

1) Sual: İnkışaf etməkdə olan ölkələrin xarici borcları XX əsrin sonuna:

- A) Artmışdır
- B) Sabit qalmışdır
- C) Azalmışdır
- D) Çox cuzi idi

2) Sual: Üçüncü dünya ölkələrində sosial problemlərdən birinə aididir:

- A) İş yerlərinin çatışmaması və əhali artımının yüksəksəviyyəsi
- B) Coğrafi mövqe
- C) Regionlar üzrə iqtisadi inkışafın bərabərliyi
- D) Təhlisin yüksək səviyyəsi

3) Sual: ən zəif inkışaf etmiş ölkələr yerləşir:

- A) Şimali Afrikada
- B) Şərqi Avropada
- C) Orta Asiyada
- D) Tropik Afrikada

4) Sual: Bu gün üçün ən yüksək inkışaf nöqtəsinə çatmış integrasiya birliyi hansıdır?

- A) MERKOSUR
- B) Cənub Şərqi Asiya Ölkələrinin Assosasiyası
- C) Aİ
- D) MDB

5) Sual: Aşağıdakılardan biri BMT-nin ixtisaslaşmış institutlarına aid deyil:

- A) UNIDO
- B) UNCTAD
- C) FAO
- D) Beynəlxalq Ticarət Palatası

6) Sual: Aşağıdakılardan biri dünya bazarının ayrı-ayrı seqmentlərində funksiya göstərən beynəlxalq təşilatlara nümunədir:

- A) OPEK
- B) UNKDAT
- C) Avropa Yenidənqurma və İnkışaf Bankı
- D) FAO

7) Sual: ÜTT aşağıdakılardan hansının əsasında yaranıb:

- A) UNKTAD
- B) Beynəlxalq Ticarət Mərkəzi
- C) GATT

D) Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı

8) Sual: Real olaraq dünya iqtisadiyyatında hansı səviyyəli integrasiya əməkdaşlığına nail olunmamışdır?

- A) Siyasi ittifaq
- B) Azad ticarət zonaları
- C) Gömrük ittifaqı
- D) Ümumi bazar

9) Sual: Aşağıdakılardan biri BMT sisteminə daxil deyil:

- A) OPEK
- B) UNKTAD
- C) BMT-nin İnkişaf Programı
- D) Ətraf mühit üzrə BMT programı

10) Sual: Aşağıdakılardan biri regional və regionlararası xarakterə malik beynəlxalq təşkilatlara nümunədir:

- A) Beynəlxalq Valyuta Fondu
- B) Ümumdünya Ticarət Təşkilatı
- C) Beynəlxalq Gömrük Təşkilatı
- D) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

11) Sual: ÜTT-nin əsas vəzifəsi nədir?

- A) İEÖ üçün əlverişli ticarət şəraiti yaratmaq
- B) İqtisadi cəhdən zəif olan ölkələrin xarici ticarət siyasetinin formalasdırmaq
- C) Ticarət məhdudiyyətləri və gömrük tariflərinin liberallaşdırılmasından
- D) İEÖ-də gömrük tariflərinin yüksəldilməsi

12) Sual: Beynəlxalq Maliyyə Korporasiyası hansı ildə yaranmışdır?

- A) 1944-cü ildə
- B) 1947-ci ildə
- C) 1956-ci ildə
- D) 1966-ci ildə

13) Sual: Beynəlxalq İnkişaf Assosasiyasının əsas funksiyası nədən ibarətdir?

- A) üzv olan ölkələrə qısamüddətli kredit ayırmaqdan
- B) üzv olan ölkələrə uzunmüddətli kredit ayırmaqdan
- C) inkişaf etmiş üzv ölkələrə kredit ayrılmasından
- D) inkişaf etməkdə olan üzv ölkələrə uzunmüddətli aşağı faizli kredit ayırmaqdan

14) Sual: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı təşilati hüquqi cəhətdən necə təşkilatdır?

- A) Avropa ölkələrinin birləşdiyi fərdi müəssisədir
- B) Səhmdar cəmiyyətdir
- C) Kooperativ təşkilatdır
- D) Sahibkarlıq ittifaqdır

15) Sual:Hansı ölkə BVF-nun üzvü deyil?

- A) Braziliya
- B) Türkiyə
- C) Kuba**
- D) İran

16) Sual:Adları çəkilən ölələrdən hansı Şimali Amerika Azad Ticarət Müqaviləsinin (NAFTA) tərkibinə daxil deyil:

- A) Meksika
- B) Kosta-Rika**
- C) ABŞ
- D) Kanada

17) Sual:Avropa Azad Ticarət Assosasiyyasının hansı mərhələsindədir?

- A) Gömrük ittifaqı
- B) Azad ticarət zonası**
- C) İqtisadi və valyuta ittifaqı
- D) Ümumi bazar

18) Sual:ÜTT öz fəaliyyətinə nə vaxtdan başlamışdır?

- A) 1947-ci ildən
- B) 1995-ci ildən**
- C) 1957-ci ildən
- D) 1985-ci ildən

19) Sual: Böyük yeddilər qrupuna daxildir

- A) İtaliya**
- B) Finlandiya
- C) İsveçrə
- D) Ukrayna

20) Sual:Beynəlxalq Valyuta Fonduñun təsnifatına görə inkişaf etmiş ölkələr sırasına daxil deyil:

- A) ABŞ
- B) Kanada
- C) Meksika**
- D) Fransa

21) Sual:Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvülüyü hansı müsbət nəticələr verə bilər?

- A) Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam təminat verilər
- B) Azərbaycanın xarici borcları silinə bilər
- C) Azərbaycana daha ağır şərtlərlə kreditlər ayrıla bilər
- D) Azərbaycanın xairci ölələrdə ticarətində məhdudiyyətlər aradan götürülər**

22) Sual:Azərbaycan Respublikası hansı beynəlxalq təşkilatın üzvü deyil?

A) BMT

B) İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı

C) Beynəlxalq Əmək Təşkilatı

D) Ümumdünya Bankı

23) Sual: BMT-nin İqtisadi və Sosial Şurasının əsas məqsədi nədən ibarətdir?

A) İqtisadi və Sosial məsələlər üzrə əməkdaşlıq

B) Hərbi əməkdaşlıq

C) Ölələrin suverenliyin təminatı

D) Gender problemi

24) Sual: BMT-nin ali orqanlarının aid deyil:

A) Baş məclis

B) Təhlükəsizlik şurası

C) Beynəlxalq valyuta fondu

D) Qəyyumluq şurası

25) Sual: İnkışaf etmədə olan ölkələrdə integrasiya proseslərinə hansı amillər xarateri deyil?

A) Praktik surətdə integrasiya yoxdur

B) İnteqrasiya inkışafın birinci mərhələsindədir

C) Ölkələr arasında əməkdaşlıq integrasiya proseslərinin ilkin mərhələsindədir

D) Vahid iqtisadi və valyuta məkanı formallaşmışdır

26) Sual: Aşağıda göstərilən hansı ölkə ASEAN-a daxildeyil?

A) Singapur

B) Argentina

C) İndoneziya

D) Malayziya

27) Sual: Avropa İttifaqı ilə Türkiyə arasında hazırda hansı müqavilə mövcuddur?

A) Partnyorluq və əməkdaşlıq haqqında

B) Gömrük ittifaqı haqqında

C) Vahid Avropa məkanının yaradılması haqqında

D) Azad ticarət zonası haqqında

28) Sual: Beynəlxalq integrasiya qruplaşmalarına aid deyil:

A) Avropa İttifaqı

B) GUAM

C) MDB

D) BMT

29) Sual: Aşağıdakı terminlərdən hansı beynəlxalq integrasiyaya xas deyil:

A) Ümumi bazar

B) Gömrük ittifaqı

C) Sindikat

D) Azad ticarət zonaları

30) Sual: Azad iqtisadi zona dedikdə əsasən nə başa düşlür?

- A) gömrük tarifləri tətbiq olunmayan ərazi
- B) müəyyən ölkənin muxtar ərazisi
- C) rüsumsuz anbar zonası
- D)** xüsusi statusu olan, gömrük rusumlarından və vergilərdən tam və ya qismən azad olan

31) Sual: Qərbi Avropa integrasiyاسının modelinə hansı uyğundur?

- A) Mikro səviyyəli integrasiya
- B)** Hökumətlərarası müqavilə
- C) Konsensus əsasında əməkdaşlıq
- D) Hərbi-siyasi ittifaq
- E) Hər biri

32) Sual: Tam integrasiyanın forma və mahiyyətinə hansı uyğundur?

- A) Gömrük ittifaqı
- B)** Valyuta ittifaqı və konfederesiya əsasında dövlətin yaranmasına doğru səylər
- C) Ümum bazar
- D) Hər biri
- E) Azad ticarət

33) Sual: Funksionalist konsepsiya iqtisadi integrasiyanın hansı nəzəriyyəsinə aid olunur?

- A)** Siyasi - hüquqi konsepsiyalara
- B) Ümumiləşdirici konsepsiyalara
- C) Funksional sahəvi konsepsiyalara
- D) Hər birinə
- E) Heç birinə

34) Sual: İqtisadi integrasiyanın funksional-sahəvi konsepsiyalarına aiddir:

- A) Bazar konsepsiyası
- B) Gömrük ittifaqı konsepsiyası
- C)** Gömrük ittifaqı və valyuta ittifaqı konsepsiyası
- D) Dirijist konsepsiyası
- E) Bunların hər biri

35) Sual: BMT dünya ərzaq probleminin həllində tövsiyyə edir:

- A) Bazarın tənzimlənməsi aparmaq və spekulyasiyaları məhdudlaşdırmaq
- B) Yardımları artırmaq
- C) Yoxsulluğu azaltmaq
- D) Dolların kursunu yüksəltmək
- E) Ərzaq ticarətinə məhdudiyyətlər tətbiq etmək

36) Sual: FAO dünya ərzaq bahalaşmasının əsas səbəbi kimi 2010-cu ildə göstərmişdir:

- A) İqlim şəraitinin qeyri-normallığı (1)

- B) Rusiyada kənd təsərrüfatının vəziyyəti (2)
- C) Çində kənd təsərrüfatı istehsalının vəziyyəti (3)
- D) Dollar kursunun dəyişilməsi (4)
- E) 1, 4**

37) Sual: Beynəlxalq əmək Təşkilatının fəaliyyəti aşağıdakı vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir:

- A) Əməkçilər üçün sosial ədalətin təmin edilməsi
- B) Beynəlxalq əmək standartlarının işlənilməsi
- C) Geniş Texniki Əməkdaşlıq programlarının həyata keçirilməsi
- D) Sosial siğortanın rəqlamentləşdirilməsi
- E) Hər biri**

38) Sual: Azərbaycan iqtisadiyyatı müasir mərhələdə hansı beynəlxalq maliyyə təşkilatı ilə kredit əməkdaşlığını məhdudlaşdırılmışdır?

- A) Dünya Bankı
- B) BVF**
- C) AİB
- D) AYİB
- E) Hər biri

39) Sual: BİM-də beynəlxalq təşkilatların yerinə yetirdiyi əsas funksiya hansıdır?

- A) Kömək
- B) Müşahidə
- C) Nəzarət
- D) Tənzimləmə
- E) Göstərilənlərin hər biri**

40) Sual: Göstərilən ölkələrdən hansı dünyanın ən yoxsul ölkələri siyahısına daxildir?

- A) Hindistan
- B) Malayziya
- C) Braziliya
- D) Çad**

41) Sual: Yeni sənaye ölkələrinin birinci dalğasına aid deyil:

- A) Tayvan
- B) Koreya Respublikası
- C) Pakistan**
- D) Singapur

42) Sual: Hansı ölkələrdə adambaşına daxili məcmu məhsulun həcmi getdicə azalır:

- A) Azərbaycan
- B) Efiopiya**
- C) İtaliya
- D) Braziliya

43) Sual: Beynəlxalq iqtisadi münasibətlər və dünya ölkələri iqtisadiyyatının qarşılıqlı əlaqələrinin məcmusu nəyi ifadə edir:

- A) Dünya bazarı
- B) Regional iqtisadi birlikləri
- C) Dünya təsərrüfatını**
- D) Ölkələrarası iqtisadi əlaqələri

44) Sual: XX əsrin 80-cı illərində dünya bazarında mövcud olan ən əsas ticarət axını hansı idi:

- A) Qərb-Qərb**
- B) Qərb-Cənub
- C) Qərb-Şərq
- D) Şərq-Cənub

45) Sual: Ticarət və tariflər üzrə Beynəlxalq Sazişin əsasında hansı beynəlxalq təşkilat yaradılmışdır?

- A) Beynəlxalq Valyuta Fondu
- B) Ümumdünya Bankı
- C) Ümumdünya Ticarət Təşkilatı**
- D) Ümumdünya Turizm Təşkilatı

46) Sual: Beynəlxalq iqtisadi konfliktlərin əsas mənbəyi:

- A) Milli təsərrüfatların səmərəliliyində mövcud olan ciddi fərqlər
- B) Ayrı-ayrı ölkələrdə istehlakın səviyyəsindəki fərqlər
- C) Dövlətlərin xarici iqtisadi siyasetindəki fərqlər
- D) Müxtəlif ölkə höümətləri tərəfindən həyata keçirilən proteksionizm siyasəti**

47) Sual: İnkışaf etmiş ölkələrdə bilik iqtisadiyyatına yönələn xarici investisiyalar üçün imkanlar:

- A) Hüdudsuzdur
- B) Getdikcə artır**
- C) Faktiki olaraq yox dərəcəsindədir
- D) Nisbətən azalır

48) Sual: Şimali Azad Ticarət Sazişi çərçivəsində integrasiya prosesinin əsas məqsədini təşkil edir:

- A) Regional dövlətin yaradılması
- B) Elmi-texniki əməkdaşlıq
- C) Mikrosəviyyəli integrasiyanın genişləndirilməsi**
- D) Hökumətlərarası müqavilə münasibətlərinin inkişafı
- E) Hər biri

49) Sual: Asiya-Sakit Okean region çərçivəsində integrasiya modeli çərçivəsində əsas məqsəd:

- A) Azad ticarətin və iqtisadi liberallaşmanın genişləndirilməsi**
- B) Hərbi-siyasi məqsədlər
- C) Dolların rolunun gücləndirilməsi
- D) Yeni hökumətlərarası qanunların yaradılması
- E) Heç biri

50) Sual: OPEK təşkilatının statusu hansına uyğundur:

- A) Beynəlxalq hökumətlərarası təşkilat
- B) Regional iqtisadi birlik
- C) Ərəb dövlətlərinin iqtisadi əməkdaşlıq şurası
- D) Neft ixrac edən şirkətlərin assosiativ əməkdaşlıq qanunu
- E) Heç biri

51) Sual: OPEK-in səbətinə daxil deyil:

- A) URAL S (1)
- B) Aras light (2)
- C) Bosne light (3)
- D) Azeri light (4)
- E) 1,4

52) Sual: Bonny light hansı OPEK üzv dövlətinə məxsusdur?

- A) Liviya
- B) İrak
- C) Nigeriya
- D) Ekvador
- E) İran

53) Sual: Es Sider hansı OPEK üzv dövlətinə məxsusdur?

- A) Liviya
- B) İran
- C) Qətər
- D) BƏƏ
- E) Küveyt

54) Sual: ABŞ Avropaya daxil olan ölkələrdən hansına daha çox borcu vardır?

- A) İtaliya
- B) Portuqaliya
- C) Fransa
- D) İspaniya
- E) Almaniya

55) Sual: İİəT hansı ölkələrin əməkdaşlıq formatını təşkil edir?

- A) Şimali Amerika dövlətləri
- B) Qərbi Avropa dövlətləri
- C) Asiya dövlətləri
- D) Sənayecə inkişaf etmiş dövlətlər
- E) Yaponiya və Okeaniya

56) Sual: Beynəlxalq Energetik Agentlik hansı təşkilatın muxtar beynəlxalq orqanı kimi fəaliyyət göstərir?

- A) İİƏT
- B) OPEK
- C) YUNKDAT
- D) NAFTA
- E) NATO

57) Sual: İşçi qüvvəsinin hərəkətinin tənzimlənməsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar:

- A) FAO
- B) YUNKTAD
- C) Beynəlxalq Miqrasiya Təşkilatı
- D) İntellektual Mülkiyyət Təşkilatı
- E) Ümumdünya Ticarət Təşkilatı

58) Sual: Beynəlxalq əmək Təşkilatı ixracatı ölkələri üçün emiqrasiya siyasetinin əsas məqsədləri kimi müəyyən etmişdik:

- A) İşsizliyi azaltmaq və valyuta gəlirləri əldə etmək
- B) Emiqrantların xaricdə müvafiq həyat şəraitini təmin etmək
- C) Emiqrantların ölkəyə qayğısının tələbləri onların xaricdə əldə etdiyi peşə və təhsillə əlaqələndirilməsi
- D) Hər biri**
- E) Heç biri

59) Sual: Kiçik ölkənin böyük ölkə ilə integrasiyasından uduşu ikinciyyə nisbətən daha böyükdür:

- A) Doğrudur
- B) Doğru deyil
- C) Ancaq azad ticarət üçün doğrudur
- D) Yalnız Gömrük İttifaqı mərhələsində doğrudur
- E) Ümum bazar səviyyəsində doğru deyil

60) Sual: Aİ-nin vahid aqrar siyaseti aşağıdakılara müəyyən olunur:

- A) Kənd təsərrüfatı məhsulları ilə stabil qiymətlərlə təmin olunmaq (1)
- B) Kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi (2)
- C) Fermerlərin həyat səviyyəsinin təmin edilməsi (3)
- D) Xaricdən ərzaq alışını genişləndirməklə (4)
- E) 1, 2 və 3**

61) Sual: Azərbaycanın iqtisadiyyatı Neft gəlirləri ilə hansı mexanizmlə əlaqələndirilmişdir?

- A) Birbaşa
- B) Büdcə mexanizmi vasitəsilə
- C) Neft fondu yaratmaqla**
- D) Maliyyə institutları ilə
- E) Mərkəzi Bankla

62) Sual: And ümumbazarına daxildir:

- A) Boliviya
- B) Kolumbiya
- C) Ekvador və Peru
- D) Venesuela
- E) Hər biri

63) Sual: Fars körfəzi ərəb ölkələri əməkdaşlıq Şurasına daxil deyil:

- A) İordaniya və Küveyt
- B) Oman və Qətər
- C) Səudiyyə Ərəbistanı və Bəhreyn
- D) BƏƏ və Küveyt
- E) İordaniya və Yəmən

64) Sual: Cənub Konusu ümumbazarına hansı ölkə daxil deyil:

- A) Argentina
- B) Çili**
- C) Braziliya
- D) Paraqvay
- E) Uruqvay

65) Sual: Preferensial ticarət sazişi çərçivəsində nəzərdə tutulur:

- A) Qarşılıqlı ticarətdə qeyri-tarif və tarif maneələrinin ləğvi
- B) Ölkələrarası mal və xidmətlərin azad hərəkəti
- C) Hökumətlərarası qurumun yaradılması
- D) İqtisadi siyasetin hormonirasiyası
- E) heç biri

66) Sual: İnteqrasiya Birliyinin yaradılması zamanı əsas məqsəd kimi qarşıya qoyulur:

- A) İqtisadi miqyas effekindən istifadə
- B) Əlverişli xarici siyaset mühitinin yaradılması
- C) Ticarət siyasetinin məsələlərinin həlli
- D) Milli sənayenin yeni sahlərinin yaradılması
- E) Hər biri

67) Sual: Azərbaycanın BİM sistemində yerini və rolunu müəyyən edən prioritet istiqamətlər hansılardır?

- A) Beynəlxalq ticarət
- B) Beynəlxalq təşkilatlara üzvlük
- C) TMK-larla əməkdaşlıq
- D) Regional əlaqələr
- E) Hər biri

68) Sual: Hansı integrasiya qruplaşması azad ticarət zonası yaradılması məqsədi daşıyır?

- A) Avropa ittifaqı
- B) MERKOSUR

- C) NAFTA
- D) Avrasiya İqtisadi Birliyi
- E) Hər biri

69) Sual: Vaynerin gömrük ittifaqı nəzəriyyəsinə müvafiq olaraq 2 tip effekt yaranır:

- A) Statik effekt
- B) Sosial effekt
- C) Dinamik effekt
- D) Statik və dinamik effekt**
- E) Heç biri

70) Sual: Ümumi bazar səviyyəli integrasiya prosesi üçün xarakterikdir:

- A) İqtisadi siyasetin harmonizasiyası**
- B) Qarşılıqlı ticarətdə qeyri-tarif maneələrindən istifadə
- C) Milli tariflərin saxlanması
- D) Qarşılıqlı ticarətdə maneələrin azaldılması
- E) Hökumətlərarası orqanların yaradılması

71) Sual: Beynəlxalq iqtisadi integrasiyanın inkişafının obyektiv əsasları kimi :

- A) İqtisadi inkişaf səviyyəsinin uyğunluğu
- B) Coğrafi yaxınlıq və tarixən formalaşmış əlaqələr
- C) İnteqrasiya olunan iqtisadiyyatların qarşılıqlı tamamlanması
- D) Birgə həll edilməsi tələb olunan ümumi problemlərin mövcudluğu
- E) Bunların hər biri**

72) Sual: Gömrük ittifaqı səviyyəsində integrasiyanın xarakterik cəhətini təşkil edir:

- A) Ticarət maneələrinin ləğvi
- B) Vahid vergi siyaseti
- C) Kollektiv valyuta siyaseti
- D) Azad ticarət siyaseti
- E) 3-cü ölkələrə münasibətdə vahid ticarət siyaseti**

73) Sual: Azad ticarət zonası çərçivəsində integrasiya mərhələsi kimi həyata keçirilir:

- A) Vahid Valyutanın tətbiqi
- B) Ticarət məhdudiyyətlərinin aradan qaldırılması**
- C) Vahid gömrük siyasetinin formalaşması
- D) İş qüvvəsinin sərbəst hərəkəti
- E) Birgə müəssisələrin yaradılması

74) Sual: İqtisadi integrasiyanın sadədən mürəkkəbə doğru 5 əsas mərhələsi hansı iqtisadi alimin yanaşmasını təşkil edir?

- A) C. Vayner
- B) B. Balacca**
- C) Y. Tinbergen
- D) A. Marşall

E) D. Rikardo

75) Sual: İnkışaf etməkdə olan ölkələri Dünya Bankı aşağıdakı meyar əsasında müəyyən edir:

- A) Xarici ticarət kvotası 25%-dən çox olmayan ölkələr
- B)** Bazar iqtisadiyyatlı və aşağı iqtisadi inkışaf səviyyəsi ölkələr
- C) Neft ixrac edən ölkələr
- D) Texnologiya idxal edən ölkələr
- E) Borclu ölkələr

76) Sual: İnkışaf etmiş ölkələr qrupuna BMT tərəfindən aid edilir:

- A) İnkışaf etmiş bazar iqtisadiyyatlı və yüksək sosial-iqtisadi inkışaf səviyyəli ölkələr
- B) ÜTT təşkilatına üzv olan dövlətlər
- C) Adambaşına ÜDM 12 min dollardan aşağı olmayan ölkələr
- D) Sənaye ixracının ÜDM-də payı 20 %-dən çox olan ölkələr
- E) Xarici bazarı olmayan ölkələr

77) Sual: BMT sisteminin statistik nəşrləri aşağıdakılardır:

- A) Sosial-iqtisadi inkışaf məsələlərini əks etdirən nəşrlər
- B) Sahə nəşrləri
- C) Regional nəşrlər
- D)** Bütün göstərilənlər düzdür
- E) İnvestisiya hesabatları üzrə nəşrlər

78) Sual: Avropa Yenidənqurma və İnkışaf Bankı Azərbaycanda hansı layihəni icra edir?

- A) İstilik Elektrik Stansiyasının reabilitasiya layihəsi
- B) Daşınmaz əmlakın qeydiyyatı layihəsi
- C) Səhiyyə sektorunda layihələr
- D) Kənd təsərrüfatının inkışafı və kreditləşdirilməsi layihəsi
- E) Korporativ və Büdcə sektorunu üçün hesabatlılıq layihəsi

79) Sual: Dünya Bankının Azərbaycanda icra olunan layihələrinin sırasına hansı layihə daxil deyil?

- A) Magistral yol layihəsi
- B) Kənd investisiya layihəsi
- C) Elektrik ötürücü sistemi layihəsi
- D)** TRACECA
- E) Təhsil sektorunun inkışafı layihəsi

80) Sual: Azərbaycan Dünya Bankı qrupuna daxil olan 5 qrupun neçəsinin üzvüdür?

- A) 1 qrupun
- B) 3 qrupun
- C)** 5 qrupun
- D) 4 qrupun
- E) Yalnız 2 qrupun

81) Sual: Dünya Bankı qrupuna daxildir:

- A) Beynəlxalq Yenidənqurma və İnnovasiyaf Bankı
- B) Beynəlxalq İnnovasiyaf Assosiasiyyası
- C) Beynəlxalq Maliyyə Korporasiyası
- D) Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyi və Beynəlxalq İnvestisiya Mübahisələrinin Tənzimlənməsi Mərkəzi
- E) Bunların hamısı**

82) Sual: Beynəlxalq iqtisadi münasibətlərdə hökumətlərarası universal beynəlxalq təşkilat hansıdır?

- A) İİƏT
- B) OPEK
- C) AYİB
- D) BVF
- E) Heç biri**

83) Sual: İqtisadi Sosial Şura öz işində iki tip komissiyaların fəaliyyətindən istifadə edir:

- A) Məhəlli
- B) Nəzarət
- C) İnnovasiyaf
- D) Məhəlli və funksional**
- E) Bunların hamısından

84) Sual: BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə aid deyil:

- A) Rusiya
- B) Yaponiya**
- C) Çin
- D) ABŞ
- E) Fransa

85) Sual: BMT-nin ixtisaslaşmış təşkilatlarına aid deyil:

- A) FAO
- B) YUNİDO
- C) YUNESKO
- D) BƏT
- E) İİƏT**

86) Sual: Beynəlxalq İnnovasiyaf Assosiasiyyası aşağıdakı istiqamətdə kredit fəaliyyəti göstərir:

- A) Xüsusi sektor
- B) Yoxsul inovasiyaf etməkdə olan ölkələrə güzəştli kreditlər**
- C) TMK
- D) Büdcə defisitini azaltmaq
- E) Bunların heç biri

87) Sual: Dünya Bankı aşağıdakı növ kreditləri təqdim edir:

- A) Program və məqsədli**
- B) Ticarət kreditləri

- C) Faizsiz kreditlər
- D) Büdcə kəsirini azaltmaq üçün
- E) Bunların hamısı

88) Sual: Beynəlxalq maliyyə korporasiyası inkişaf etməkdə olan ölkələrdə hansı kreditləşdirmə fəaliyyətini həyata keçirir?

- A) Dövlət müəssisələri
- B) Birgə müəssisələr
- C) Yeni yaradılmış müəssisələr
- D) Yüksək gəlirlili xüsusi sektorun müəssisələri**
- E) İslahat proqramları

89) Sual: Dünyanın əsas texnoloji lider transmilli şirkətləri hansı ölkələr qrupuna aiddir?

- A) Avropa İttifaqı və MDB
- B) ABŞ və Latın Amerikası
- C) Yaponiya və Avstraliya
- D) ABŞ, Yaponiya və Avropa İttifaqı**

90) Sual: Çin iqtisadiyyatına xas olan əsas xüsusiyyəti nədir?

- A) Dövlət, kollektiv və şəxsi sektorların paritet əsasında inkişafının təmin olunması
- B) Dövlətin iqtisadiyyatının tənzimlənməsində rolunun gücləndirilməsi
- C) Dövlət bölməsinin iqtisadiyyatda üstünlüğünü qorunub saxlanması
- D) Əhalinin həyat səviyyəsinin artması**

91) Sual: Çinin yanacaq-energetika bazasının əsasını hansı məhsul təşkil edir?

- A) Neft
- B) Qaz
- C) Kömür**
- D) Hidroenergetika

92) Sual: Müasir mərhələdə Yaponiya üçün idxl asılılığının xarakterik məhsulu hansıdır?

- A) Ərzaq
- B) Xarici kapital
- C) Texnologiya
- D) Xammal və enerji daşıyıcıları**

93) Sual: Hansı ölkə Avropa İttifaqının üzvü deyildir?

- A) Böyük Britaniya
- B) Kipr
- C) Portuqaliya
- D) İsveçrə**
- E) Danimarka

94) Sual: Avropa İttifaqı hansı ildə yaranmışdır?

- A) 1957

B) 1973

C) 1986

D) 1993

95) Sual: ABŞ-ın dünya iqtisadiyyatında liderliyinin əsas parametrləri hansılardır?

A) Daxili bazarın miqyası və elmi-texniki potensial

B) Güclü hərbi-sənaye kompleksi

C) Güclü hakimiyyət

D) Daxili məcmu məhsulun həcmi

96) Sual: XX əsrin sonu XXI əsrin əvvələrində inkişaf etmiş ölkələrin iqtisadiyyatında hansı struktur dəyişiklikləri baş vermişdir?

A) Xidmət sferasında sürətli inkişaf

B) Maddi istehsal sferasının inkişafı

C) Kənd təsərrüfatının xüsusi çəisinin artımı

D) Yüngül və yeyinti sənayesinin aparıcı sahəyə çevrilməsi

97) Sual: Ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakının əsas səbəbi nədir?

A) Yeni texnologiya və bilikləri əldə etmək imkanı

B) Ölkələr arasında təsir dairələrinin bölgüsü

C) İqtisadi inkişaf üçün əlverişli imkanların əldə edilməsi

D) Dünyanın yenidən bölüşdürülməsi

98) Sual: Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddir:

A) Təkrar ixracın həcmi

B) Məcmu milli məhsul

C) Daxili məcmu məhsul

D) Xarici ticarət kvotası

99) Sual: Dünya ölkələrinin hansı qrupları BMT təsnifatına uyğun deyildir:

A) Sosialist ölkələri

B) Bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələr

C) Mərəzələşdirilmiş planlı iqtisadiyyat ölkələri

D) Inkişaf etməkdə olan ölkələr

100) Sual: Subregional integrasiya nə deməkdir:

A) bir neçə milli təsərrüfat integrasiya olunur

B) integrasiya birliyinin tərkibində daha kiçik integrasiya birlikləri formalasır

C) iki integrasiya birliyi integrasiya olunur (blok-blok) və ya integrasiya birliyi və digər bir regiondan ölkə integrasiya olunur (blok-ölkə)

D) iki dən çox integrasiya birliyi integrasiya olunur

E) integrasiya prosesi bütün dünya iqtisadiyyatını əhatə edir

101) Sual: Regional integrasiya nə deməkdir:

A) bir neçə milli təsərrüfat integrasiya olunur

- B) integrasiya birliyinin tərkibində daha kiçik integrasiya birlikləri formalasır
- C) iki integrasiya birliyi integrasiya olunur (blok-blok) və ya integrasiya birliyi və digər bir regiondan ölkə integrasiya olunur (blok-ölkə)
- D) iki dən çox integrasiya birliyi integrasiya olunur
- E) integrasiya prosesi bütün dünya iqtisadiyyatını əhatə edir

102) Sual:Mikroiqtisadi integrasiya nə deməkdir:

- A) milli institutların, integrasiya institutlarının və yaxınlaşma, harmonizasiya, unifikasiya, birləşmə, milli institutların ləğvi, BİM institutlarının yaradılması və dəstəklənməsi üzrə mikro-, mezo- və makroiqtisadi subyektlər
- B) məcmu subyektlərin, o cümlədən milli təsərrüfatların qarşılıqlı əlaqələri, onların makroiqtisadi xarakteristikalarının dinamikasının sinxronlaşdırılması. Bu, milli makroiqtisadi siyasetin koordinasiyası və üstmilli makroiqtisadi siyasetin həyata keçirilməsinin ilkin şərtlərini yaradır
- C) əmtəə, xidmət, istehsal amillərinin ayrı-ayrı bazarlarının integrasiyası və parametrlərinin bərabərləşdirilməsi
- D) iştirakçı ölkələrin təsərrüfat subyektləri arasında münasibətlərin inkişafı**
- E) integrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, integrasiya real sektorda da inkişaf etdirilir

103) Sual:Mezoiqtisadi integrasiya nə deməkdir:

- A) milli institutların, integrasiya institutlarının və yaxınlaşma, harmonizasiya, unifikasiya, birləşmə, milli institutların ləğvi, BİM institutlarının yaradılması və dəstəklənməsi üzrə mikro-, mezo- və makroiqtisadi subyektlər
- B) məcmu subyektlərin, o cümlədən milli təsərrüfatların qarşılıqlı əlaqələri, onların makroiqtisadi xarakteristikalarının dinamikasının sinxronlaşdırılması. Bu, milli makroiqtisadi siyasetin koordinasiyası və üstmilli makroiqtisadi siyasetin həyata keçirilməsinin ilkin şərtlərini yaradır
- C) əmtəə, xidmət, istehsal amillərinin ayrı-ayrı bazarlarının integrasiyası və parametrlərinin bərabərləşdirilməsi
- D) iştirakçı ölkələrin təsərrüfat subyektləri arasında münasibətlərin inkişafı
- E) integrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, integrasiya real sektorda da inkişaf etdirilir

104) Sual:Makroiqtisadi integrasiya nə deməkdir:

- A) milli institutların, integrasiya institutlarının və yaxınlaşma, harmonizasiya, unifikasiya, birləşmə, milli institutların ləğvi, BİM institutlarının yaradılması və dəstəklənməsi üzrə mikro-, mezo- və makroiqtisadi subyektlər
- B) məcmu subyektlərin, o cümlədən milli təsərrüfatların qarşılıqlı əlaqələri, onların makroiqtisadi xarakteristikalarının dinamikasının sinxronlaşdırılması. Bu, milli makroiqtisadi siyasetin koordinasiyası və üstmilli makroiqtisadi siyasetin həyata keçirilməsinin ilkin şərtlərini yaradır**
- C) əmtəə, xidmət, istehsal amillərinin ayrı-ayrı bazarlarının integrasiyası və parametrlərinin bərabərləşdirilməsi
- D) iştirakçı ölkələrin təsərrüfat subyektləri arasında münasibətlərin inkişafı
- E) integrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, integrasiya real sektorda da inkişaf etdirilir

105) Sual:İnstitusional integrasiya nə deməkdir:

- A) milli institutların, integrasiya institutlarının və yaxınlaşma, harmonizasiya, unifikasiya, birləşmə, milli institutların ləğvi, BİM institutlarının yaradılması və dəstəklənməsi üzrə mikro-, mezo- və

makroiqtisadi subyektlər

- B) məcmu subyektlərin, o cümlədən milli təsərrüfatların qarşılıqlı əlaqələri, onların makroiqtisadi xarakteristikalarının dinamikasının sinxronlaşdırılması. Bu, milli makroiqtisadi siyasətin koordinasiyası və üstmilli makroiqtisadi siyasətin həyata keçirilməsinin ilkin şərtlərini yaradır
- C) əmtəə, xidmət, istehsal amillərinin ayrı-ayrı bazarlarının integrasiyası və parametrlərinin bərabərləşdirilməsi
- D) iştirakçı ölkələrin təsərrüfat subyektləri arasında münasibətlərin inkişafı
- E) integrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, integrasiya real sektorda da inkişaf etdirilir

106) Sual:Real integrasiya nə deməkdir:

- A) dövlət hakimiyyəti orqanları, BMT regional komissiyaları və digər beynəlxalq təşkilatların təşəbbüsü ilə başlanan integrasiya
- B) mikroiqtisadi subyektlər tərəfindən təşəbbüs edilən integrasiya
- C) integrasiya prosesində ölkələr integrasiya müqaviləsini bağlayır, lakin təcrübədə, onu yerinə yetirmirlər
- D) integrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, integrasiya real sektorda da inkişaf etdirilir**
- E) iki və daha çox integrasiya birliyi integrasiya olunur

107) Sual:İntegrasiyanın əsası (nüvəsi, özəyi) anlayışı nə deməkdir:

- A) integrasiya birliyinin təşəbbuskarları olan ölkələr
- B) ən yüksək iqtisadi inkişaf səviyyəsi xas olan ölkələr
- C) bir qitədə yerləşən və eyni dildə danışan ölkələr
- D) dünyada ilk dəfə yaradılan integrasiya birliliklərinə daxil olan ölkələr
- E) eyni iqtisadi inkişaf səviyyəsi olan, BMT-nin üzvü olan və vahid iqtisadi siyasət aparan ölkələr

108) Sual:İqtisadi integrasiya hansı konkret problemləri həll etməlidir. Səhv variantı seçin:

- A) bazar iqtisadiyyatının əsaslarının yaradılması
- B) ümumi valyutanın daxil edilməsi
- C) kapitalın dövlətlərarası hərəkətinin azadlığı problemi
- D) əmtəə nomenklaturası sahəsində unifikasiya problemi**
- E) əhalinin su və ərzaq ilə təminatı

109) Sual:İntegrasiya birlilikləri yaratmış hansı ölkələrdə müsbət iqtisadi irəliləyişlər baş verir:

- A) iqtisadi inkişaf templərinin artması
- B) inflasiyanın azalması
- C) məşğulluğun artımı
- D) əhalinin sosial vəziyyətinin yaxşılaşması
- E) NİS ölkələri sırasına kecid**

110) Sual:Demonstrasion (nümayiş) effekti nə ilə xarakterizə olunur:

- A) müsbət iqtisadi dəyişikliklər baş verir
- B) digər ölkələrə müəyyən psixoloji təsirin göstərilməsi**
- C) ölkələrin AB üzvü olmaq istəyi
- D) digər ölkələrdə artıq mövcud olan qərarlar əsasında konkret problemlər toplusunu həll etmək

E) ölkələrin iqtisadi əlaqələrinin yeni istiqamətlərə yönləndirilməsi

111) Sual: Domino effekti nəyə gətirib çıxarır:

- A) integrasiya sərhədlərindən kənarda qalan ölkələrin ticarətinin azalması
- B) integrasiya sərhədlərindən kənarda qalan ölkələrin ticarətinin artması
- C) integrasiya sərhədlərində qalan ölkələrin ticarətinin azalması
- D) integrasiya sərhədlərində qalan ölkələrin ticarətinin artması
- E) integrasiya proseslərinə marağın olmaması

112) Sual: İnteqrasiya birlilikləri qarşılara aşagıdakı vəzifələri qoyur. Səhv variantı seçin:

- A) miqyas iqtisadiyyatının üstünlüklerindən istifadə
- B) ticarət siyasetinin vəzifələrinin həlli
- C) iqtisadiyyatın struktur yenidənqurmasına yardım
- D) milli sənayenin yeni sahələrinin dəstəklənməsi
- E) idxalı əvəz edən sahələrin dəstəklənməsi

113) Sual: İnteqrasiya birlilikləri öz qarşılara aşagıdakı vəzifələri qoyurlar. Səhv variantı seçin:

- A) miqyas iqtisadiyyatının üstünlüklerindən istifadə
- B) ticarət siyasetinin vəzifələrinin həlli
- C) iqtisadiyyatın struktur yenidənqurmasına yardım
- D) milli sənayenin yeni sahələrinin dəstəklənməsi
- E) «domino effektinin» aradan qaldırılması

114) Sual: İnteqrasiya birlilikləri öz qarşılara aşagıdakı vəzifələri qoyurlar. Səhv variantı seçin:

- A) miqyas iqtisadiyyatının çatışmazlıqlarından istifadə
- B) ticarət siyasetinin vəzifələrinin həlli
- C) iqtisadiyyatın struktur yenidənqurmasına yardım
- D) milli sənayenin yeni sahələrinin dəstəklənməsi
- E) əlverişli xarici siyaset mühitinin yaradılması

115) Sual: Miqyas iqtisadiyyatı üstünlüklerinə aiddir. Səhv variantı seçin:

- A) bazarın həcminin genişlənməsi
- B) transaksion məsrəflərin azalması
- C) birbaşa xarici investisiyaların cəlb edilməsi
- D) portfel investisiyalarının cəlb edilməsi
- E) böyük həcmli bazarlarda müstəqil istehsalların yaradılması

116) Sual: Cənub-Şərqi Asiya və Yaxın Şərqi ölkələri integrasiya birliliklərini yaradarkən, qarşılara hansı məqsədləri qoymuşdular:

- A) qonşuları ilə, qarşılıqlı iqtisadi öhdəliklərlə təsdiqlənmiş yaxşı münasibətlərin mövcud olması
- B) birbaşa xarici investisiyaların və böyük yeddiliyin cəlb edilməsi
- C) AB oxşar, vahid valyuta ilə dəstəklənən tam və yüksək inkişaf etmiş siyasi ittifaqın yaradılması
- D) iştirakçıların maraqları kəskin fərqlənən çoxtərəfli ticarət danışqlarının aparılması
- E) dövlətlərarası müqavilələrlə təsdiqlənmiş bazar islahatlarının tezləşdirilməsi və tam həcmli bazarların yaradılması

117) Sual: İnteqrasiya proseslerinin ticarətə təsiri aşağıdakılardan ibarətdir:

- A) blok adından çıxış etməkdən fərqli olaraq, hər bir ölkə üçün, danışqlar mövqeyinə ayrı-ayrılıqlıda ölkənin təsiri daha səmərəlidir
- B) çoxtərəfli ticarət danışqlarından fərqli olaraq, regional bloklar qarşılıqlı ticarət üçün daha stabil və öncədən məlum olan mühitin yaradılmasına imkan verirlər
- C) müxtəlif iqtisadi maraqlarla xarakterizə edilən çoxlu sayıda iştirakçıları olan regional bloklar, qarşılıqlı ticarət üçün stabil mühit yaratmağa imkan vermirlər
- D) regional bloklardan fərqli olaraq, çoxtərəfli ticarət danışqları qarşılıqlı ticarət üçün daha stabil və öncədən məlum olan mühitin yaradılmasına imkan verirlər
- E) gömrük baryerlərinin möhkəmləndirilməsi və çoxtərəfli müqavilələrlə dəstəklənmənən, xarici ticərətin tənzimlənməsinə dair qeyri-tarif tədbirlərin azaldılması

118) Sual: Müxtəlif formalarda AB qoşulan qərbi Avropa ölkələri hansı məqsədləri güdürdülər:

- A) milli iqtisadiyyatın yeni sahələrinin dəstəklənməsi
- B) daha az inkişaf etmiş Avropa ölkələrinə kredit verilməsi prosesinin sonradan sadələşdirilməsi üçün dayanıqlı əlaqələrin yaradılması
- C) bazar təcrübəsinin ötürülməsi vasitəsi ilə bazarın inkişaf etdirilməsi, bazara seçilmiş istiqamətin dəyişməyəcəyinə təminatın yaradılması
- D) üçüncü ölkələrə qarşı diskriminasiya tədbirlərinin istisna edilməsi
- E) daha geniş regional bazarları yaradılan yerli istehsalçıların dəstəklənməsi üsulu

119) Sual: Daha geniş regional bazarları yaradılan yerli istehsalçıların dəstəklənməsi üsulu - aşağıdakı regionların integrasiya prosesləri üçün xarakterikdir:

- A) Latin Amerikası ölkələri, Afrikanın Saxaradan cənuba tərəf yerləşən ölkələri
- B) Latin Amerikası ölkələri, NİS ölkələri
- C) Cənub-Şərqi Asiya ölkələri, Latin Amerikası ölkələri
- D) Yaxın Şərqi ölkələri, Cənubi-Şərqi Asiya ölkələri
- E) Saxaradan cənubda yerləşən Afrika ölkələri, Yaxın şərqi ölkələri

120) Sual: İnteqrasiya proseslerinin mərhələlərini düzgün ardıcılıqla göstərin:

- A) qarşılıqlı ticarətin liberallaşması, əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid informasiya məkanının yaradılması
- B) əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid iqtisadi və hüquqi məkanının yaradılması
- C) qarşılıqlı ticarətin liberallaşması, əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid iqtisadi məkanının yaradılması
- D) vahid iqtisadi, sonra isə vahid hüquqi məkanının yaradılması, son mərhələdə isə, vahid valyuta məkanının və informasiya məkanının yaradılması
- E) əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid iqtisadi, sonra isə vahid hüquqi məkanının yaradılması, son mərhələdə isə, vahid valyuta məkanının və informasiya məkanının yaradılması

121) Sual: İnteqrasiya üçün xarakterik deyil:

- A) beynəlxalq iqtisadi münasibətlərin yeni keyfiyyəti formalaşır
- B)** ölkələrin regional yaxınlığına əsaslanan təbii prosesdir
- C) ölkələrin müvafiq siyasetini nəzərdə tutur
- D) ölkələr arasında, regional integrasiya qrupunun yaradılması haqqında müqavilələrin bağlanması nəzərdə tutur
- E) qarşılıqlı təsərrüfatın müvafiq hüquqi bazası yaradılır

122) Sual: Dezinteqrasiya prosesi aşağıdakidir:

- A) onların müstəqilliyini artırın və ya qoruyub saxlayan, sistemin elementlərinin qarşılıqlı fəaliyyətinin sayının və intensivliyinin azalması
- B) onların müstəqilliyini artırın və ya qoruyub saxlayan, sistemin elementlərinin qarşılıqlı fəaliyyətinin sayının və intensivliyinin artırılması
- C) integrasiya qruplaşmasına daxil olan ölkələrin xarakteristikalarının daha yaxşı fərqləndirilməsi üçün təsərrüfat fəaliyyətinin müvafiq hüquqi bazasının yaradılması
- D) ölkələrin regional yaxınlığı əsasında yaranan təbii prosesdir
- E) əvvəlcə dağınıq olan elementlərin bütövlükdə birləşməsi ilə əlaqədar olan inkişaf prosesinin bir tərəfi

123) Sual: Beynəlxalq iqtisadiyyatda beynəlxalq iqtisadi integrasiyanın elementləri kimi çıxış edirlər:

- A) milli təsərrüfatlar
- B) TMK
- C) TMK, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları
- D) hüquqi və fiziki şəxslər
- E) TMK, TMB, hüquqi və fiziki şəxslər

124) Sual: Avrasiyanın regional integrasiya təşkilatları. Səhv variantı seçin:

- A) Mərkəzi Asiya Əməkdaşlığı (MAƏ)
- B) Avrasiya İqtisadi Əməkdaşlığı (EvrAzES)
- C) Belarus, Rusiya, Qazaxstan və Ukraynanın vahid iqtisadi məkanı (VİM)
- D)** Mərkəzi Avropa Cəmiyyəti (MAC)
- E) Müstəqil Dövlətlər Birliyi (MDB)

125) Sual: Bunlardan hansı integrasiya əlamətlərinə aid deyil:

- A) ikililik: beynəlxalq və daxili milli iqtisadi münasibətlərin xüsusiyyətlərinin mövcud olması
- B)** integrasiya subyektlərinin qarşılıqlı asılılığının aşağı dərəcəsi
- C) münasibətlərin bir-biri ilə yüksək dərəcədə birləşməsi, münasibətlərin pozulmasının çətinliyi və ziyanlılığı
- D) münasibətlərin dayanıqlılığı, stabilliyi
- E) ölkənin iqtisadi inkişafı tsikllərinin sinxronlaşması

126) Sual: Bunlardan hansı integrasiya əlamətlərinə aid deyil:

- A) ikililik: beynəlxalq və daxili milli iqtisadi münasibətlərin xüsusiyyətlərinin mövcud olması
- B) regionun, xarici mühitə nisbətdə, birliyi
- C) münasibətlərin bir-biri ilə yüksək dərəcədə birləşməsi, münasibətlərin pozulmasının çətinliyi və ziyanlılığı

- D) münasibətlərin dayanıqlılığı , stabilliyi
- E) ölkənin iqtisadi inkişafı tsikllərinin qeyri-sinxronluğu

127) Sual: İnteqrasiyanın ilkin şərtlərinə aid deyil:

- A) coğrafi, institusional, mədəni, tarixi cəhətdən yaxındılar, iqtisadi inkişaf səviyyələrinə görə yaxındılar
- B) üçüncü ölkələrdən olan ümum partnyorları və ya rəqibləri var
- C) ümumi, oxşar iqtisadi və siyasi problemlər var
- D) diversifikasiya olunmuş sənaye və importu əvəz edən istehsala malikdirlər**
- E) adambaşına düşən yüksək ÜDM malikdirlər

128) Sual: İnteqrasiyanın ilkin şərtlərinə aid deyil:

- A) bir-birini tamamlayan iqtisadiyyatlara malikdirlər
- B) inkişaf etmiş hasılat sənayesinə malikdirlər**
- C) kifayət qədər inkişaf etmiş bazar institutlarına malikdirlər
- D) kifayət qədər açıq iqtisadiyyata malikdirlər
- E) adambaşına düşən yüksək ÜDM malikdirlər

129) Sual: Aşağıda adları çəkilən qruplaşmalardan hansı integrasiyanın bütün mərhələlərindən keçmişdir:

- A) ASEAN
- B) NAFTP
- C) AB**
- D) MERKOSUR
- E) MDB

130) Sual: AB neçə integrasiya birliyindən təşkil edilmişdir:

- A) 2
- B) 3**
- C) 1
- D) 5
- E) 10

131) Sual: AB-nin azad ticarət zonası mərhələsini keçmə illəri

- A) 1968-1976
- B) 1958-1969**
- C) 1987-1992
- D) 1993- indiki dövr
- E) 1945-1958

132) Sual: AB-nin gömrük ittifaqının mərhələlərini keçmə illəri

- A) 1968-1976**
- B) 1958-1969
- C) 1987-1992
- D) 1993- indiki dövr

E) 1945-1958

133) Sual: AB-nin ümumi bazar mərhələsini keçmə illəri

- A) 1968-1976
- B) 1958-1969
- C) 1987-1992**
- D) 1993- indiki dövr
- E) 1945-1958

134) Sual: AB-nin iqtisadi ittifaqın mərhələlərini keçmə illəri

- A) 1968-1976
- B) 1958-1969
- C) 1987-1992
- D) 1993- indiki dövr**
- E) 1945-1958

135) Sual: Hansı müqaviləyə əsasən, AB-də, qarşılıqlı ticarətə qoyulan gömrük rüsumları və say məhdudiyyətləri tədricən aradan qaldırılmışdır:

- A) Varşava razılaşması
- B) Bretton-Wuds razılaşması
- C) Roma razılaşması**
- D) Bern razılaşması
- E) Paris razılaşması

136) Sual: Hansı razılaşmaya əsasən, bir sıra inkişaf etmiş ölkələr AB ilə assosiativ münasibətlərə daxil olmuşdular:

- A) Varşava razılaşması
- B) Yaund razılaşması**
- C) Roma razılaşması
- D) Bern razılaşması
- E) Paris razılaşması

137) Sual: Neçənci ildə, üç Avropa cəmiyyəti, özlərinin icra orqanlarının birləşdirilməsi haqqında qərar qəbul etmişdilər:

- A) 1963
- B) 1945
- C) 1965**
- D) 1976
- E) 1993

138) Sual: AB-də 1962-ci ildə nə tətbiq edilmişdir:

- A) gömrük rüsumlarına məhdudiyyət
- B) ümumi gömrük tarifi
- C) üçüncü ölkələrə qarşı ümumi gömrük siyasəti
- D) vahid kənd təsərrüfatı siyasəti**

E) qarşılıqlı ticarətə qoyulan say məhdudiyyətlərinin ləğv edilməsi

139) Sual: AB-nin Roma razılaşmasına aid deyil:

- A) gömrük rüsumları ləğv edilib
- B) ümumi gömrük tarifi təyin edilib
- C) üçüncü ölkələrə qarşı ümumi gömrük siyasəti
- D) vahid kənd təsərrüfatı siyasəti**
- E) qarşılıqlı ticarətə qoyulan say məhdudiyyətləri ləğv edilmişdir

140) Sual: AB-ni təsis edən ölkələrin sayını göstərin:

- A) 6**
- B) 3
- C) 10
- D) 5
- E) 15

141) Sual: Beynəlxalq iqtisadi integrasiya proseslərinin inkişafi bunlarla şərtlənmişdir:

- A) integrasiya prosesinin iştirakçısı olan ölkələrin iqtisadi inkişaf səviyyələrində olan fərqlə
- B) əmək resurslarının təminatı səviyyəsində olan fərqlə
- C) beynəlxalq əmək bölgüsünün dərinləşməsi və beynəlxalq kooperasiyanın əhəmiyyətinin artması**
- D) sıx arşılıqlı integrasiya əlaqələrinin qurulmasına can atan dövlətlərin liderlərinin siyasi qərarları ilə
- E) ölkə ÜTT-yə daxil olandan sonra, bütün gömrük rüsumlarının ləğvi

142) Sual: Beynəlxalq itisadi integrasiya roseslərinin uğurlu inkişafına yardım etmir:

- A) ölkələrin iqtisadi inkişaf səviyyələrinin eyniliyi
- B) ölkələrdə olan həyat səviyyəsində böyük fərqlər**
- C) ümumi sərhədlər
- D) sosial və iqtisadi problemlərin ümumiliyi
- E) tarixən mövcud olan iqtisadi əlaqələr

143) Sual: Gömrük ittifaqı nəzərdə tutur:

- A) bütün iştirakçı ölkələr üçün yalnız vahid gömrük tarifinin mövcudluğu
- B) iştirakçı ölkələr üçün kapitalların və işçi qüvvəsinin hərəkəti üçün vahid şəraitin mövcud olması
- C) iştirakçı ölkələr arasında əmtəə və xidmətlərin sərbəst hərəkəti, həmçinin, üçüncü ölkələr üçün vahid gömrük tarifi və vahid xarici-ticarət siyasəti**
- D) iştirakçı ölkələr arasında əmtəə və xidmətlərin, eləcə də kapitalların və işçi qüvvəsinin hərəkəti üçün gömrük baryerlərinin aradan götürülməsi
- E) üçüncü ölkələrə qarşı vahid xarici-ticarət siyasəti

144) Sual: Müasir dövrdə Avropa Birliyi:

- A) gömrük İttifaqıdır
- B) ümumi bazarıdır
- C) iqtisadi və valyuta ittifaqıdır**
- D) azad ticarət zonasıdır

E) azad iqtisadi zonadır

145) Sual: Avropa birliyi ölkələrində 1 yanvar 1999-cu ildən tətbiq edilən ümumi valyuta:

- A) ekyu
- B) marka
- C) avro**
- D) krona
- E) SDR

146) Sual: Əgər ölkələr əmtəələrin, kapitalların və işçi qüvvəsinin qarşılıqlı sərbəst hərəkətini, üçüncü ölkələr üçün ticarətin tənzimlənməsinin vahid normalarını təyin edirlərsə, bu:

- A) azad ticarət zonasıdır
- B) gömrük ittifaqıdır
- C) iqtisadi ittifaqdır**
- D) valyuta ittifaqıdır
- E) ümumi bazardır

147) Sual: Hal-hazırda iqtisadi və valyuta ittifaqı mərhələsindədir:

- A) NAFTA
- B) AB**
- C) MDB
- D) ASEAN
- E) ATES

148) Sual: Əgər ölkələr, qarşılıqlı ticarətdə gömrük rüsumlarının ləğvini təmin edib, üçüncü ölkələrə qarşı milli tənzimləmə normalarını, eləcə də kapitalların və işçi qüvvəsinin hərəkətinə qarşılıqlı məhdudiyyətləri qoruyub saxlayırlarsa, bu:

- A) ümumi bazardır
- B) tam iqtisadi ittifaqdır
- C) azad ticarət zonasıdır**
- D) gömrük ittifaqıdır
- E) valyuta ittifaqıdır

149) Sual: 1 yanvar 2002-ci ildən Avrovlyuta istifadə edilir:

- A) yalnız, avro zonasına daxil olan ölkələrin dövlət təşkilatları arasında nağdsız hesablaşmalarda
- B) yalnız, kommersiya firmaları arasında nağdsız hesablaşmalarda
- C) yalnız fiziki şəxslər arasında nağd hesablaşmalarda
- D) həm nəğd, həm də nəğdsiz hesablaşmalarda**
- E) yalnız nəğd hesablaşmalarda

150) Sual: Beynəlxalq iqtisadi ineqrasianın düzgün tərifini əks etdirən cavabı göstərin:

- A) dünyanın bütün ölkələrinin inkişaf prosesində, ünsiyyət, qarşılıqlı əlaqələrin üsul və xarakterini xarakterizə edən münasibətlər
- B) dünya ticarəti prosesində yaranan iqtisadi münasibətlər
- C) dərin dayanıqlı qarşılıqlı əlaqələr və əmək bölgüsünün inkişafı əsasında ölkələrin təsərrüfat-siyasi birləşməsi prosesi**

- D) əmtəələrin ayrı-ayrı tərkib hissələri əsasında üfüqi kooperasiya və ixtisaslaşma ilə əlaqəli münasibətlər
- E) gömrük rüsumları və qeyri-tarif məhdudiyyətlərinin tənzimlənməsi məqsədi ilə yaranan iqtisadi münasibətlər

151) Sual:Azad ticarət zonasının düzgün tərifini qeyd edin:

- A) integrasiyanın, gömrük baryerlərinin ləgvini nəzərdə tutan birinci mərhələsi
- B) integrasiyanın, vahid gömrük tarifi və üçüncü ölkələrə qarşı vahid xarici ticarət siyasetini nəzərdə tutan ikinci mərhələsi
- C) integrasiyanın, yalnız ticarət baryerlərinin ləgvini deyil, işçi qüvvəsi və kapitalın sərbəst hərəkətini nəzərdə tutan üçüncü mərhələsi
- D) integrasiyanın, əlavə vahid iqtisadi və valyuta-maliyyə siyasetini nəzərdə tutan dördüncü mərhələsi
- E) integrasiyanın, əlavə vaxid siyaset və milli idarəetmə orqanlarının yaradılmasını nəzərdə tutan beşinci mərhələsi

152) Sual:Asiya- Sakit okean iqtisadi əməkdaşlıq təşkilatı (ASİƏ - ATES):

- A) Asiya-Sakit okean ölkələrinin iqtisadi siyasetinin işlənib hazırlanmasına dair hökumətlər arası təşkilat
- B) gömrük baryerlərinin ləgvini nəzərdə tutan vahid iqtisadi məkan
- C) azad sahibkarlıq zonası
- D) ən yüksək integrasiya mərhələsinə çatmış üst-milli təşkilat
- E) əmtəə, xidmət, kapital, işçi qüvvəsi və digər amillərə məhdudiyyətlərin olmadığı offşor zona

153) Sual:İqtisadi və valyuta ittifaqının əlamətlərini göstərin:

- A) gömrük baryerlərinin ləgv
- B) üçüncü ölkələrə qarşı vahid gömrük tarifi və xarici ticarət siyaseti
- C) yalnız ticarət baryerlərinin ləgvi deyil, işçi qüvvəsinin və kapitalın sərbəst hərəkəti
- D) vahid iqtisadi və valyuta-maliyyə siyaseti
- E) integrasiya qruplaşması ölkələrinin vahid siyaseti və üst-milli idarəetmə orqanlarının yaradılması

154) Sual:Gömrük ittifaqının xüsusiyyətləri bunlardır:

- A) itifaqdaxilində gömrük məhdudiyyətlərinin ləgv edilməsi
- B) kaital idxalına nəzarətin ləgvi
- C) işçi qüvvəsinin idxalının kvotalaşdırılması
- D) üçüncü ölkələrə nisbətdə ümumi siyasetin aparılması
- E) vahid valyutanın tətbiqi

155) Sual:ASEAN regional qruplaşmasına hansı ölkələr daxildir:

- A) Afrika qitəsi
- B) Cənub-Şərqi Asiya ölkələri
- C) Fars körfəzi ölkələri
- D) Latın Amerikası ölkələri
- E) Sakit okean sahili ölkələri

156) Sual:Kanada neçənci ildə ABŞ ilə azad ticarət haqqında Razlaşma ni imzalayıblar:

A) 1984

B) 1986

C) 1988

D) 1994

E) 1995

157) Sual: Qərbi Avropada integrasiya birliyi:

A) NAFTA

B) AB

C) AİA

D) LAİ

E) EEİ

158) Sual: Latın Amerikası ölkələrində regional integrasiya qruplaşması

A) NAFTA

B) LAİ

C) ASEAN

D) ATES

E) YUDEAK

159) Sual: 1989-cu ildə yaradılan integrasiya qrupunu seçin:

A) ASEAN

B) LAİ

C) ATES

D) AB

E) YUDEAK

160) Sual: Beynəlxalq iqtisadi integrasiya nəzəriyyələrinin istiqamətlərinə aid deyil:

A) neoliberalizm

B) korporasionalizm

C) dirijizm

D) neokeynsiançılıq

E) neostrukturalizm

161) Sual: Erkən neoliberalizm nümayəndələri:

A) Vilhelm Repke və Moris Alle

B) Vilhelm Repke və Bela Balassa

C) Bela Balassa və Moris Alle

D) Sidney Rolf və Yudcin Rostou

E) Qurnar Myurdal

162) Sual: Korporasionalizm məktəbinin nümayəndələri:

A) Vilhelm Repke və Moris Alle

B) Vilhelm Repke və Bela Balassa

C) Ricard Kuper

D) Sidney Rolf və Yudcin Rostou

E) Qurnar Myurdal

163) Sual: Strukturalizmin nümayəndələri:

A) Yan Timbergen

B) Vilhelm Repke və Bela Balassa

C) Riçard Kuper

D) Sidney Rolf və Yudcin Rostou

E) Qurnar Myurdal

164) Sual: Neokeynsializm nümayəndələri:

A) Yan Timbergen

B) Vilhelm Repke

C) Riçard Kuper

D) Sidney Rolf

E) Qurnar Myurdal

165) Sual: Dirijizm nümayəndələri:

A) Yan Timbergen

B) Vilhelm Repke və Bela Balassa

C) Riçard Kuper

D) Sidney Rolf və Yudcin Rostou

E) Qurnar Myurdal

166) Sual: Erkən neoliberalistlər tam integrasiya deyəndə, nəyi başa düşürlər:

A) fəaliyyət təbii bazar qüvvələri və azad rəqabətin təsiri əsasında baş verir

B) fəaliyyət dövlətlərin iqtisadi siyasəti və mövcud milli və beynəlxalq hüquqi aktlar əsasında həyata keçirilir

C) fəaliyyət mövcud milli və beynəlxalq hüquqi aktlar əsasında həyata keçirilir

D) dövlətin beynəlxalq iqtisadi münasibətlər sferasına müdaxilə etməsi inflasiyanın azalmasına gətirib çıxarır

E) iqtisadi integrasiyadövlətin iqtisadi işlərdə daha az iştirak etməsinə gətirib çıxarır

167) Sual: Neoliberalistlərin fikrincə, dövlətin beynəlxalq iqtisadi münasibətlər sferasına müdaxilə etməsi nəyə gətirib çıxarır:

A) inflasiyanın azalmasına

B) beynəlxalq ticarətin tarazlanması

C) ödəmələrin pozulmasına

D) təsir göstərmir

E) bütün cavablar düzdür

168) Sual: Bunlar erkən neoliberalların baxışlarının boşça çıxdığını göstərmişdir:

A) dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formallaşması

B) məhz TMK beynəlxalq iqtisadiyyatın integrasiyasını, onun rasional və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır

C) sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasetin

razılaşdırılması ilə müşayət edilən integrasiya

D) mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə integrasiya

E) düzgün cavab yoxdur

169) Sual:Daha sonrakı dövr neoliberalizminə nəyi aid etmək olar:

A) iqtisadi integrasiya dövlətin iqtisadi işlərdə daha intensiv iştirakına gətirib çıxarır

B) məhz TMK beynəlxalq iqtisadiyyatın integrasiyasını, onun rasional və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır

C) sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasetin razılaşdırılması ilə müşayət edilən integrasiya

D) mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə integrasiya

E) düzgün cavab yoxdur

170) Sual:Korporalizmə xas olan cəhət hansıdır:

A) dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması

B) TMK beynəlxalq iqtisadiyyatın integrasiyasını, onun rasional və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır

C) sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasetin razılaşdırılması ilə müşayət edilən integrasiya

D) mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə integrasiya

E) düzgün cavab yoxdur

171) Sual:Strukturalizmə xas olan cəhət hansıdır:

A) iqtisadi integrasiya - integrasiya olunan ölkələrin iqtisadiyyatlarında gedən dərin struktur dəyişiklikləri prosesinin nəticəsində yaranan keyfiyyətcə yeni integrasiya olunmuş məkan

B) dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması

C) sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasetin razılaşdırılması ilə müşayət edilən integrasiya

D) mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə integrasiya

E) düzgün cavab yoxdur

172) Sual:Bazar mexanizminin sərbəst fəaliyyəti istehsalın inkişafi və yerləşməsində müəyyən disproporsiyalara, gəlirlərin qeyri-bərabərliyinin dərinləşməsinə gətirib çıxara bilər. Bu sözlər integrasiya nəzəriyyəsinin aşağıdakı istiqaməti nümayəndələrinə aiddir:

A) korporasionalizm

B) erkən neoliberalizm

C) strukturalizm

D) daha sonrakı dövr neoliberalizm

E) neokeynsianlılıq

173) Sual:Neokeynsian istiqamətinin bir növü bunlardır:

A) dirijizm

B) erkən neoliberalizm

C) strukturalizm

D) daha sonrakı dövr neoliberalizm

E) korporasionalizm

174) Sual:Aşağıdan inteqrasiya nə deməkdir:

- A) dövlət hakimiyyəti orqanları, BMT regional komissiyaları və digər beynəlxalq təşkilatların təşəbbüsü ilə başlanan inteqrasiya
- B) mikroiqtisadi subyektlər tərəfindən təşəbbüs edilən inteqrasiya**
- C) inteqrasiya prosesində ölkələr inteqrasiya müqaviləsini bağlayır, lakin təcrübədə, onu yerinə yetirmirlər
- D) inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir
- E) iki və daha çox inteqrasiya birliyi inteqrasiya olunur

175) Sual:Yuxarıdan inteqrasiya nə deməkdir:

- A) dövlət hakimiyyəti orqanları, BMT regional komissiyaları və digər beynəlxalq təşkilatların təşəbbüsü ilə başlanan inteqrasiya
- B) mikroiqtisadi subyektlər tərəfindən təşəbbüs edilən inteqrasiya
- C) inteqrasiya prosesində ölkələr inteqrasiya müqaviləsini bağlayır, lakin təcrübədə, onu yerinə yetirmirlər
- D) inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir**
- E) iki və daha çox inteqrasiya birliyi inteqrasiya olunur

176) Sual:BİM təşəbbuskarı olan subyektlər üzrə BİM formalarını seçin:

- A) azad ticarət zonası, preferensial ticarət razılaşması, gömrük ittifaqı, siyasi ittifaq, ümumi bazar
- B) institusional, makroiqtisadi, mikroiqtisadi
- C) formal inteqrasiya (kvaziinteqrasiya), real inteqrasiya
- D) regional, subregional, regionlar arası, biregional, mulğtiregional, qlobal**
- E) yuxarıdan inteqrasiya, aşağıdan inteqrasiya

177) Sual:Ərazi əhatəsinə görə BİM formalarını seçin:

- A) azad ticarət zonası, preferensial ticarət razılaşması, gömrük ittifaqı, siyasi ittifaq, ümumi bazar
- B) institusional, makroiqtisadi, mikroiqtisadi
- C) formal inteqrasiya (kvaziinteqrasiya), real inteqrasiya
- D) regional, subregional, regionlar arası, biregional, mulğtiregional, qlobal**
- E) yuxarıdan inteqrasiya, aşağıdan inteqrasiya

178) Sual:Milli təsərrüfatların inteqrasiya səviyyəsinə görə BİM formalarını seçin

- A) azad ticarət zonası, preferensial ticarət razılaşması, gömrük ittifaqı, siyasi ittifaq, ümumi bazar
- B) institusional, makroiqtisadi, mikroiqtisadi
- C) formal inteqrasiya (kvaziinteqrasiya), real inteqrasiya**
- D) regional, subregional, regionlar arası, biregional, mulğtiregional, qlobal
- E) yuxarıdan inteqrasiya, aşağıdan inteqrasiya

179) Sual:BİM səviyyəsi meyarına görə, inteqrasiyanın formalarını seçin:

- A) institusional, makroiqtisadi, mezoiqtisadi, makroiqtisadi**
- B) institusional, makroiqtisadi, mikroiqtisadi
- C) formal inteqrasiya (kvaziinteqrasiya), real inteqrasiya

- D) regional, subregional, regionlar arası, biregional, mulgtiregional, qlobal
E) yuxarıdan integrasiya, aşağıdan integrasiya

180) Sual: Neoliberalizm nümayəndəsi olan B.Balassunun fikrincə, integrasiyaların birinci mərhələsi hansıdır:

- A) azad ticarət zonası
B) preferensial ticarət razılışması
C) gömrük ittifaqı
D) siyasi ittifaq
E) ümumi bazar

181) Sual: Neoliberalizm nümayəndəsi olan B.Balassunun fikrincə, integrasiyaların neçə mərhələsi mövcuddur:

- A) 4
B) 2
C) 6
D) 5
E) düzgün cavab yoxdur

182) Sual: Hansı istiqamətin nümayəndələri hesab edirdilər ki, beynəlxalq iqtisadi əməkdaşlığın ən vacib problemi, geniş beynəlxalq iqtisadi əməkdaşlıqdan əldə edilən çoxsaylı mənfiəti məhdudiyyətlərdən qoruyub, hər bir ölkə üçün maksimal sərbəstlik dərəcəsinin necə qorunub saxlanılmasından ibarətdir.

- A) korporasionalizm
B) erkən neoliberalizm
C) strukturalizm
D) daha sonrakı dövr neoliberalizm
E) neokeynsiançılıq

183) Sual: İqtisadi integrasiya nəzəriyyəsindədiri jizm istiqamətinə nə aiddir?

- A) bazar mexanizminin integrasiya proseslərində həllədici rolunu inkar edirlər
B) beynəlxalq iqtisadi strukturların yaradılması və fəaliyyəti, integrasiya edilən tərəflərin ümumi iqtisadi siyaset işləyib hazırlanması əsasında mümkündür
C) beynəlxalq iqtisadi strukturların yaradılması və fəaliyyəti, sosial qanunvericiliyin razılaşdırılması, kredit siyasetinin koordinasiyası (əlaqələndirilməsi) əsasında mümkündür
D) düzgün cavab yoxdur
E) bütün cavablar düzgündür

184) Sual: İnkışafda olan ölkələrin integrasiya yolunda rastlaşdığı maneələr bunlardır:

- A) integrasiya olunan ölkələr bir-birlərinin iqtisadiyyatlarını zəif tamamlayırlar ki, bu da integrasiya prosesini məhdudlaşdırır
B) infrastruktur inkişaf etməyib
C) inkişafın səviyyə və potensialları fərqlidir
D) siyasi qeyri-stabillik
E) bütün cavablar düzdür

185) Sual: Valyuta ittifaqına xas olan cəhətlər bunlardır:

- A) milli valyutaların razılışdırılmış sərbəst dəyişməsi
- B) iştirakçı ölkələrin Mərkəzi Bankları tərəfindən məqsədyönlü şəkildə dəstəklənən sabit valyuta məzənnələrinin razılaşmaya əsasən təyin edilməsi
- C) vahid regional valyutanın yaradılması
- D) həmin beynəlxalq valyuta vahidinin emissiya mərkəzi olan vahid regional bankının formalaşması
- E) bütün cavablar düzdür

186) Sual: Hansı istiqamətin nümayəndələri beynəlxalq integrasiyanın iki mümkün inkişaf variantını irəli sürüblər:

- A) korporasionalizm
- B) erkən neoliberalizm
- C) strukturalizm
- D) daha sonrakı dövr neoliberalizm
- E) neokeynsianlıq

187) Sual: Formal integrasiya (kvaziintegrasiya) nə deməkdir:

- A) dövlət hakimiyyəti orqanları, BMT regional komissiyaları və digər beynəlxalq təşkilatların təşəbbüsü ilə başlanan integrasiya
- B) mikroiqtisadi subyektlər tərəfindən təşəbbüs edilən integrasiya
- C) integrasiya prosesində ölkələr integrasiya müqaviləsini bağlayır, lakin təcrübədə, onu yerinə yetirmirlər
- D) integrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, integrasiya real sektorda da inkişaf etdirilir
- E) iki və daha çox integrasiya birligi integrasiya olunur

188) Sual: Preferensial ticarət razılaşması:

- A) ölkələr arasında qarşılıqlı ticarətdə gömrük maneələrinin azaldılması, lakin tam olaraq aradan qaldırılmaması
- B) ölkələr arasında qarşılıqlı əmtəə ticarətində gömrük-tarif və bəzi qeyri-tarif maneələrinin tam olaraq aradan qaldırılması
- C) üçüncü ölkələrə qarşı ümumi ticarət baryerlərinin tətbiqi
- D) dövlət başçılarının, hökumət başçılarının, nazirlərin dövrü yığıncaqlarında həyata keçirilir
- E) vahid makroiqtisadi siyasetin aparılması

189) Sual: Pilləli integrasiya və Differensial integrasiya modellərinin yaradılması səbəbləri:

- A) yeni ölkələrin, məsələn, Mərkəzi Amerika ölkələrinin NAFTA-nın tərkibinə daxil olması və onun genişlənməsi səbəbindən
- B)** AB yeni ölkələrin daxil olması və onun genişlənməsi səbəbindən
- C) integrasiya qruplarının daxilində diffensiallaşmanın gücləndirilməsi ilə əlaqədar
- D) «domino effekti» ilə əlaqədar
- E) çoxlu sayıda integrasiya qruplarının yaradılması və onların arasında rəqabətin güclənməsi səbəbindən

190) Sual: Pilləli integrasiya və Differensial integrasiya modellərinin fərqləri:

- A) «differensial integrasiya» müqavilələrin bağlanması və vaxtın məhdudlaşdırılması ehtiyacını aradan qaldırır

- B) «pilləli integrasiya» müqavilələrin bağlanması və vaxtin məhdudlaşdırılması ehtiyacını aradan qaldırır
- C) «diferensial integrasiya» iştirakçıların vahid tərkibinin «özəyinin» yaradılmasını nəzərdə tutur
- D) «diferensial integrasiya»dan fərqli olaraq, «pilləli integrasiya»nın məqsədi - integrasiya proseslərinin dərinləşməsidir
- E) düzgün cavab yoxdur

191) Sual: İştirakçı ölkələrin iqtisadi inkişafı üçün beynəlxalq iqtisadi integrasiyanın üstünlük'lərinə aid deyil:

- A) ölkələr arasında rəqabət artır
- B) daha yaxşı ticarət şərtlərinin təmin edilməsi
- C) infrastrukturun yaxşılaşdırılması ilə parallel olaraq, ticarətin də genişlənməsi
- D) qabaqcıl texnologiyanın yayılması
- E) TMK-in iştirakçı ölkələri arasında oliqopol sövdələşmə

192) Sual: İştirakçı ölkələrin iqtisadi inkişafı üçün beynəlxalq iqtisadi integrasiyanın üstünlük'lərinə aiddir:

- A) ölkələr arasında rəqabət artır
- B) daha yaxşı ticarət şərtlərinin təmin edilməsi
- C) infrastrukturun yaxşılaşdırılması ilə parallel olaraq, ticarətin də genişlənməsi
- D) qabaqcıl texnologiyanın yayılması
- E) bütün cavablar düzdür

193) Sual: İştirakçı ölkələrin iqtisadi inkişafı üçün beynəlxalq iqtisadi integrasiyanın çatışmazlıqlarına aid deyil:

- A) daha çox geridə qalmış ölkələr üçün bu hal ehtiyatların (istehsal amillərinin) ölkədən axınına gətirib çıxarıır, daha güclü partnyorların xeyrinə yenidən bölgü baş verir
- B) TMK-in iştirakçı ölkələri arasında oliqopol sövdələşmə baş verir ki, bu da qiymətlərin qalxmasına səbəb olur
- C) çox güclü rəqabət şəraitində, istehsal həcminin (miqyasının) artırılması zamanı itki effekti baş verir
- D) ölkələr arasında rəqabət artır**
- E) düzgün cavab yoxdur

194) Sual: Federativ konsepsiyanın əsasları :

- A) interasiyanı iqtisadi və siyasi yox, federativ kimi qiymətləndirir
- B) vahid regional istehsalat komplekslərinin formallaşmasına kömək edir
- C) vahid iqtisadi zonanın və gömrük birliyinin yaradılmasının vacibliyini qeyd edir
- D) integrasiyanı, hökumətin əməkdaşlığının nəticəsi və prosesi kimi əsaslandırır
- E) iki – üç lokomotiv ölkə varlığı və onlarda integrasiya məkanının forlamaşması

195) Sual: Dünya ölkələrinin təsnifləşdirilməsi hansı metodologiyaya əsaslanır?

- A) BMT-nin təsnifləşdirmə metodlarına
- B) UNKTAD-in təsnifləşdirmə metodlarına
- C) BVF-nun təsnifləşdirmə metodlarına
- D) Vahid metodologiya yoxdur**

196) Sual:Müasir dövrde ÜDM-da ETTKİ-yə (elmi-tədqiqat və təcrübi konstruktur işləri) istiqamətlənmiş xərclərin ən çox xüsusi çəkiyə malik olan ölkə:

- A) Böyük Britaniya
- B) Almaniya
- C) ABŞ**
- D) Fransa

197) Sual:Son 20 ildə dünya iqtisadiyyatında ən sürətli iqtisadi inkişaf tempı hansı qrup ölkələrə xas olan cəhətdir?

- A) Yeni sənaye ölkələrinə**
- B) İnkişaf etmiş ölkələrə
- C) Postsosialist ölkələrinə
- D) İnkişaf etməkdə olan ölkələr

198) Sual:MERKOSUR-iqtisadi integrasiya qruplaşmasına daxil deyildir:

- A) Argentina
- B) Braziliya
- C) Paraqvay
- D) Venesuela**

199) Sual:İqtisadi ədəbiyyatlarda Braziliya hansı statusla tanınır?

- A) İnkişaf etmiş ölkə kimi
- B) Yeni sənaye ölkəsi kimi**
- C) Tranzitiv ölkə kimi
- D) İnkişaf etməkdə olan ölkə kimi

200) Sual:Aşağıda adı çəkilən Mərkəzi Asiya ölkələrindən hansı türkdilli ölkə deyil?

- A) Qazaxistan
- B) Özbəkistan
- C) Tacikistan**
- D) Türkmenistan

201) Sual:Aşağıda adı çəkilən hansı Avropa ölkəsi tranzitiv ölkə sayılır?

- A) Hollandiya
- B) Macaristan**
- C) Belçika
- D) Danimarka

202) Sual:Aşağıda adı çəkilən ölkələrdən hansı Cənub-Şərqi Asiya regionuna daxil deyildir?

- A) Tailand
- B) Laos
- C) Sri-Lanka**
- D) Vyetnam

203) Sual:Azərbaycan Respublikası hansı regional integrasiya blokunun üzvü deyil?

- A) MDB
- B) AB**
- C) GUAM
- D) GKO

204) Sual:ÜDM-nin həcmindən görə hansı ölkə ilk beşliyə daxil deyil?

- A) ABŞ
- B) Böyük Britaniya
- C) İtaliya**
- D) Almaniya

205) Sual:Avropa ÜDM-nin həcmindən ən yüksək olan ölkə hansıdır?

- A) Böyük Britaniya
- B) Almaniya**
- C) Fransa
- D) İtaliya

206) Sual:Dünya avtomobil bazarında hansı ölkə lider ölkələrdən sayılmır?

- A) Yaponiya
- B) Norveç**
- C) Böyük Britaniya
- D) Almaniya

207) Sual:Avrovalyuta bazarı nə vaxt yaranmışdır?

- A) 1930-ci illərdə
- B) 1950-ci illərin sonlarında**
- C) Dərhal II Dünya müharibəsindən sonra
- D) 1960-ci illərin sonlarında

208) Sual: Vaşinqton konsensusunun prinsipləri hansı iqtisadi nəzəriyyəyə söykənir?

- A) Marksizm
- B) Neoinstitusionalizm
- C) Neokonservativizm
- D) Neoliberalizm**

209) Sual:Aşağıdakı tarixlərdən hansı BVF-in yaranması tarixini düzgün əks etdirir?

- A) 1944**
- B) 1945
- C) 1947
- D) 1946

210) Sual:Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatı regional qruplaşmasına daxil deyil:

- A) Gürcüstan
- B) Ukrayna**

- C) Macaristan**
- D) Rumınıya

211) Sual:Hansı postsoviet respublikası bazar iqtisadiyyatlı Aİ üzvü kimi qəbul edilmişdir:

- A) Azərbaycan
- B) Özbəkistan
- C) Belarus**
- D) Estoniya**

212) Sual:Yeni sənaye ölkələrindən hansını həm də yeni sənaye-aqrar ölkəsi kimi xarakterizə etmək olar?

- A) Singapur
- B) Tayvanı
- C) Braziliyanı**
- D) Honkonqu

213) Sual:90-cı illərin əvvəllərində bir sıra ekspertlər Yaponiyani batan günəş ölkəsi kimi xarakterizə etməyə başladılar. Bu nə ilə əlaqədar idi?

- A) İşsizliyin artması ilə
- B) Cinayətkarlığın çoxalması ilə
- C) Məcmu daxili məhsulun dinamiasının aşağı düşməsi ilə**
- D) Yapon iqtisadiyyatına xarici apitalın təsiri ilə

214) Sual:Ümumdünya Bankı daha necə adlanır?

- A) BVF
- B) AYİB
- C) BMTİP
- D) BYİB**

215) Sual:EKOSOS-un məşğul olduğu məqsədlərə aid deyil:

- A) Elmi – texniki əməkdaşlıq
- B) Hərbi əməkdaşlıq**
- C) Ticarət əməkdaşlığı
- D) Sənaye əməkdaşlığı

216) Sual:YUNKTAD-ın fəaliyyəti aşağıdakıların inkişafına yönəldilmişdir

- A) Beynəlxalq ticarətin
- B) İncəsənətin
- C) Elm və mədəniyyətin
- D) Təhsilin

217) Sual:BMT sistemində təhsilin, elm və mədəniyyətin inkişafi məsələləri ilə məşğul olur:

- A) BƏT
- B) BVF
- C) YUNESKO**

D) EKOSOS

218) Sual: BMTİP-nin fəaliyyətinin əsas istiqamətlərinə aididir:

- A) Dünya ölkələrinə iqtisadi yardım göstərilməsi
- B) İnkişaf etməkdə olan ölkələrin sənaye inkişafına yardım
- C) Ətraf mühitədair proqramlar**
- D) Kadrların hazırlanmasında yardım göstərilməsi

219) Sual: BMT tərkibində xüsusi proqramlara aid deyil:

- A) ESKATO**
- B) BMTİP
- C) YUNİDO
- D) YUNEP

220) Sual: Aİ haqqında müqavilə fəaliyyətə başlamışdır

- A) Ağ Kitaba müvafiq olaraq
- B) Roma müqaviləsinə müvafiq olaraq
- C) Qırmızı Kitaba müvafiq olaraq
- D) Maastricht müqaviləsinə müvafiq olaraq**

221) Sual: Qərbi Avropa ölkələrində sabit valyuta zonası yaradılmışdır:

- A) 90-cı illərin əvvəllərində
- B) 90-cı illərin sonlarında
- C) 70-ci illərin sonunda
- D) 80-cı illərin ortasında**

222) Sual: Avropa Kömür və Polad Birliyi hansı plan əsasındayaranmışdır:

- A) "Can Manne" planı əsasında
- B) "Marşall" planı əsasında
- C) "Şuman" planı əsasında**
- D) Roma müqaviləsi əsasında

223) Sual: Marşall planı həyata keçirilmişdir:

- A) 1950-1960-ci illərdə
- B) 1951-1970-ci illərdə
- C) 1945-1950-ci illərdə**
- D) 1946-1955-ci illərdə

224) Sual: Marşall planı əlaqədar idi:

- A) Avroatomun yaranması ilə
- B) Ümumi bazarın yaradılması ilə
- C) Qərbi Avropa ölkələrinə ABŞ-ın iqtisadi yardımını ilə**
- D) Müttəfiq ölkələrə hərbi yardım ilə

225) Sual: Asiya və Amerika dövlətlərinin daxil olduğu integrasiya əməkdaşlığı sahəsində mövcud

olan ən böyük iqtisadi təşkilat hansıdır?

- A) NAFTA
- B) İƏİT
- C) Aİ
- D) ATES**

226) Sual: XX əsrin 80-cı illərində Avropa Azad Ticarət Assosasiyasının tərkibinə hansı ölkə daxil deyildir:

- A) Fransa
- B) İsveçrə**
- C) İslandiya
- D) Lixtensteyn

227) Sual: Vahid Avropa Aktının qəbul edilməsindən sonra Avropa İttifaqının üzv ölkələrində integrasiya prosesləri aşağıdakı sahələr üzrə güclənmişdir

- A) Mədəniyyət
- B) İdman
- C) Ailə təhlükəsizliyi
- D) Makroiqtisadiyyat**

228) Sual: Qərbi Avropada vahid iqtisadi məkanın yaradılması məqsədi hansı sənəddə qeydə alınmışdır?

- A) Avropa İqtisadi Birliyinin yaranması müqaviləsində
- B) AVRATOM-un yaranması müqaviləsində
- C) Vahid Avropa Aktında**
- D) Kömür və Polad üzrə Avropa Birliyinin yaranması müqaviləsində

229) Sual: Şuman planına daxil deyildir:

- A) Kömür və Polad üzrə Avropa Birliyinin yaradılması ideyası
- B) BENİLYUKS gömrük ittifaqının yaradılması təklifi**
- C) Almaniya və Fransanın kömür və metallurgiya sənayesinin idarə edilməsinin fəvqəl milli orqana verilməsi təklifi
- D) Ümumi bazarın yaradılması ideyası

230) Sual: Ticarət və tariflər üzrə Baş Sazişin ən əsas prinsiplərinə aid deyil

- A) Gömrük tariflərinin tədricən artırılması
- B) Ən əlverişli rejim
- C) İnkişaf etməkdə olan ölkələrə preferesiyaların tətbiqi
- D) Gömrük tariflərinin tədricən azaldılması**

231) Sual: Ayrı-ayrı ölkələrin dünya iqtisadiyyatında yeri aşağıdakı göstəriciyə görə müəyyənləşdirilir:

- A) ərazisinin ölçüsünə görə
- B) əhalisinin sayına görə
- C) coğrafi mövqeyinə görə
- D) Milli məcmu məhsulun ölçüsünüə görə**

E) hərbi gücünə görə

232) Sual: Aşağıda göstərilən səbəblərdən hansı firmaların bazarda rəqabət qabiliyyətinin itirilməsinə aid deyil:

- A) istehsal amillərinin pisləşməsi
- B) daxili rəqabətin zəifləməsi
- C) ölkədə güclü bank sektorunun olmaması**
- D) yeni texnoloji qərarların qəbulu və axtarılması sahəsində mübarizənin yoxluğu
- E) daxili problemlərə diqqətin verilməsi və öz fəaliyyətindən razılıq

233) Sual: Aşağıdakılardan biri qarşılıqlı asılılığın əlamətinə aid edilə bilməz?

- A) Təsərrüfatlığın beynəlmiləlləşməsi qarşılıqlı asılılığı gücləndirir
- B) Qarşılıqlı asılılıq məcmu tələbin artmasını srimullaşdırır
- C) Qarşılıqlı asılılıq sayəsində əsas ticarət tərəfdaşı olan inkişaf etmiş ölkələrdə ÜDM-in artımı idxləçisi ölkələrdə daxili istehsalı artırır
- D) Qarşılıqlı asılılıq şəraitində lider dövlətlər dünya miqyaslı iqtisadi gücü çevretilir
- E) Qarşılıqlı asılılıq iqtisadi təhlükəsizliyi gücləndirir**

234) Sual: Aşağıda sadalanan banklardan hansı dünya iqtisadiyyatında bu məqsədlə yaradılmış ilk beynəlxalq iqtisadi təşkilat hesab edilir?

- A) Beynəlxalq Hesablama Mərkəzi (BHB)
- B) Avropa Rekonstruksiya və İnkışaf Bankı (ARİB)
- C) Avropa Mərkəzi Bankı (AMB)
- D) Dünya Bankı (DB)**
- E) Hec biri;

235) Sual:

236) Sual: Aşağıda sadalanan sənaye sahələrindən hansı dünyadan aqrosənaye kompleksinin strukturunda həllədici rol oynayır?

- A) kənd təsərrüfatının maşınqayırması
- B) kənd təsərrüfatı
- C) kənd təsərrüfatı məhsullarının xarici ticarəti
- D) ərzağın istehsalı
- E) ASK-nın infrastrukturu

237) Sual: Aşağıda sadalanan ölkələrdən hansı son onillikdə kimya sənayesi cəlb edilmiş xarici investisiyaların həcmində görə liderdir?

- A) Almaniya**
- B) Yaponiya
- C) ABŞ
- D) Böyük Britaniya
- E) Rusiya

238) Sual: Aşağıda sadalanan ölkələrdən hansı MDB-nin tərkibinə daxil deyildir?

- A) Belorusiya;

- B)** Litva;
- C) Ermənistan;
- D) Azərbaycan;
- E) düzgün cavab göstərilməmişdir;

239) Sual:Aşağıda sadalanan amillərdən hansı XX əsrin sonunda kənd təsərrüfatının inkişafına mühüm təsir göstərmişdir?

- A) dünya iqtisadiyyatının qloballaşması
- B) xarici ticarətin liberallaşması
- C) elmi-texniki ininqilabın coşgun inkişafı
- D) transmilliləşmə
- E)** əhalinin sayının artımı

240) Sual:Aşağıda göstərilmiş amillərdən hansı kənd təsərrüfatı məhsullarının dünya bazarına son illərdə daha böyük təsir göstərir:

- A) əmtəə nomeklaturasının yüksək bərpa olması qabiliyyəti
- B)** bazar konyukturasının konkret şəkildə əmələ gələn təbii iqlim şəraitindən asılılığı
- C) bir çox əmtəələrə olan tələbin artmaqda olan qeyri-qənaətbəxşsliyi
- D) artmaqda olan istehsalat məsrəfləri
- E) artmaqda olan istehsalat məsrəfləri

241) Sual:Aşağıdakılardan hansı effekt iqtisadi integrasiyaya aiddir?

- A) «Kobra» effekti
- B) «Edip» effekti
- C) «Sosial ədalət» effekti
- D) «Fişer» effekti
- E) «Nümayiş» effekti**

242) Sual:Aşağıdakılardan hansı iqtisadi integrasiya prosesinin əsas həlqələrinə aiddir?

- A) İstehlak «dərin» integrasiya
- B) Mübadilə «yumşaq» integrasiya
- C) Bazar «səthi» integrasiya
- D) İstehsal «dərin» integrasiya**
- E) Heç biri

243) Sual:İqtisadi integrasiya proseslərinin nəzəri təhlilinin klassik mərhələsi hansı tarixi dövrü əhatə edir?

- A) 1970-ci illərə qədər
- B) 1960-ci illərdən sonra
- C) 1950-ci illərə qədər**
- D) 1930-ci illərə qədər
- E) 1850-ci illərdən sonra

244) Sual:Marksist konsepsiyasına görə iqtisadi integrasiyanın neçə mərhələsi mövcuddur?

- A) 4 mərhələsi

- B)** 3 mərhələsi
- C) 5 mərhələsi
- D) 6 mərhələsi
- E) 2mərhələsi

245) Sual: Aşağıdakı müəlliflərdən hansı plüralist konsepsiyanın tərəfdarıdır?

- A)** K. Doyq
- B) Q.Mürdal
- C) Ç. Pentland
- D) A. Tyonbi
- E) K. Marks

246) Sual: Aşağıdakı nəzəriyyələrdən hansı valyuta integrasiyası konsepsiyasına aiddir?

- A) «Sabit valyuta zonaları» nəzəriyyəsi
- B) «Maraqlı qruplar» nəzəriyyəsi
- C) «İkili valyuta zonaları» nəzəriyyəsi
- D) «Valyutadiversifikasiyası» nəzəriyyəsi
- E) «Optimal valyuta zonaları» nəzəriyyəsi

247) Sual: Aşağıdakılardan müəlliflərdən hansıları valyuta integrasiyası nəzəriyyəsinin əsas tərafdarları kimi çıxış edirlər? 1. R. Mandell 2. Ç. Pentland 3. T. Şitovski 4. Etsioni 5. Xaas

- A) 1, 2
- B) 4,5
- C) 1,5
- D)** 1,3
- E) 3,4

248) Sual: Aşağıdakı nəzəriyyələrdən hansı neofunksionalist konsepsiyanın əsas istinad nöqtəsi hesab edilir?

- A) «Mütləq üstünlüklər» nəzəriyyəsi
- B) «Optimal valyuta zonaları» nəzəriyyəsi
- C) «Maraqlı qruplar» nəzəriyyəsi
- D) «Valyuta birliyi» nəzəriyyəsi
- E) «Məhsulun həyat dövrü» nəzəriyyəsi

249) Sual: Aşağıdakı müəlliflərdən hansı federalist konsepsiyanın tərəfdarıdır?

- A) A. Smit
- B)** A. Etsioni
- C) Ç. Pentland
- D) C. Keynes
- E) K. Marks

250) Sual: Aşağıdakılardan hansıları birbaşa olaraq iqtisadi integrasiya proseslərinin ümumiləşdirici nəzəriyyələrinə aiddir? 1. Struktur konsepsiyası; 2. Federalist konsepsiya 3. Bazar-institusional konsepsiyası; 4. Funksionalist konsepsiya. 5. Dirjinist konsepsiya; 6. Plüralist konsepsiya.

- A) 1, 3, 5
- B) 2, 4, 6
- C) 1, 2, 3
- D) 4, 5, 6
- E) 2, 3, 4

251) Sual:Rusiya ÜTT üzvlüyü şəraitində Azərbaycanla ticarət əlaqələri hansı istiqamətdə dəyişər?

- A) Investisiyalar sərbəstləşir
- B)** Xarici sərmayələr üçün məhdudiyyət qoyulan sahələr azaldılır
- C) Gömrük ittifaqı şərtləri tətbiq olunur
- D) Hər biri

252) Sual:Azərbaycan və Qazaxıstan arasında integrasiya münasibətləri MDB çərçivəsində hansına uyğundur?

- A) Preferensial saziş
- B) Gömrük ittifaqı
- C)** Qarşılıqlı əsasda ticarət maneələrinin azaldılması
- D) Ümümbazar

253) Sual:Rusiya və Azərbaycan ticarət əlaqələri MDB prinsipləri ilə necə tənzimlənir:

- A) Gömrük ittifaqı şərtləri əsasında
- B) Azad investisiya rejimi əsasında
- C)** Ticarət maneələrinin qarşılıqlı ləğvi əsasında
- D) Hər biri

254) Sual:Avrozonadan çıxma makroiqtisadi situasiyaya necə təsir edə bilər?

- A) Xarici borc artar
- B) İqtisadi artım təmin olunar
- C) Rəqabət üstünlüyü artar
- D)** Rəqabət üstünlüyü azalar

255) Sual:İkitərəfli ticarət əlaqələri blokdaxili ticarətin prinsipləri ilə necə tənzimlənir?

- A) Üçüncü ölkələrlə ticarət sərbəstləşdirilir
- B)** Üçüncü ölkələrlə ticarət maneələri tətbiq olunur
- C) İntellektual mülkiyyət hüququ təmn olunur
- D) Heç biri

256) Sual:ÜTT-yə daxilolma regional integrasiya üçün nəyi zəruri edir:

- A) Azad rəqabət prinsiplərinin təmini
- B) Investisiyaların liberallaşdırılması
- C) Ticarət maneələrinin tətbiqi
- D)** Hər biri

257) Sual:Azərbaycan MDB çərçivəsində integrasiya əməkdaşlığının səviyyəsi

- A) Ümumbaraz

- B)** Azad ticarət
- C) Gömrük ittifaqı
- D) Heç biri

258) Sual:Rusiya və Belorusiya MDB-nin bütün ölkələri ilə ticarət əlaqələri necə həyata keçirilir?

- A) Vahid ticarət rejimi əsasında
- B) Azad ticarət prinsipləri ilə
- C) Sərbəst valyuta prinsipi ilə
- D)** Vahid ticarət prinsipləri bütün MDB ölkələrinə aid deyil

259) Sual:ÜTT üzvlüyü şəraitində gömrük ittifaqına daxil olma

- A) Ticarət rejimi əvvəlki tək qalır
- B)** Ticarət rejimi liberallaşır
- C) Heç nə dəyişmir
- D) Ticarət maneələri azaldılır

260) Sual:Qazaxıstan Rusiya ilə integrasiya əməkdaşlığı forması:

- A) Gömrük ittifaqı
- B) Azad ticarət
- C) Prefrensial saziş
- D) Heç biri

261) Sual:Üçüncü ölkələrlə ticarətin azalması və regiondaxılı ticarətin genişlənməsi integrasiyanın hansı effektinə aid olunur

- A) Dinamik
- B) Domino
- C)** Statik
- D) Hec biri

262) Sual:ETT stimullaşdırılması, məhsul vahidinə xərclərin azaldılması integrasiyanın hansı effektinə aid olunur

- A)** Dinamik
- B) Ticarət
- C) Domino
- D) Heç biri

263) Sual:Ticarət səraiti necə giymətləndirilir

- A) ÜDM-də xarici ticarətin payı əsasında
- B) Xarici borcun ticarət dövriyyəsinə nisbəti əsasında
- C)** İdxal və ixrac giymətlərinin nisbəti əsasında
- D) Hər biri

264) Sual:C ölkəsi A və B –nin daxil olduğu Azad Ticarət zonasına üzv olarkən D ölkəsi ilə idxlala 15 %-li advalor rüsum tətbiq edirdi. Azad Ticarət zonası ölkələri tərəfindən advalor rüsumlarının 2 dəfə azaldılması C-nin D-dən idxalına necə təsir edər

- A) İdxal 2 dəfə ucuzlaşar
- B) C-D arasında ticarət əlagələri azalar
- C) Azad Ticarət Zonası C-D arasında ticarət siyasətinə təsir göstərmir
- D) Ticarət şəraiti yaxşılasar.

265) Sual:Xirda pul nisanları (monet) formasında Avro nə zaman dövriyyəyə daxil edildi:

- A) 2009
- B) 2001
- C) 2010
- D) 2002**

266) Sual:2008-ci ildə eyni vaxtda Avrozonaya daxil olan ölkələri göstərin

- A) İspaniya və Portuqaliya
- B) Malta və Fransa
- C) Kipr və Malta**
- D) Yunanistan və Kipr.

267) Sual:Avrozonada iqtisadi böhran nəticəsində Valtuta İttifaqinqan çıxma üzv ölkə hansı probleməri daha da aktuallaşdırı bilər

- A) Valyuta kurslarının saxlanması
- B) Ticarət asılılığı
- C) Xarici borcun səviyyəsi
- D) 1 və 3**

268) Sual:Maastricht kriteriyalarına uygun olanı göstərin

- A) Budçə kəsiri, xarici borc və makro iqtisadi siyaset
- B) Yeni genişlənmə ölkələri
- C) Aqrar proteksionizm
- D) Bunların hec biri

269) Sual:Avrozonaya 2011-ci ildə daxil olan ölkəni göstərin

- A) Kipr
- B) Estoniya**
- C) Latviya
- D) Litva

270) Sual:Fransa Avroxonaya nə zaman daxil olmuşdur

- A) Maastricht mügaviləsini imzalamamaqla
- B) 1999-çu ildə**
- C) 2008-ci ildə
- D) 2002-ci ildə Avro pul nisanlarının geniş nagd dövriyyəsi həyata kecirilərkən

271) Sual:Avrozona integrasiyası məkan kimi miqyasca necə xarakterizə olunur

- A) 19 ölkə və 280 mln əhali
- B) 17 ölkə və 310 mln əhali**

- C) 17 ölkə və 330 mln əhali
- D) 27 ölkə və 430 mln əhali

272) Sual: European Currency Unit-in Avrointegrasiyada hansı rolü vardır

- A) Avro zonada yeni sistem rolunu oynayır
- B) Hazırda praktiki rol və əhəmiyyət daşımır**
- C) Avro zonada valyuta sisteminin əsası kimi
- D) Göstərilənlərə uyğun deyil.

273) Sual: Hal-hazırda Avrozonaya daxil olmaga hazırlaşan ölkə hansıdır

- A) Danimarka
- B) Latviya**
- C) Böyük Britaniya
- D) İtaliya

274) Sual: Danimarka Avrozonaya hahsı ölkələrlə eyni vaxtda daxil oldu:

- A) İsveç
- B) Norveç
- C) İtaliya
- D) Göstərilənlər düzgün deyil**

275) Sual: 1999-çu il Aİ-nin neçə üzvü Avrozonaya daxil oldu

- A) 15
- B) 17
- C) 9
- D) 11**

276) Sual: Avrozonaya aid olmayan ölkəni göstərin

- A) İrlandiya və Kipr
- B) Slovakiya və Yunanistan
- C) İsveç və Latviya**
- D) portugaliya və Luxemburg

277) Sual: Avstriya və Belçika hansı ölkə ilə eyni vaxtda Avrozonaya daxil olmuşlar:

- A) İspaniya və İrlandiya**
- B) Sloveniya və Almaniya
- C) Finlandiya, İtaliya və Estoniya
- D) Finlandiya, Portugaliya və Malta

278) Sual: Avrozonaya eyni vaxtda daxil olmayan ölkələri göstərin

- A) Luxemburg və Niderland
- B) Kipr və Malta
- C) Belçika, İspaniya və Almaniya.
- D) Göstərilənlərə aid deyil**

279) Sual:2009 və 2011-ci ildə Avrozonaya daxil olan ölkələrə aid deyil

- A) Estoniya
- B) Avstriya**
- C) Slovakiya
- D) Hər biri

280) Sual:1999-cu ildə Avrozonaya daxil olan ölkələrə hansılar daxildir?

- A) Finlandiya və Portugaliya**
- B) Almaniya və Sloveniya
- C) Yunanistan və Portugaliya
- D) Almaniya və Yunanistan

281) Sual:Azərbaycanda Avropa İttifaqının 2007-ci ildən yardımalar sahəsində yeni tətbiq olunan Avropa qonşuluq və Tərəfdaşlıq Alətinə (AQTA)-ya hansılar daxildir?

- A) Büdcəyə dəstək
- B) Tvinniq
- C) TAİEX və SIGMA**
- D) Hər biri

282) Sual:Aİ və Azərbaycan arasında yardımalar sahəsində əməkdaşlıq programları hansılardır?

- A) Əsrin müqaviləsi
- B) Bakı-Tbilisi – Ceyhan
- C) TASIS**
- D) Bunların hamısı

283) Sual:Azərbaycanın Aİ-yə integrasiyası üzrə Dövlət Komissiyası nə vaxt yaradılmışdır

- A) 1991
- B) 1994
- C) 2005**
- D) 2011

284) Sual:Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı hansı istigamaətləri nəzərdə tutur

- A) Ticarət əməkdaşlığını
- B) 15 sahə və 126 normativ-hügugi akta uyğunlaşdırmanı**
- C) İnvestisiya və neft ixracını
- D) Bunların hec biri

285) Sual:Bazarın strukturuna əsasən qruplaşdırılma meyarlarına aid deyildir?

- A) Bazar münasibətləri obyektlərinin iqtisadi təyinatına görə
- B) Əmtəə qruplarına görə**
- C) Ərazi əlamətlərinə görə
- D) İnhisarlılıq səviyyəsinə görə
- E) Qiymətlərin səviyyəsinə görə**

286) Sual:Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aididir:

- A) Rəqabət şəraiti
- B) Əhalinin artımı
- C) Təbii şəraitin müxtəlifliyi
- D) İdaxal və ixracın inkişafı
- E) Beynəlxalq iqtisadi əlaqələr

287) Sual:Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aid edilmir?

- A) İstehsalçı və ictehlakçılar
- B) Iqtisadi xüsusiləşmə
- C) Qiymətlər
- D) Tələb və təklif
- E) İnhisarlar

288) Sual:Bazar sistemi olaraq dünya iqtisadiyyatı hansı bazar qanuna uyğunluqlarına müvafiq inkişaf edir:

- A) Bu tələbata uyğun formalaşan sistemdir
- B) İnkişaf elmi-texniki tərəqqi əsasında baş vermir
- C) Bu təklifə uyğun formalaşan sistemdir
- D) İnkişaf hakimiyyətin siyasi və iqtisadi qərarları əsasında baş vermir
- E) Qloballaşma şəraitində baş vermir

289) Sual:Bazar mexanizminin fəaliyyətinin əsas prinsiplərinə aid deyildir:

- A) Marjinal təhlil
- B) Alternativ seçimin xərcləri
- C) İqtisadi rasionalllıq
- D) Defisitlik problemi
- E) Qazancın zəruriliyi

290) Sual:Bazar anlayışının əsas mahiyyətinə aid deyildir?

- A) Bazar mübadilə sferasında baş verən satış məkanıdır.
- B) Bazar istehsal,bölgü,mübadilə və istehlak proseslərində iştirak edən insanların arasında yaranan iqtisadi münasibətlər sistemidir
- C) Bazar müxtəlif mülkiyyət formalarının istifadəsinə əsaslanan fəaliyyət mexanizmidir
- D) Bazar pul-əmtəə və maliyyə-kredit münasibətlərinə əsaslanan fəaliyyət mexanizmidir
- E) Bazar alıcı və satıcılardan vergi və rüsumların toplandığı məkandır

291) Sual:Bakı-Tbilisi-Ceyhan layihəsində nə qədər insan çalışır, insanların neçə nəfəri Azərbaycandadır və neçə faizi Azəbaycanlılardır?

- A) 21000 insan, 4000 nəfər – 80 %
- B) 25000 insan, 3600 nəfər – 75 %
- C) 30000 insan, 4200 nəfər – 56 %
- D) 31000 nsan, 3000 nəfər – 90 %
- E) 33000 insan, 5000 nəfər – 80 %

292) Sual:Azərbaycan və Aİ arasında sıx əlaqələrin yaradılmasının hüquqi bazasını hansı sənəd təşkil edir

- A) Tərəfdaşlıq və Əməkdaşlıq sazişi
- B) Assosasiya Sazişi**
- C) Azad ticarət sazişi
- D) Bunların heç biri

293) Sual:Şərqi tərəfdaşlığı təşəbbüsü hansı ölkələri əhatə edir

- A) Azərbaycan və Ermənistan
- B) Moldova və Belarus
- C) Ukrayna və Gürcüstan
- D) Bütün göstərilənlər**

294) Sual:Türkiyə ilə Avropa Birliyi arasında integrasiya əməkdaşlığı hansı səviyyədədir

- A) Azad ticarət
- B) Valyuta zonası
- C) Gömrük Birliyi**
- D) Ümum bazar

295) Sual:Hal-hazırda Avropa İttifaqına yeni genişlənmə ərəfəsində üzvlüyü namizəd olan ölkə hansıdır?

- A) İsveç və İsveçrə
- B) Sloveniya
- C) Slovakiya
- D) Xorvatiya**

296) Sual:Altıncı genişlənmə mərhələsi hansı ölkələrin üzvlüyü ilə baş verdi

- A) Üç Baltikyanı dövlətin
- B) Ruminiyanın
- C) Çexiyanın
- D) Bolqarıstan və Ruminiyanın**

297) Sual:Sloveniya və Baltikyanı dövlətlər Avropa Birliyinə hansı genişlənmə mərhələsində daxil olmuşlar

- A) 4-cü
- B) 5-ci**
- C) 7-ci
- D) 3-cü

298) Sual:Beşinci genişlənmə neçə yeni Aİ üzvlərini əhatə etdi

- A) 10**
- B) 5
- C) 2
- D) 4

299) Sual: Beşinci genişlənmə Aİ üzvləri sayı

- A) 15
- B) 10
- C) 25**
- D) 17

300) Sual: 1995-ci ildə Avropa Birliyinin genişlənməsi hansı ölkəni əhatə etmişdir

- A) İsveç
- B) Finlandiya
- C) Avstriya
- D) Hər biri**

301) Sual: 1995-ci il Avropa Birliyinin necənçi genişlənməsidir

- A) Birinci
- B) Dördüncü**
- C) İkinci
- D) Üçüncü

302) Sual: Dördüncü genişlənmədə Avropa Birliyini üzvlərinin sayı

- A) 12
- B) 11
- C) 9
- D) 15**

303) Sual: Portugaliya və İspaniya Avropa birliyinə daxil olduqdan sonra birlik üzvlərinin sayı necə oldu

- A) 17
- B) 9
- C) 11
- D) 12**

304) Sual: İspaniya Avropa birliyinin neçənçi genişlənməsinə aid edilir

- A) Birinci
- B) İkinci
- C) Üçüncü**
- D) Heç biri

305) Sual: Yunanistan hansı ölkə ilə eyni vaxtda Avropa Birliyinin genişlənməsində üzvlüyü daxil oldu

- A) Portugaliya və İtaliya
- B) İrlandiya və Polşa
- C) Bolqarıstan və Çexiya
- D) Heç biri**

306) Sual: Ümum Bazar səviyyəli integrasiya nə deməkdir:

- A) Gömrük İttifaqı funksiyası və istehsal amillərinin blokdaxili sərbəst hərəkəti
- B) Milli qanunvericiliyin unifikasiyası
- C) Daha yüksək səviyyəli yaxınlaşma
- D) Butun bunlar doğrudur**

307) Sual: Gömrük İttifaqı səviyyəsinə hansı uygun gəlir:

- A) Azad ticarət funksiyaları
- B) Vahid ticarət siyaseti
- C) Vahid gömrük ərazisi
- D) Hər biri uygundur**

308) Sual: Azad ticarət və Gömrük İttifaqı arasındaki fərqi göstərin:

- A) Regiona daxil olmayan ölkələrə münasibətdə vahid ticarət siyaseti amili
- B) Fərqli valyuta münasibətləri
- C) Ticarət maneələrinin aradan qaldırılması
- D) Bütün cavablar doğrudur**

309) Sual: Azad ticarət və Gömrük İttifaqı hansı integrasiya situasiyasına aiddir:

- A) Umum bazar
- B) Ticarət integrasiyası**
- C) Siyasi integrasiya
- D) Bunların hər birinə

310) Sual: Beynəlxalq iqtisadi integrasiyanın formalarına aiddir:

- A) İqtisadi İttifaq
- B) Gömrük İttifaqı
- C) Azad Ticarət
- D) Bunların hər biri**

311) Sual: İqtisadi integrasiyanın əsas xüsusiyyətini əks etdirir:

- A) Qarsılıqlı uygunluq
- B) Yaxınlaşma
- C) Dönməzlik
- D) Bütün cavablar doğrudur**

312) Sual: İqtisadi integrasiyanın inkişafı istiqamətini təşkil edir:

- A) TMK
- B) İstehsal və tədavül integrasiyası**
- C) Konsorsium
- D) Cavablar doğru deyil

313) Sual: Dünya ölkələrinin milli təsərrüfatlarının yüksək səviyyəli qarşılıqlı iqtisadi tamamlanması prosesi aşağıdakılardan hansının mahiyyətinə uyğun deyil:

- A) Beyin axını**
- B) İnteqrasiya

- C) İqtisadi İttifaq
- D) Elmi –texniki kooperasiya

314) Sual:İqtisadi integrasiyanın cöografiyasını tam əks etdirən doğru cavab hansıdır:

- A) Regional
- B) Beynəlxalq
- C) Regional və beynəlxalq**
- D) Kontinental

315) Sual:Beynəlxalq iqtisadi integrasiyanın səviyyələrinə aiddir:

- A) Mikro səviyyə
- B) Makro səviyyə
- C) Mikro və makro səviyyə**
- D) Cavablar doğru deyil

316) Sual:Regional iqtisadi integrasiya hansı parametrlələ təyin edilə bilər:

- A) Milli qanunvericiliyin unifikasiyası
- B) Vahid iqtisadi, maliyyə və sosial siyasetin həyata kecirləməsi
- C) İstehsal amillərinin sərbəst döv etməsi
- D) Bütün cavablar doğrudur**

317) Sual:Resurslar və təsir sferaları uğrunda mübarizənin güclənməsi dövlətlərin hansı formada yaxınlaşmasını zəruri edir?

- A) Ticarət və siyasi birlilikləri zəruri edir
- B) Rəqib kompaniyaların strategiyasına təsir etmək
- C) İnvestisiya axınlarının istiqamətinə təsir etmək
- D) Butun cavablar doğrudur**

318) Sual:Mal, xidmət, istehsal amilləri və informasiyaların hərəkəti yolunda maneələrin aradan qaldırılması üzrə iki və çox ölkənin iqtisadi siyaseti

- A) Proteksionizm
- B) İqtisadi yardım
- C) İqtisadi integrasiya**
- D) Cavablar doğru deyil.

319) Sual:Qonsu ölkələrin iqtisadiyyatlarının davamlı iqtisadi əlaqələr əsasında tamamlanması , makro və mikro səviyyədə vahid təsərrüfat sistemidək yüksəlməsi sosial-iqtisadi hadisə kimi nə deməkdir?

- A) İqtisadi durgunluq
- B) Beynəlxalq iqtisadi integrasiya**
- C) İqtisadi asılılıq
- D) Cavablar doğru deyil

320) Sual:Dərin əmək bölgüsü və davamlı qarşılıqlı əlaqə əsasında istehsalın yüksək beynəlmiləlləsməsi səviyyəsi nəyi ifadə edir?

- A) Beynəlxalq iqtisadi integrasiya**

- B) Beynəlxalq əmək bölgüsü
- C) Beynəlxalq mübadilə
- D) Bunların heç biri

321) Sual: Beynəlxalq iqtisadi integrasiyanı hansı yanaşma kompleks anlayış kimi nəzərdən keçirməyə imkan verir?

- A) Qloballaşma prosesinin tərkib hissəsi kimi
- B) BİM-in forması kimi
- C) Regionlasma mexanizmi kimi
- D) Bunların hər biri**

322) Sual: Beynəlxalq əmək bölgüsü və kooperasiya

- A) İntegrasiyanın mahiyyətidir
- B) Integrasiyanın məqsədidir
- C) İntegrasiyanın sərtidir
- D) İntegrasiyanın əsasıdır**

323) Sual: Inkişaf səviyyəsinin yaxınlaşdırılması hansına aiddir

- A) Integrasiya metodu
- B) Integrasiyanın mahiyyəti
- C) Integrasiyanın şərti
- D) Integrasiyanın məqsədi**

324) Sual: Avropa birliyinin birinci genişlənməsi hahsı ölkəni əhatə etdi

- A) Danimarka
- B) İrlandiya
- C) Böyük Britaniya
- D) Hər biri**

325) Sual: Asiya Sakit Okeni Iqtisadi əməkdaşlığı çərçisində integrasiya prinsipləri yönəidləşdirilmişdir

- A) Rəqionda inkişafın dəstəklənməsi
- B) Həyat səviyyəsinin yüksəldilməsi
- C) Dünyada iri miqyaslı azad ticarət zonasının yaradılması
- D) Hər biri**

326) Sual: NAFTA müqaviləsi nəzərdə tuturdu

- A) 2010-çu iədək gömrük rüsumlarının ləgvi
- B) Meksikada Simali kapitali üçün rejimin yumsaldılması
- C) Birgə arbitraj komissiyasının yaradılması
- D) Hər biri**

327) Sual: Maastricht müqaviləsi hansı sferaları əhatə etməklə integrasiyanı dərinləşdirmisdir

- A) Avropa daxili bazarı və vahid valyuta
- B) Vahid xariçi və müdafiə siyasəti
- C) Daxili işlər və ədliyyə sahəsində vahid siyasət

D) Hər biri

328) Sual:Vahid kənd təsərrüfatı siyaseti Avropada integrasiyanın hansı mərhələsinin əsasını təşkil etmişdir

- A) İqtisadi ittifaq
- B) Preferensial sazişlər
- C) Azad ticarət
- D) Hər biri**

329) Sual:Hökumət başçılarının daxil oldugu Avropa Şurası, Avropa İttifaqının hansı statuslu organıdır

- A) Komissiya
- B) Ali siyasi**
- C) İcraedici
- D) Avroparlament

330) Sual:Nazirlər Şurası Avropa İttifaqının hansı statuslu orqanına aiddir

- A) Siyasi**
- B) Humanitar
- C) Kəməkci
- D) İcraedici

331) Sual:Avronun nəgd dövriyyəsi vahid formada nə vaxt tətbiq edildi

- A) 1999
- B) 2002-ci ilin əvvəli
- C) 2011-ci il maliyyə böhranı zamanı
- D) 2002ci il iyun**

332) Sual:Avropa İttifaqının büdcəsinin formallaşması mənbələri

- A) Gəmrük rüsumları
- B) Əlavə dəyər vergisi
- C) MDM –in 1,2-1,3% səviyyəsində üzvlük haqqları
- D) Bunların hamısı**

333) Sual:Maastricht müqaviləsi qüvvəyə mindikdən sonra regional qruplaşmanın rəsmi adı

- A) Merkosur
- B) AND paktı
- C) Avropa İttifaqı**
- D) Avropa İqtisadi Birliyi

334) Sual:Avropa Birliyi aşağıdakı integrasiya qruplaşmalarının bütünləşməsi ilə 1958 –ci il müqaviləsi nəticəsində formallaşdı:

- A) Avropa İqtisadi Birliyi və Avropa Polad və Kəmür Birliyi
- B) AvroAtom və Avropa Polad və Kəmür Birliyi 3
- C) Avropa Polad və Kəmür Birliyi, Avropa İqtisadi Birliyi və AvroAtom**

D) Avropa Iqtisadi Birliyi və Benilüks

335) Sual: 1951-ci ildə AVROPA POLAD VƏ KÖMÜR BİRLİYİ-nin yaradılması haqqında müqavilənin istirakçıları

- A) Fransa, AFR (Almaniya), Italiya, Belçika, Niderland, Luksemburq
- B) Belçika, Fransa, Niderland
- C) AFR, Niderland, Luksemburq, Italiya
- D) Fransa, Belçika, Niderland

336) Sual: Mal, xidmət və istehsal amillərinin hərəkəti yolunda maneələrin aradan qaldırılması ilə iki və çox ölkənin iqtisadi münasibəti

- A) Asılılıq
- B) Kooperasiya
- C) Iqtisadi tamamlanma
- D) Konsorsium

337) Sual: Neofuksionalist konsepsiya və plüralist konsepsiya aiddir:

- A) Siyasi-hüquqi konsepsiyalara
- B) Bazar-institusional konsepsiya
- C) Valyuta integrasiyası konsepsiyasına
- D) Federalist konsepsiya

338) Sual: Davamlı iqtisadi integrasiya nəticə etibarilə gətirib çıxarır:

- A) İstehsal münasibətləri inkisaf edir (1)
- B) Səyeləşmə (2)
- C) Kapitalın və istehsalın beynəlmiləlləşməsi (3)
- D) 1 və 3 doğrudur

339) Sual: Siyasi, milli və mədəni uygunluq

- A) İnteqrasiyanın məqsədidir
- B) İnteqrasiyanın mahiyyətidir
- C) İnteqrasiyanın sərtidir
- D) İnteqrasiyanın nəticəsidir

340) Sual: Iqtisadi integrasiyanın məqsədi

- A) İri miqyaslı istehsal
- B) Strateji və rəqabət üstünlüklerinin əldə edilməsi
- C) Müqayisəli üstünluklər prinsipinin reallaşdırılması
- D) Duzgün cavab yoxdur

341) Sual: Gömrük İttifaqı konsepsiyası iqtisadi integrasiyanın hansı konsepsiyasına aiddir:

- A) Valyuta ittifaqı
- B) Dirijist
- C) Funksional
- D) Struktur

342) Sual: Valyuta integrasiyası konsepsiyası integrasiyanın hansı nəzəriyyəsinə aid edilir:

- A) Ümumiləşdirici
- B) Funkşional –sahəvi**
- C) Federalist
- D) Bunların hər biri

343) Sual: İqtisadi integrasiyanın siyasi-hüquqi konsepsiyalarına hansı aiddir:

- A) Marksist konsepsiya
- B) Ticarət konsepsiyası
- C) Plüralist konsepsiya**
- D) Bunların hər biri

344) Sual: Tam iqtisadi integrasiyaya hansı uygundur:

- A) Vahid ticarət siyasəti
- B) İqtisadi ittifaqın yaradılması və ümumi təhlükəsizlik siyasətinin həyata kecirilməsi**
- C) Gömrük maneələrinin aradan qaldırılması
- D) İstehsal amillərinin sərbəst hərəkəti

345) Sual: İqtisadi və valyuta ittifaqı nə deməkdir:

- A) Sosial-iqtisadi və valyuta siyasətinin razılışdırılması
- B) Azad ticarət zonasının yaradılması
- C) Gömrük ittifaqının yaradılması**
- D) Bunların hec biri

346) Sual: İnteqrasiyanın iqtisadi əsasını təşkil edir:

- A) Mallarla ticarət
- B) Əmək bölgüsü
- C) Məhsul istehsalı
- D) Bunların hər biri**

347) Sual: İnteqrasiya proses kimi nəyi əks etdirir?

- A) Kənarlaşma
- B) Birləşmə
- C) Yaxınlaşma**
- D) Bölünmə

348) Sual: Almanıyanın sosial qarantiya sisteminin çatışmamazlıqları:

- A) Çox ucuz olmayı
- B) Çox baha olmayı**
- C) Etibarlı deyil
- D) Bütün cavablar doğrudur
- E) Bütün cavablar düzgün deyil

349) Sual: 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış

texniki inkişaf üzrə Almaniya neçənci yerdədi?

- A) 7-ci
- B) 9-cu
- C) 10-cu
- D) 8-ci
- E) 12-ci

350) Sual: Azərbaycanın ən iri neft yatağı hansıdır?

- A) Şahdəniz
- B) Azəri – Çıraq – Günəşli**
- C) Qarabağ
- D) Abşeron
- E) Bakı – Supsa

351) Sual: 2008-ci ildə Azərbaycanda malların idxlərinin ümumi dəyəri 7.2 milyard \$ təşkil edib. Bu xarici ticarətin neçə faizini təşkil edir?

- A) 15%
- B) 13%**
- C) 23%
- D) 25%
- E) 9%

352) Sual: Azərbaycanda karbohidrogenlərin ixracı neçə faiz təşkil edir?

- A) 75%
- B) 88,2 %**
- C) 30%
- D) 90%
- E) 85,5%

353) Sual: Ölkədə iqtisadiyyatın açıqlığının kəmiyyət göstəricilərinə daxildir:

- A) reeksportun həcmi
- B) Xarici ticarət üçün kvotalar
- C) ixrac kvotası**
- D) idxlə kvotası
- E) ticarət dövriyyəsinin həcmi]

354) Sual: MDB çərçivəsində iqtisadi inkişafa görə liderlik edən dövlət hansıdır?

- A) Azərbaycan**
- B) Ermənistən
- C) Özbəkistan
- D) Ukrayna
- E) Qazaxıstan

355) Sual: Anqlo –amerikan modelindən fərqli olaraq Alman korperativ idarəetmə modeli nə ilə xarakterizə olunur?

- A) Müəyyən sərtliklə və hansısa səviyyədə bürokratiya ilə
- B) İnvestorların çoxluğu ilə
- C) İnvestorların azlığı ilə
- D) İnnovation fəaliyyətlə
- E) Sahibkar faktorları ilə

356) Sual: 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış iqtisadi rəqabət üzrə Almaniya neçənci yerdədi?

- A) 10-cu
- B) 3-cü**
- C) 11-ci
- D) 12-ci
- E) 8-ci

357) Sual: 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış makkroiqtisadi mühit üzrə Almaniya neçənci yerdədi?

- A) 20-ci
- B) 26-ci**
- C) 24-cü
- D) 23-cü
- E) 22-ci

358) Sual: 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış iqtisadi rəqabət üzrə makroiqtisadi indeksə görə Almaniya neçənci yerdədi?

- A) 13-cü**
- B) 12-ci
- C) 11-ci
- D) 10-cu
- E) 9-cu

359) Sual: Almanyanın şərq torpaqlarına hər il neçə milyard avro dövlət vəsaiti nəql olunur?

- A) 74 milyard avro
- B) 85 milyard avro**
- C) 62 milyard avro
- D) 51 milyard avro
- E) 40 milyard avro

360) Sual: Almanyanın şərq torpaqlarında əmək məhsuldarlığı qərblə müqayisədə neçə faiz təşkil edir?

- A) 40%
- B) 50%
- C) 60%**
- D) 30%
- E) 20%

361) Sual: Almaniyaya aid ən mühüm qiymətləndirmələrdən biri kim tərəfindən keçirilib?

- A) OON
- B) Beynəlxalq valyuta fondu
- C) Dünya ticarət orqanizasiyası
- D) İnkışaf üzrə Beynəlxalq Institut**
- E) Bütün cavablar düzgün deyil

362) Sual: Almaniyaya aid ən mühüm qiymətləndirmələrdən biri kim tərəfindən keçirilib?

- A) OON
- B) Beynəlxalq valyuta fondu
- C) Dünya ticarət orqanizasiyası
- D) ümumdünya iqtisadi forumu**
- E) Bütün cavablar düzgün deyil

363) Sual: Maizn modeli neyi qeyd edir?

- A) vergilərin artırılması
- B) Aşağı əmək haqqı alanlara sosial ödəmələrin kompensasiyası**
- C) İş yerlərinin artırılması
- D) İşsizliyin aradan qaldırılması
- E) istehsalın şaxələndirilməsi

364) Sual: Azərbaycan beynəlxalq investisiyanın müdafiəsi üzrə hansı ölkələr ilə beynəlxalq müqavilə bağlamayıb?

- A) MDB ölkəleri və Yaponiya
- B) Pakistan və İran
- C) ABŞ və Almaniya
- D) İraq və Fransa**
- E) Türkiyə və Ingiltərə

365) Sual: İnfrastruktura milli programının reallaşdırılması üçün hansı həcmidə investisiya tələb olunur?

- A) 9 milyard \$
- B) 5 milyard \$
- C) 14 milyard \$
- D) 3 milyard \$**
- E) 7 milyard \$

366) Sual: Azərbaycanda hansı mövcud nəqliyyat avadanlıqlarının texniki yenidənqurmaya və rekonstruksiyaya ehtiyacı var?

- A) Bakı Dəniz Limanı**
- B) Hava nəqliyyatı
- C) Dəmir yolu nəqliyyatı
- D) avtoyol nəqliyyatı
- E) Metropoliten

367) Sual: TACİS programına görə hansı prioritet sahələr müəyyən olunub?

- A) Maliyyə xidmətləri, satışın yayılması, humanitar və insan resursları
- B) Bütün variantlar doğrudur**
- C) Energetika, transport
- D) Dövlət müəssisələrinin yenidəntəşkili və özəl sektorun inkişafı
- E) Nəqliyyat, maliyyə xidmətləri

368) Sual: Hansı ölkə Böyük İpək Yolu (TRASEKA) və Fiber optik kabel xətti Trans – Asiya – Avropa (TAA) marşrutu üzrə daşımalar həyata keçirən lider dövlətdir?

- A) Azərbaycan**
- B) Qazaxıstan
- C) Özbəkistan
- D) Russiya
- E) İran

369) Sual: Bu ölkələrdən hansı daha çox neft ehtiyatlarına malikdir?

- A) Səudiyyə Ərəbistan, İran, İraq, BƏΘ
- B) Səudi Ərəbistan, BƏΘ, Izrail, Küveyt**
- C) İran, İraq, Küveyt, Azərbaycan
- D) Azərbaycan, Səudi Ərəbistan, İran
- E) Venesuella, Izrail, Küveyt, İraq

370) Sual: Azərbaycandan nəyin idxalı nəticəsində Qərblə ticarətdə ticarət tərəfdaşları kimi bu ölkələrin əhəmiyyəti artmışdır?

- A) Ərzaq məhsulları
- B) Neft avadanlıqları
- C) Məişət texnikası
- D) karbohidrogen xammalı
- E) Neft və neft məhsulları**

371) Sual: Müstəqillik dövründə Azərbaycan nəyə nail olub?

- A) Bütün variantlar doğrudur**
- B) Liberal bazar iqtisadiyyatı mexanizmi şəraitində ölkənin iqtisadi sistemi stabillik əldə edib
- C) Sosial iqtisadi münasibətlər sistemində radikal torpaq islahatları və iqtisadiyyatın liberallaşdırılmasına yeni şərait yaratdı?
- D) Açıqlıq artmış və dünya iqtisadi sisteminə integrasiya çoxalmışdır
- E) Təbii iqtisadi resurslardan istifadə üzrə uzunmüddətli milli strategiya yaradılmışdır

372) Sual: Azərbaycanda bugün üçün hansı dövlət programı realizə olunmur?

- A) "Sosial iqtisadi inkişaf"
- B) "Yoxsulluğun azaldılması və iqtisadi artım"
- C) "Kiçik sahibkarlığa dövlət dəstəyi"**
- D) "Dövlət investisiya programmı"
- E) Bütün cavablar doğrudur

373) Sual: Mövcud böhrani aradan qaldıran yeganə iqtisadi cəhətdən cəlbedici və mühüm amil nədir?

- A) Siyasi amil
- B) Əmək resursları
- C) Neft faktoru
- D) Texniki tərəqqi
- E) İnnovasiya

374) Sual: Azərbaycanın neft sənayesində geniş miqyaslı xarici investisiyaların cəlb edilməsi üçün real imkanları nə yaradıb?

- A) "Qarabağ" və "Şahdəniz" müqavilələri, Cənubi Qafqaz boru kəməri
- B) Bakı – Tbilisi – Ceyhan boru kəməri, "Qarabağ" və "Şahdəniz" müqavilələri
- C) Balaxanı – Sabunçu – Ramana, Kürdəxanı neft yataqlarının reabilitasiyası
- D) "Əsrin müqaviləsinin" bağlanması, Bakı – Tbilisi – Ceyhan boru kəməri
- E) "Əsrin müqaviləsinin" bağlanması, "Qarabağ" və "Şahdəniz" müqavilələri

375) Sual: Bu integrasiya birliliklərindən hansı Azərbaycanın ən mühüm ticari tərəfdası oldu?

- A) AB və NAFTA
- B) İƏİT və AB**
- C) QUAM və İƏİT
- D) AB və QUAM
- E) QUAM və NAFTA

376) Sual: AB hansı programlar vasitəsilə Azərbaycanı maliyələşdirir?

- A) TACİS, təmir və tikinti işləri, humanitar yardım, ərzaq
- B) TACİS, təmir və tikinti işləri, mədəni dəstək
- C) Təmir və tikinti işləri, humanitar yardım, informasiya və telekomunikasiya proqramları
- D) Humanitar yardım, mədəni dəstək, TACİS, tikinti işləri
- E) İnfomasiya və telekomunikasiya proqramları, əsas təşkilati proqramlar, ərzaq

377) Sual: MDB ölkələri içərisində rusiyadan sonra hansı ölkənin daha çox ehtiyatları var?

- A) Özbəkistan
- B) Azərbaycan
- C) Türkmenistan
- D) Qazaxistan**
- E) Ukrayna

378) Sual: Əsrin müqaviləsi nə vaxt imzalanıb?

- A) 1994**
- B) 1995
- C) 1993
- D) 1997
- E) 1999

379) Sual: Azərbaycanda keçid dövründən bazar iqtisadiyyatına keçid prosesləri nəyə görə çətinləşib?

- A) İnflasiyaya görə

- B)** Ölkənin 20 %-nin hərbi müdaxilə və işgal altında olması
- C) Resursların çatışmamazlığı
- D) Yanlış iqtisadi siyaset
- E) Bütün cavablar doğrudur

380) Sual:Azərbaycan Respublikasının hökuməti iqtisadi inkişafın əsas konseptual istiqəmətlərini razılaşdırımıyb:

- A)** AYİB
- B) Beynəlxalq xeyriyyə fondu
- C) Dünya bankı
- D)** Strateji araşdırırmalar mərkəzi
- E) Beynəlxalq xeyriyyə fondu, Dünya bankı

381) Sual:Azərbaycan dönyanın bütün ölkələri ilə ticarət və qitəsadi əlaqələrinin genişləndirilməsi üçün hansı ölkələrə daxil olmağa hazırlaşır?

- A)** ÜTT
- B) OPEK
- C) ASEAN
- D) Avropa İttifaqı
- E) QUAM

382) Sual:Beynəlxalq təşkilatlar, sənaye və postsənaye ölkələri Azərbaycanın iştirakı ilə həyata keçirir:

- A) Düzgün cavab yoxdur
- B) Yalnız hərtərəfli strategiyanın tətbiqi və icrası
- C) İqtisadi siyasetin və strateji proqramların həyata keçirilməsi
- D) Yalnız iqtisadi siyasetin və strateji proqramların tətbiqi
- E)** Hərtərəfli strateji və iqtisadi siyasetinin inkişafı, tətbiqi və icrası ilə iqtisadi yenidənqurma və özəlləşdirmənin həyata keçirilməsi

383) Sual:Şahdəniz yatağının işlənməsində hansı şirkətlər iştirak edir?

- A)** BP, SOCAR, Statoil Azerbaijan
- B) BP, SOCAR, Qazprom
- C) BP, Elf Petroleum Azerbaijan, CNPC
- D) Turkish Petroleum Overseas Company Limited, Statoil Azerbaijan, CNPC
- E) Elf Petroleum Azerbaijan, Qazprom, CNPC

384) Sual:Azərbaycanın ən böyük qaz və kondensat yatağı hansıdır?

- A)** Abşeron
- B) Bakı – Tbilisi - Ceyhan
- C)** Şahdəniz
- D) Azəri – Çıraq – Günəşli
- E) Bakı – Novarasisk

385) Sual:Sosial bazar iqtisadiyyatı nədir?

- A)** Bu açıq sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə

- iqtisadi və siyasi təsirlərə məruz qalib və qalırda
- B) Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmayıb və qalmırda
- C) Bu qapalı sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- D) Bu qapalı sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- E) Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalaşmış mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmayıb və qalmırda

386) Sual: Almaniyada mövcud sosial iqtisadi sisteminin başqası ilə əvəzlənməsi nəyə gətirib çıxarır?

- A) AFR-də norveç modelinin yayılmasına
- B) AFR-də nyapon modelinin yayılmasına
- C) AFR-də anqlo-amerikan modelinin yayılmasına
- D) AFR-də italyan modelinin yayılmasına
- E) AFR-də rusiya modelinin yayılmasına

387) Sual: 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış əmək bazarının tənzimlənməsinə görə Almaniya neçənci yerdədi?

- A) 49-cu
- B)** 60-ci
- C) 30-cu
- D) 23-cü
- E) 17-ci

388) Sual: 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış ticarətdə vergi tətbiq etməyə görə Almaniya neçənci yerdədi?

- A) 58-ci
- B) 49-cu
- C) 30-cu
- D) 23-cü
- E) 17-ci

389) Sual: 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlət maliyələşdirməsi və iqtisadi siyasətə görə Almaniya neçənci yerdədi?

- A) 29-cu
- B)** 34-cü
- C) 10-cu
- D) 22-ci
- E) 8-ci

390) Sual: 2003-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?

- A) 15-ci
- B) 18-ci

C) 10-cu

D) 20-ci

E) 8-ci

391) Sual: 2002-ci ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?

A) 10-cu

B) 14-cü

C) 17-ci

D) 12-ci

E) 8-ci

392) Sual: 2001-ci ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?

A) 9-cu

B) 13-cü

C) 10-cu

D) 12-ci

E) 8-ci

393) Sual: 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?

A) 21-ci

B) 19-cu

C) 17-ci

D) 14-cü

E) 20-ci

394) Sual: 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış yerli iş mühiti üzrə Almaniya neçənci yerdədi?

A) 5-ci

B) 1-ci

C) 4-cü

D) 3-cü

E) 2-ci

395) Sual: Almaniya əmək bazarının zəifliyinin əsas səbəblərindən biri:

A) İdarə etmədə iştirakın sistemi

B) İş birliyi

C) Bazar münasibətlərinə hökumətin müdaxiləsi

D) İdarəcilikdə təcrid olunma sistemi

E) Proteksionist siyasət

396) Sual: Günün çağırışı – 2010 reformuna əsasən, sənət müəssisələrinin növlərinin sayı:

A) 2 dəfə artıb

B) 2 dəfədən çox azalıb

- C) Dəyişilmiyib
- D) Bütün cavablar səhvdir
- E) 2 dəfədən də çox artıb

397) Sual: Avropada bütçə kəsirinin maksimum dəyəri necə adlanır?

- A) Məstrixt divarı
- B) Məstrixt döşəməsi
- C) Berlin tavanı
- D) Maastricht tavanı**
- E) Madrid tavanı

398) Sual: 2004-cü ildə Dünya Bankı tərəfindən qeydə alınmış, bazar şərtlərinin qəbul edilməsi üzrə Almaniya 145 ölkə arasında neçənci yerdədi?

- A) 24-cü**
- B) 20-ci
- C) 22-ci
- D) 60-ci
- E) 1-ci

399) Sual: Alman modelində hansı prinsiplər birləşdirilib?

- A) Marksız və neoliberalizm
- B) Neokeynsiant və liberalizm
- C) Neokeynsiant və marksizm
- D) Neoklassizm və hökumətin aktiv müdaxiləsi
- E) Liberalizm və hökumətin aktiv müdaxiləsi**

400) Sual: Yüksək inkişaf etmiş ölkələrdə ÜDM strukturunda hansı sektor üstünlük təşkil edir?

- A) Mədən sənayesi
- B) Tikinti
- C) Kənd təsərrüfatı
- D) Meşə təsərrüfatı
- E) Xidmət sahəsi**

401) Sual: İnkişaf etmiş ölkələr üçün xarakterikdir:

- A) Aşağı əmək haqqı
- B) Alıcılıq qabiliyyəti prioriteti məzənnədən artıqdır
- C) Alıcılıq qabiliyyəti prioriteti çox vaxt məzənnədən aşağıdır**
- D) emal sənayesinin yüksək çəkisi
- E) elmi tədqiqatlara ayrılan xərclər əhəmiyyətsizdir.

402) Sual: Keçid iqtisadiyyatlı ölkələrə xarakterikdir:

- A) Alıcılıq qabiliyyəti prioriteti məzənnədən artıqdır
- B) Alıcılıq qabiliyyəti prioriteti məzənnədən bir az aşağıdır
- C) emal sənayesinin yüksək çəkisi
- D) Alıcılıq qabiliyyəti prioriteti məzənnə ilə eynidir**

E) Yüksək əmək haqqı və gəlirləri

403) Sual:Məzənnənin müəyyən edilməsi üçün əsas nədir?

- A) xarici ticarət əməliyyatlara görə yaranan , bu valyutaya tələbatın və təklifin nisbəti
- B) Dövlət tərəfindən müəyyən olunur
- C) Mərkəzi Bank tərəfindən məüəyyən edilir
- D) İxrac və idxalın nisbəti
- E) Dünyəvi qiymətləri əsasında müəyyən edilir

404) Sual:Alıcılıq qabiliyyətinin pariteti nədir?

- A) İdxal və ixrac arasında nisbət
- B)** Milli valyuta ilə birbaşa xarici investisiya məbləği arasındaki əlaqə
- C) təhsilin səviyyəsi, istehlak səbətinin tərkibi, xarici ticarət əməliyyatlarının həcmi
- D) Dövlət borcu və ÜDM arasında nisbət
- E) Xarici ticarətin həcmi ilə ölkədəki qiymət səviyyəsi arasında nisbət

405) Sual:Ölkəni müəyyən bir qrupa daxil etmək üçün meyarlar hansıdır?

- A) Ölkənin idxalı və ixracı
- B)** Alıcılıq qabiliyyəti pariteti, yaşayış səviyyəsi və keyfiyyəti
- C) Təhsil səviyyəsi, İstehlak səbətinin tərkibi, xarici ticarətin həcmi
- D) Adambaşına düşən illik gəlir səviyyəsi, məzənnə
- E) elmi-tədqiqat və eksperimental konstruktur işlərinin nailiyyətləri, xarici investisiyaya ayrılan vasitələrin həcmi , dövlət borcu

406) Sual:Dünya ölkələri hansı tiplərə bölünür?

- A) Yüksek inkişaf etmiş, zəif inkişaf etmiş, keçid iqtisadiyyatlı
- B)** İnkışaf etmiş, zəif inkişaf etmiş, neft sənayeli
- C) Yüksek inkişaf etmiş, zəif inkişaf etmiş, orta inkişaf etmiş
- D) İnkışaf etmiş, geridə qalmış, inkişaf etməkdə olan
- E)** İnkışaf etmiş, inkişaf etməkdə olan, keçid iqtisadiyyatlı

407) Sual:Hal-hazırda bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə ictimai təminata və "yoxsulluqla mübarizənin" çoxsaylı programlarının reallaşdırmasına bütün dövlət bütçə təxsisatının neçə faizi yönəlir?

- A) 10-15%
- B)** 30-40%
- C) 5-10%
- D) 70-80%
- E) 2-3%

408) Sual:Çoxukladlı iqtisadiyyat nədir?

- A)** Bir iqtisadi sistemin daxilində müxtəlif idarə formaları
- B) Bir iqtisadi sistem daxilində bir idarə forması
- C) İstehsal xərclərinin azalması və onun rəqabət qabiliyyətinin kəskin artması
- D) Əmək məhsuldarlığından asılı olaraq əhalinin yaşayış səviyyəsinin geridə qalması

E) Vergiqoymaının yüksəkliyi

409) Sual: İsveç modeli nəyə əsaslanır?

- A) Əhalinin ən az təmin edilmiş təbəqəsinin xeyrinə milli gəlirin yenidən paylaşıdırılmasının hesabına mülk bərabərsizliyin ixtisarına yönəldilmiş güclü sosial siyasətlə fərqlənir
- B) Ümumdünya sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sistemində, əhalinin ənaktiv təbəqəsinin genişləndirilməsi
- C) Əmək məhsuldarlığının artımından asılı olaraq, əhalinin həyat səviyyəsinin geri qalmasıyla xarakterizə olunur
- D) Məhsulun maya dəyərinin azalmasıyla və dünya bazarında onun rəqabətə davamlılığının kəskin artmasıyla səciyyələnir
- E) Əmək məhsuldarlığının yüksək səviyyədə olması və şəxi uğur əldə etməyə diqqətin yönəldilməsi

410) Sual: Yapon modeli nəyə əsaslanır?

- A) Əmək məhsuldarlığının artımından asılı olaraq, əhalinin həyat səviyyəsinin geri qalmasıyla xarakterizə olunur
- B) Ümumdünya sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sistemində, əhalinin ənaktiv təbəqəsinin genişləndirilməsi
- C) Əhalinin ən az təmin edilmiş təbəqəsinin xeyrinə milli gəlirin yenidən paylaşıdırılmasının hesabına mülk bərabərsizliyin ixtisarına yönəldilmiş güclü sosial siyasətlə fərqlənir
- D) Vergi qoymaının yüksək normasıyla səciyyələnir
- E) Əmək məhsuldarlığının yüksək səviyyədə olması və şəxi uğur əldə etməyə diqqətin yönəldilməsi

411) Sual: Amerika modeli nəyə asaslanır?

- A) Əmək məhsuldarlığının artımından asılı olaraq, əhalinin həyat səviyyəsinin geri qalmasıyla xarakterizə olunur
- B) Ümumdünya sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sistemində, əhalinin ənaktiv təbəqəsinin genişləndirilməsi
- C) Əhalinin ən az təmin edilmiş təbəqəsinin xeyrinə milli gəlirin yenidən paylaşıdırılmasının hesabına mülk bərabərsizliyin ixtisarına yönəldilmiş güclü sosial siyasətlə fərqlənir
- D) Məhsulun maya dəyərinin azalmasıyla və dünya bazarında onun rəqabətə davamlılığının kəskin artmasıyla səciyyələnir
- E) Vergi qoymaının yüksək normasıyla səciyyələnir

412) Sual: Avropa Birliyini innovativ inkişafda lider etmək üçün və bununlada dünyada ən yüksək rəqabət qabiliyyətinin təmin edilməsi üçün Lissabon sammitində AB planı nə zaman qəbul olunub?

- A) 1995
- B) 1997
- C) 2000
- D) 1996
- E) 1998

413) Sual: Almaniyada sahibkarlıq fəaliyyətinin zəifləməsinin səbəbləri hansıdır?

- A) Aşağı vergilər və sosial ayırmalar
- B) Yüksək vergilər və sosial ayırmalar
- C) Qapalı iqtisadiyyat
- D) Beynəlxalq iqtisadi əlaqələrin zəif inkişafi

E) Həddən artıq açıq iqtisadiyyat

414) Sual: Almaniya hökuməti hansı üsulla biznes mühitinin formallaşmasına fəal təsir edir?

- A) Maliyyə tənzimlənməsi metodundan istifadə edir
- B)** Bütün cavablar doğrudur
- C) Antiinhisar tənzimlənmə metodundan istifadə edir
- D) Kiçik sahibkarlığa yardım üçün xüsusi tədbirlərdən istifadə edir
- E) Orta sahibkarlığa yardım üçün xüsusi tədbirlərdən istifadə edir

415) Sual: Almaniyadan inkişafı nə ilə izah olunur?

- A) Sahibkarlar üçün şəraitin yaranması ilə
- B)** İqtisadi artımı stimullaşdırın yeni sahibkarlarla izah olunur
- C) Hökumətin dəstəyi ilə
- D) Beynəlxalq əlaqələrin inkişafı ilə
- E) Özəl sektorun inkişafı ilə

416) Sual: Alman sahibkarlıq modeli nə ilə xarakterizə olunur?

- A) Alman sahibkarlıq modeli sahibkarlıq ruhu və investisiya vəzifələri ilə xarakterizə olunur
- B) Alman sahibkarlıq modeli sahibkarlıq fəaliyyəti ilə xarakterizə olunur
- C) Alman sahibkarlıq modeli təşkilatı fəaliyyətlə xarakterizə olunur
- D) Alman sahibkarlıq modeli sosial fəaliyyətlə xarakterizə olunur
- E)** Alman sahibkarlıq modeli sosial fəaliyyətlərlə xarakterizə olunur

417) Sual: Standorta nə deməkdir?

- A) Kapitalın yenidən istehsalı üçün yenidən investisiya qoyulması üçün yer
- B) İstehsalın emalı üçün yer
- C) Kreditin aradan qaldırılması üçün yer
- D) İstehsalın yenidən qurulması üçün yer
- E)** Kapital qoyuluşu və istehsalın yerləşdirilməsi üzrə yer

418) Sual: Almaniyada rəqabət qabiliyyətinin aşağı düşməsini iki səbəblə əlaqələndirilir:

- A)** Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə uduzur
- B)** Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə uduzur
- C)** Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə qazanır
- D)** Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə qazanır
- E)** Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə qazanır

419) Sual: İş birliyi nədir?

- A)** Hükumət, həmkərlar ittifaqı və işəgötürənlər arasında milli səviyyədə danışqlar mexanizmi
- B)** Şirkətin işçiləri və menecerləri arasında razılışma
- C)** Əmək islahatları toplusu

D) Əmək bazarı üzrə beynəlxalq saziş

E) Bütün cavablar düzgün deyil

420) Sual: Alman - yapon modelinin (mərkəzi bank) prinsipi:

A) Bütün cavablar düzgün deyil

B) Fond birjası vasitəsilə güzəştli maliyələşdirmə

C) Banklar vasitəsilə güzəştli maliyələşdirmə

D) Beynəlxalaq təşkilatlar vasitəsilə güzəştli maliyələşdirmə

E) Bank kreditləri vasitəsilə güzəştli maliyələşdirmə

421) Sual: Anqlo – amerikan (mərkəzi bazar) modelinin prinsipi:

A) Banklar vasitəsilə güzəştli maliyələşdirmə

B) Fond birjası vasitəsilə güzəştli maliyələşdirmə

C) Bank kreditləri vasitəsilə güzəştli maliyələşdirmə

D) beynəlxalaq təşkilatlar vasitəsilə güzəştli maliyələşdirmə

E) Bütün cavablar düzgün deyil

422) Sual: Almaniyada rəqabət mühiti təkcə inhisarçılığa qarşı məhdudiyyətlərlə dəstəklənmir, həmdə :

A) vergilərin artırılması ilə

B) Korrupsiya ilə mübarizə ilə]

C) Kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə

D) Vergilərin azaldılması ilə

E) Gömrük baryerlərinin qoyulması ilə

423) Sual: Nə ilə əlaqədar olaraq Almaniya yaşlılar ölkəsinə çevrilir?

A) Aşağı doğum səviyyəsi

B) Uzun ömürlülüyün yüksək olası

C) Yüksək doğum səviyyəsi

D) Ömrün qıslığı

E) Yüksək ölüm səviyyəsi

424) Sual: Hansı razılaşmaya əsasən Avropada büdcə kəsirinin maksimum dəyəri 3% - i ötə bilməz?

A) Berlin

B) London

C) Paris

D) Roma

E) Maastricht

425) Sual: Maastricht razılaşmasına əsasən büdcə kəsirinin maksimum dəyəri (faizlə) neçədir?

A) 4%

B) 5%

C) 6%

D) 7%

E) 3%

426) Sual: Almaniyada kapitalın qoyulduğu yer və inkişafi necə adlanırdı?

- A) İnvestişn
- B) Platsdarm
- C) Kapitalanlaqe
- D) İvest - plats
- E) Ştandort

427) Sual: 2004-cü ildə qeydə alınmış bazar şərtlərinin qəbulu üzrə reyting hansı maliyyə orqanı tərəfindən qəbul olunub?

- A) Dünya Bankı
- B) ÜTT
- C) beynəlxalq valyuta fondu
- D) Beynəlxalq yenidənqurma və inkişaf bankı
- E) Beynəlxalq kredit bankı

428) Sual: 2004-cü ildə dərc olunmuş Dünya rəqabətqabiliyyətliliyi illiyi göstəricilərinə uyğun olaraq 60 ölkə arasında Almaniya neçənci yerdədi?

- A) 21 - ci
- B) 20 - ci
- C) 22 - ci
- D) 60-ci
- E) 1-ci

429) Sual: Sosial bazar iqtisadiyyatının nəzəri konsepsiyası hansı məktəbin alımları tərəfindən hazırlanıb?

- A) "Neokensiyan məktəbi"
- B) "Hamburq məktəbi"
- C) "Berlin məktəbi"
- D) "Marksist məktəbi"
- E) "frayburq məktəbi"

430) Sual: 2003-cü ildə Bundestaqda Almanıyanın kansleri Q.Şredor tərəfindən təqdim olunan islahatlar poketi necə adlanır?

- A) "İslahatlar toplusu - 2010"
- B) "İlin çağırışı- 2010"
- C) "Günün çağırışı – 2010"
- D) "İslahatlar - 2010"
- E) "Gələcəyin islahatları"

431) Sual: Sosial bazar iqtisadiyyatı modeli nə vaxt yaranıb?

- A) XX əsrin 60-cı illəri
- B) XX əsrin 40-50-ci illəri**
- C) XX əsrin 80-cı illəri
- D) XX əsrin 90-cı illəri

E) XIX əsrin 40-50-ci illəri

432) Sual: Alman modelinin prinsipi hansıdır?

- A) Elementlərin təcrid olunması
- B)** Elementlərin qarşılıqlı asılılığı
- C) Totalitarizm
- D) Marksizm
- E) Dirijizm

433) Sual: Almaniyyaya məxsus sosial – iqtisadi model hansıdır?

- A)** Sosial bazar iqtisadiyyatı
- B) Totalitar bazar iqtisadiyyatı
- C) Liberal bazar iqtisadiyyatı
- D) Qarışiq sosial iqtisadi modeli
- E) Anqlo amerikan sosial iqtisadi modeli

434) Sual: Model anlayışı :

- A) dünya ölkələrinin xarici ticari fəaliyyətini xarakterizə edən göstəricilər .in sistemidir
- B) dünya ölkələrinin münasibətlərinin sistemidir
- C) bu dunya ölkələri arasında ticarət sahəsində yaranan beynəlxalq münasibətlərdi
- D)** bu təsərrüfat, hüquqi, admnistrativ mexanizmlərlə idarə olunan, ümummilli iqtisadi qarşılıqlı təsir sistemidir
- E) bu ayrı ölkələrin təcrübələrinin başqa ölkələrə kesidir

435) Sual: İqtisadi inkişafın əsas modellərini seçin.

- A)** amerika, avropa, asiya, asiya- sakit okean, latin amerikası , afrika
- B) qərbi avropa, latin amerikası, afrika, asiya- sakit okean
- C) amerika, avropa, asiya, avstraliya, sakit okean
- D) qerbi- avropa, şerqi – avropa, asiya, asiya – sakit okean
- E) şerqi avropa, asiya, asiya – sakit okean, skandinaviya , yaponiya, çin

436) Sual: Ölkələrin bu və ya digər qrupa daxil olması üçün meyarları seçin

- A) Ölkənin ixrac və idxalı
- B)** Alıcılıq qabiliyyəti pariteti, həyat səviyyəsi və keyfiyyəti, ÜDM-in sahə strukturu
- C) Təhsilin səviyyəsi, istehlak səbətinin tərkibi, xarici ticarət əməliyyatlarının həcmi
- D) Adambaşına düşən orta illik gəlirlərin səviyyəsi, milli valyutanın mübadilə məzənnəsi
- E) ETTKİ nailiyyətləri, xarici investisiyalar üçün ayrılmış vəsaitlərin həcmi, dövlət borcu

437) Sual: Ölkələr hansı qruplara bölündürler:

- A)** İnkışaf etmiş, inkışaf etməkdə olan, keçid iqtisadiyyatlı ölkələr
- B) İnkışaf etmiş, zəif inkışaf etmiş, neft hasil edən ölkələr
- C) Yüksək inkişaf etmiş, zəif inkişaf etmiş, orta inkişaf etmiş ölkələr
- D) İnkışaf etmiş, geridə qalmış, inkışaf etməkdə olan ölkələr
- E) Yüksək inkişaf etmiş, zəif inkişaf etmiş, keçid iqtisadiyyatlı ölkələr

438) Sual: AYİB-nin strateji vəzifələri. Düzgün olmayan variantı seçin.

- A) Müəssisələrin dövlətsizləşdirilməsi
- B) Özəlləşdirməyə kömək edilməsi
- C) Xarici investorlara zəmanət verilməsi
- D) Müəssisələrin struktur yenidən qurulması və onların modernləşdirilməsi
- E) Müəssisələrin struktur yenidən qurulması məsələləri üzrə məsləhətlərin verilməsi

439) Sual: AYİB nə üzrə ixtisaslaşmışdır? Düzgün olmayan variantı göstərin.

- A) Layihə maliyyələşdirilməsi daxil olmaqla istehsalın kreditləşdirilməsi
- B) Ən kasib ölkələrdən inkişaf etmiş ölkələrə ixracın həvəsləndirilməsi
- C) İnfrastrukturların inkişafı (ekoloji pro qramlar daxil olmaqla)
- D) Səhmdar kapitalına investisiyalar
- E) Rekonstruksiya işlərinə texniki dəstəyin göstərilməsi

440) Sual: Hansı təşkilat dünya bazarında ən yüksək reytinqə malik xüsusi istiqrazlar buraxır?

- A) Beynəlxalq Maliyyə Korporasiyası
- B) Beynəlxalq İnnişaf Assosiasiyyası
- C) İnvestisiyalara zəmanət üzrə Çöxtərəfli Agentlik
- D) Beynəlxalq Valyuta Fondu
- E) İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz

441) Sual: Hansı təşkilat xüsusi sektor tərəfindən reallaşdırılan layihələrin əlavə maliyyələşdirilməsinə kömək edir?

- A) Beynəlxalq Maliyyə Korporasiyası
- B) Beynəlxalq İnnişaf Assosiasiyyası
- C) İnvestisiyalara zəmanət üzrə Çöxtərəfli Agentlik
- D) Beynəlxalq Valyuta Fondu
- E) İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz

442) Sual: Beynəlxalq İnnişaf Assosiasiyyası nəyin hesabına maliyyələşdirilir?

- A) Donor-ölkələrin vəsaitləri, köhnə kreditlərin qaytarılması və BYİB-in mənfəətindən ayırmalar hesabına
- B) Xüsusi borc kapitalı hesabına
- C) TMK-nın xüsusi kapitalı hesabına
- D) İştirakçı-ölkələrin bündə ayırmaları hesabına
- E) Güzəştli dövlət kreditləri hesabına

443) Sual: Beynəlxalq İnnişaf Assosiasiyyası tərəfindən verilən kreditlərin məqsədi:

- A) İnnişaf etməkdə olan ölkələrdən ən kasib ölkələrə ixracın həvəsləndirilməsi
- B) İnnişaf etmiş ölkələrdən ən kasib ölkələrə ixracın həvəsləndirilməsi
- C) Xarici investorlar arasında mübahisələrin nizamlanması
- D) Xarici investorlara zəmanət verilməsi
- E) Ən kasib ölkələrdən inkişaf etmiş ölkələrə ixracın həvəsləndirilməsi

444) Sual: Hansı təşkilat ölkənin tədiyə qabiliyyətindən asılı olaraq 30-40 il müddətinə güzəştli

faizsiz kreditlər təqdim edir və ödənişlər üçün 10 il möhlət verir.

- A) İnvestisiyalara zəmanət üzrə çoxtərəfli agentlik
- B) Beynəlxalq İnkişaf Assosiasiyyası**
- C) Beynəlxalq Maliyyə Korporasiyası
- D) Beynəlxalq Valyuta Fondu
- E) İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz

445) Sual:Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı:

- A) Xarici investorlara qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir
- B) Xarici investorlar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitraji təmin edir.
- C) Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir**
- D) Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.
- E) Ən kasib ölkələrə faizsiz güzəştli kreditlər verir

446) Sual:İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz

- A) Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir
- B) Xarici investorlara qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir
- C) Xarici investorlar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitraji təmin edir.**
- D) Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.
- E) Ən kasib ölkələrə faizsiz güzəştli kreditlər verir

447) Sual:İnvestisiyalara zəmanət üzrə çoxtərəfli agentlik:

- A) Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir
- B) Xarici investorlara qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir**
- C) Xarici investorlar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitraji təmin edir.
- D) Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.
- E) Ən kasib ölkələrə faizsiz güzəştli kreditlər verir

448) Sual:Beynəlxalq İnkişaf Assosiasiyyası:

- A) Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir
- B) Xarici investorlara qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir
- C) Xarici investorlar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitraji təmin edir.
- D) Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.
- E) Ən kasib ölkələrə faizsiz güzəştli kreditlər verir**

449) Sual:Beynəlxalq Maliyyə Korporasiyası –

- A) Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir
- B) Ən kasib ölkələrə faizsiz güzəştli kreditlər verir**
- C) Xarici investorlara qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir
- D) Xarici investorlar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitraji təmin edir.
- E) Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.**

450) Sual:Aşağıda sadalanan təşkilatlardan hansı Dünya Bankı Qrupuna daxil deyil?

- A) İnvestisiyalara zəmanət üzrə çoxtərəfli agentlik
- B) Beynəlxalq Maliyyə Korporasiyası
- C) Beynəlxalq İnkişaf Assosiasiysı
- D) Beynəlxalq Valyuta Fondu**
- E) İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz

451) Sual:Ölkələrin ÜTT-yə üzv qəbul olması prosesinin sonuncu mərhələsi necə adlanır?

- A) Bütün sənədlər paketinin üzv olan ölkənin qanunverici orqanı tərəfindən ratifikasiya edilməsi
- B) İqtisadi mexanizmin hərtərəfli nəzərdən keçirilməsi
- C) Üzv olan ölkənin ticarət-siyasi rejiminin hərtərəfli nəzərdən keçirilməsi
- D) İddiaçı-ölkənin bu beynəlxalq təşkilata üzvlük şərtləri haqqında danışıqların aparılması və məsləhətlərin verilməsi
- E) Üzv-olan ölkələrin ÜTT üzvlərinə təqdim edə biləcəyi “kommersiya əhəmiyyətli” güzəştlerin müzakirəsi

452) Sual:ÜTT-nin istənilən üzv-ölkəsi bu təşkilatın digər üzvünün hüquqa zidd olan hər hansı bir fəaliyyəti ilə rastlaşarsa hara müraciət edə bilər?

- A) Nazirlər konfransı
- B) Parlament
- C) Mübahisələrin həlli üzrə Orqan**
- D) Katiblik
- E) İdarəetmə şurası

453) Sual:ÜTT Katibliyinin şöbələrinin əməkdaşlarını kim təyin edir və onların xidməti vəzifələrini müəyyən edir?

- A) Baş Direktor**
- B) Nazirlər konfransı
- C) Katiblik
- D) İdarəetmə şurası
- E) Parlament

454) Sual:ÜTT-nin Baş direktorunu kim təyin edir?

- A) Nazirlər konfransı
- B) Müvəkkil hüquqi şəxs
- C) Baş Şura
- D) Katiblik
- E) İdarəetmə şurası**

455) Sual:ÜTT-nin ali orqanı:

- A) Müvəkkil hüquqi şəxs
- B) Baş Şura
- C) Katiblik
- D) Nazirlər konfransı**

E) İdarəetmə şurası

456) Sual: Ümumdünya Ticarət Təşkilatı (ÜTT):

- A) Dünya əmtəə və xidmət ticarətinin 95%-dən çox hissəsini tənzimləyən çoxtərəfli sazişləri (sazişlər paketi), normalar və qaydaları özündə eks etdirir.
- B) Üzv-dövlətlər arasında valyuta-kredit mansibətlərini tənzimləyən, tədiyə balansında kəsir yaranan zaman xarici valyutada qısa və ortamüddətli kreditlər verməklə onlara maliyyə yardımını göstərən beynəlxalq təşkilatdır.
- C) Dünya Bankından borc götürmək iqtidarında olmayan ən kasib inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatdır.
- D) Yüksək rentabelli xüsusi müəssisələrə kreditlər verən təşkilatdır.
- E) Mərkəzi və Şərqi Avropa ölkələrində bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq həyata keçirilən islahatlara kömək göstərilməsi məqsədilə yaradılmış təşkilatdır.

457) Sual: BVF-nin prinsipləri. Düzgün olmayan variantı seçin:

- A) Valyuta məzənnəsinin tənzimlənməsindən imtina etmək üçün beynəlxalq valyuta sistemində qadağa
- B) Valyuta məzənnəsinin manipulyasiyasına qadağa
- C) Valyuta böhranını aradan qaldırmaq məqsədilə valyuta bazarlarına müdaxilə edilməsi (zəruri olduğu halda) öhdəliyi
- D) Hər bir ölkənin öz müdaxilə siyasetində partnyor ölkələrinin maraqlarını nəzərə alması öhdəliyi
- E) Vahid ticarət siyasetinin həyata keçirilməsi

458) Sual: BVF-nin funksiyaları. Düzgün olmayan variantı seçin:

- A) Beynəlxalq valyuta siyasetinə dair məslələrdə sıx əməkdaşlıq
- B) Razılışdırılmış davranış kodeksinə riayət edilməsi
- C) Tədiyə balansının kəsirinin aradan qaldırılması üçün maliyyə yardımının göstərilməsi
- D) Məsləhətlər vermək və əməkdaşlıq etmək
- E) Vahid ticarət siyaseti həyata keçirmək

459) Sual: BVF-nin məşvərətçi orqanı:

- A) İdarəetmə şurasının müvəqqəti komitəsi
- B) Parlament
- C) Katiblik
- D) Müvəkkil hüquqi şəxs
- E) İdarəetmə şurası

460) Sual: BVF-nin İcraedici orqanı:

- A) Direktorluq
- B) Parlament
- C) Katiblik
- D) Müvəkkil hüquqi şəxs
- E) İdarəetmə şurası

461) Sual: BVF-nin rəhbər orqanlarında ölkələr arasında səslər necə bölüşdürürlür:

- A) Faydalı resursların mövcudluğuna görə

- B)** Kvotanın həcmində görə
- C) Ölkənin inkişaf səviyyəsinə görə
- D) Əhalinin sayına görə
- E) Ölkənin rəqabətqabiliyyətliliyinə görə

462) Sual: BVF-nin kapitalında iştirakçı ölkələrin üzvlük haqqı kvotalarının ölçüsü nədən asılıdır?

- A) Coğrafi mövqe
- B)** Ölkələrin iqtisadi potensialı və beynəlxalq ticarətdə fəallığı
- C) Əhalinin uzunömürlüyü və sayı
- D) Ölkələrin inkişaf səviyyəsi
- E) Faydalı resursların mövcudluğu

463) Sual: BVF-nin kapitalı formalaşır:

- A) İxrac və idxlər arasındaki fərq hesabına
- B) Vergilərdən
- C) Xarici ticarətdən əldə edilən vəsaitdən
- D)** Üzv-dövlətlərin üzvlük haqlarından
- E) TMK-nin ayırdığı vəsait hesabına

464) Sual: BVF-nin rəsmi məqsədləri. Düzgün olmayan variantı seçin.

- A) Məşğulluğun və bütün dövlətlərin real gəlirlərinin aşağı səviyyəsinə nail olunması
- B) Valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığa imkan yaratmaq
- C) Beynəlxalq ticarətin genişlənməsinə və balanslı arımlına kömək etmək
- D)** Valyutanın sabitliyini təmin etmək
- E) Rəqabət üstünlüyü əldə etmək məqsədilə valyutanın devalvasiyasına yol verməmək

465) Sual: BVF-nin ali idarəetmə orqanı:

- A) Parlament
- B) Direktorluq
- C)** İdarəetmə Şurası
- D) Katiblik
- E) Müvəkkil hüquqi şəxs

466) Sual: BVF-nin mənzil qərargahı bu şəhərdə yerləşir:

- A) London
- B) Cenevrə
- C) Vaşinqton
- D)** Nyu-York
- E) Sürix

467) Sual: Beynəlxalq Valyuta Fondu (BVF):

- A)** Üzv-dövlətlər arasında valyuta-kredit mansibətlərini tənzimləyən, tədiyə balansında kəsir yaranan zaman xarici valyutada qısa və ortamüddətli kreditlər verməklə onlara maliyyə yardımını göstərən beynəlxalq təşkilatdır.
- B) Dünya əmtəə və xidmət ticarətinin 90 faizindən çox hissəsini tənzimləyən çoxtərəfli sazişləri,

norma və qaydaları əks etdirir.

- C) Dünya Bankından borc götürmək iqtidarında olmayan ən kasib inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatdır.
- D) Yüksək rentabelli xüsusi müəssisələrə kreditlər verən təşkilatdır.
- E) Mərkəzi və Şərqi Avropa ölkələrində bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq həyata keçirilən islahatlara kömək göstərilməsi məqsədilə yaradılmış təşkilatdır.

468) Sual:Çin iqtisadiyyatının islahatlarına neçənci ildən başlanılmışdır?

- A) 1956-67-ci illərdən
- B) 1988-89-cu illərdən
- C) 1967-68-ci illərdən
- D) 1978-79-cu illərdən**
- E) 1997-98-ci illərdən

469) Sual:ÇXR-in hansı sənayesi dünyada birincidir?

- A) Tekstil**
- B) Yüngül
- C) Ağır
- D) Aviakosmik
- E) Yeyinti

470) Sual:Nə vaxtdan etibarən Çində əhalinin ərzaqla təminatına nail olunmuşdur?

- A) 1990-ci illərin ortalarından
- B) 1980-ci illərin ortalarından**
- C) 1950-ci illərin əvvəllərindən
- D) 1960-ci illərin ortalarından
- E) 1970-ci illərin əvvəllərindən

471) Sual:Mobil telefon rabitəsi istifadəçilərinin sayına görə hansı ölkə liderdir?

- A) Çin
- B) ABŞ
- C) AFR
- D) Yaponiya
- E) Rusiya

472) Sual:Çin Xalq Respublikası ümumi daxili məhsulun (ÜDM) həcmində görə neçənci yerdədir?

- A) 2**
- B) 1
- C) 4
- D) 3
- E) 5

473) Sual:Müasir Bİİ nəzəriyyəsində integrasiyanın inkişafi neçə mərhələyə bölünür?

- A) 2
- B) 7**

C) 5

D) 4

E) 3

474) Sual:Bu müəyyənləşdirmə aşağıdakı variantlardan hansına daha çox uyğundur? Bİİ-nin ən mürəkkəb formasıdır. Vahid iqtisadi və valyuta maliyyə siyasətinin həyata keçirilməsini, ictimai-siyasi proseslərin idarə edilməsi sisteminin yaradılmasını, milli vergilərin, antiinflyasiyanın, milli valyuta və digər göstəricilərin koordinasiyasını özündə əks etdirir.

A) Azad ticarət zonası
B) Gömrük İttifaqı

C) İqtisadi Birlik

D) Ümumi bazar

E) Siyasi Birlik

475) Sual:Bu müəyyənləşdirmə aşağıdakı variantlardan hansına daha çox uyğundur? Regional integrasiyanın ən yüksək pilləsidir. Vahid bazar sahəsinin bütöv iqtisadi və siyasi təhsilə çəvrilməsini nəzərdə tutur.

A) Azad ticarət zonası

B) Gömrük İttifaqı

C) İqtisadi Birlik

D) Ümumi bazar

E) Siyasi Birlik

476) Sual:Bu müəyyənləşdirmə aşağıdakı variantlardan hansına daha çox uyğundur? İştirakçı ölkələr arasında mallarla ticarət zamanı gömrük tariflərindən və kəmiyyət məhdudiyyətlərindən azad olan preferensial zona.

A) Azad ticarət zonası

B) Gömrük İttifaqı

C) İqtisadi Birlik

D) Ümumi bazar

E) Siyasi Birlik

477) Sual:Avropanın vahid valyutası olan avro neçənci ildən etibarən dövriyyədədir?

A) 2002

B) 2000

C) 1998

D) 2001

E) 1999

478) Sual:Hansı təşkilat integrasiyanın inkişafının ilk 4 mərhələsini real olaraq keçmişdir?

A) Aİ

B) NAFTA

C) MERKOSUR

D) LAİ

E) AATİ

479) Sual:Müasir Bİİ nəzəriyyəsində hansı mərhələ integrasiyanın inkişafının 5-ci mərhələsi sayılır?

- A) Azad ticarət zonası
- B) Gəmrük İttifaqı
- C) İqtisadi Birlik
- D) Ümumi bazar
- E) Siyasi Birlik

480) Sual:Müasir Bİİ nəzəriyyəsində hansı mərhələ integrasiyanın inkişafının 4-cü mərhələsi sayılır?

- A) Azad ticarət zonası
- B) Gəmrük İttifaqı
- C) Ümumi Bazar
- D) İqtisadi birlik
- E) Siyasi birlik

481) Sual:Müasir Bİİ nəzəriyyəsində hansı mərhələ integrasiyanın inkişafının 3-cü mərhələsi sayılır?

- A) Azad ticarət zonası
- B) Gəmrük İttifaqı
- C) Ümumi Bazar
- D) İqtisadi birlik
- E) Siyasi birlik

482) Sual:Müasir Bİİ nəzəriyyəsində hansı mərhələ integrasiyanın inkişafının 2-ci mərhələsi sayılır?

- A) Azad ticarət zonası
- B) Gəmrük İttifaqı
- C) İqtisadi birlik
- D) Siyasi birlik
- E) Ümumi bazar

483) Sual:Müasir Bİİ nəzəriyyəsində hansı mərhələ integrasiyanın inkişafının 1-ci mərhələsi sayılır?

- A) Gəmrük İttifaqı
- B) Azad ticarət zonası
- C) Ümumi bazar
- D) İqtisadi Birlik
- E) Siyasi birlik

484) Sual:İqtisadi integrasiyanın struktur konsepsiyasının əsasına aiddir :

- A) vahid regional istehsalat komplekslərinin formallaşmasına kömək edir
- B) vahid iqtisadi məkanın və gəmrük birliyinin yaradılmasının vacibliyini qeyd edir
- C) integrasiyanı, hökumətin əməkdaşlığının nəticəsi və prosesi kimi əsaslandırır
- D) iki – üç lokomotiv ölkə varlığı və onlarda integrasiya məkanının forlaması
- E) interasiyanı iqtisadi və siyasi yox, federativ kimi qiymətləndirir

485) Sual:Vaynerin iqtisadi integrasiyanın konsepsiyası :

- A) gəmrük birliyi konsepsiyası
- B) bazar konsepsiyası

- C) dirijizm konsepsiyası
- D) struktur konsepsiyası
- E) liberal konsepsiya

486) Sual: İnteqrasiyanın bazar konsepsiyasının mahiyyəti :

- A) vahid regional istehsalat komplekslerinin formallaşmasına kömək edir
- B) əsasların yaradılması nəzərdə tutulur
- C) vahid iqtisadi zonanın və gömrük birliyinin yaradılmasının vacibliyini qeyd edir
- D) inteqrasiyanı, siyasi və iqtisadi yox, federativ kimi görür
- E) inteqrasiyaya, bazar gücünün milli və dövlət sərhədlərindən kənara çısması kimi baxır

487) Sual: İqtisadi inteqrasiyanın əsas məqsədinə aid deyil :

- A) istehsalda daha böyük effektə nail olmaq
- B) əlverişli xarici mühitin yaradılması
- C) transmilli xərclərin azaldılması və bazarın genişləndirilməsi hesabına iqtisadi üstünlüklərdən istifadə
- D) ticarət siyasetinin məsələlərinin həlli
- E) yalnız beynəlxalq konfliktlərin aradan qaldırılması

488) Sual: Sadalanan faktorlardan hansıları dezinteqrasiya faktorlarına aid deyil?

- A) TMK
- B) ideoloji fikir ayrılığı
- C) siyasi qeyri-sabitlik
- D) ölkələrarası ənənəvi konfliktlər
- E) dünyavi dinlər

489) Sual: Sadalanan faktorlardan hansı dezinteqrasiya faktorlarına daxildir?

- A) Dövlətlər arasında ənənəvi konfliktlər
- B) TMK
- C) ETİ
- D) BƏB
- E) uzunmüddətli əməkdaşlıq

490) Sual: Bəynəlmiləşdirmənin inkişafına nə şərait yaradır?

- A) TMK
- B) siyasi təşkilatlar
- C) ETT
- D) digər hökumətlərin milli iqtisadiyyata qarışması
- E) ETİ

491) Sual: İqtisadi inteqrasiya sadalanan hansı faktorlarla müəyyən olunmur?

- A) rəqabət səviyyəsinin aşağı salınması
- B) milli iqtisadiyyatın açıqlıq səviyyəsinin artırılması
- C) öz xarakterinə uyğun ümumdünyavi elmi – texniki inqilab
- D) BƏB – in dərinləşdirilməsi

E) təsərrüfat həyatının daha da beynəlmiləlləşdirilməsi

492) Sual: İqtisadi integrasiya :

- A) təsərrüfat mexanizmlərinin yaxınlaşdırılmasını , beynəlxalq təşkilatlarla tənzimlənməsi qəbul olunmuş və beynəlxalq razılaşma formasına uyğunlaşdırılması üçün, ölkələrin qarşılıqlı əlaqələrinin prosesi
- B) beynəlxalq əmək bölgüsünün dərinləşməsi
- C) hökumət birliklərinin yaradılması
- D) konfederativ və federativ hökumətlərin yaradılma prosesi
- E) ölkələrdə ETT – nin stimullaşdırılması

493) Sual: Hansı nəzəriyyə keçid iqtisadiyyatlı ölkələrə aiddir?

- A) “bərabərsürətli integrasiya” nəzəriyyəsi
- B) təqibetmə inkişafı nəzəriyyəsi
- C) “öz gücünə kollektiv dayaq” nəzəriyyəsi
- D) gömrük birliyi nəzəriyyəsi
- E) Dirijizm nəzəriyyəsi

494) Sual: İnkışaf etməkdə olan ölkələrin integrasiya nəzəriyyəsinə hansı nəzəriyyələri aid etmək olar?

- A) öz gücünə kollektiv istinad və təqibetmə inkişafı nəzəriyyələri
- B) Ribçinski və Hekşer- Olin nəzəriyyəsi
- C) Neokeynes və Neoliberalizm nəzəriyyələri
- D) Monetarizm və Dirijizm nəzəriyyələri
- E) “öz gücünə kollektiv dayaq” və Merkantilizm nəzəriyyəsi

495) Sual: Gömrük birliyi konsepsiyası nəyi irəli sürür?

- A) inkişaf etməkdə olan ölkələrin səviyyəsinə çatmaq üçün , kasib, inkişaf etməmiş ölkələrin öz bazarlarının birləşdirməsi
- B) yeni artım mənbələrinin yaradılması məqsədilə 2 və daha çox ölkənin təsərrüfatlarının birləşdirilməsi
- C) vahid iqtisadi məkanın və vahid gömrük sahəsinin yaradılmasının vacibliyi
- D) vahid regional istehsal kompleklərinin yaradılmasının vacibliyi
- E) digər hökumətlərin milli iqtisadiyyata qarışması

496) Sual: Dirijit konsepsiyasının mahiyyəti :

- A) hökumətin iqtisadiyyata qarışmaması
- B) integrasiyanın, hökumətin qarşılıqlı əlaqəsinin nəticəsi və prosesi kimi əsaslandırılması
- C) vahid iqtisadi məkanın və vahid gömrük sahəsinin yaradılmasının vacibliyinin qeyd olunması
- D) yeni artım mənbələrinin yaradılması məqsədilə 2 və daha çox ölkənin təsərrüfatlarının birləşdirilməsi
- E) digər hökumətlərin milli iqtisadiyyata qarışması

497) Sual: Latın dilindən tərcümədə - integratio- terminin mənası:

- A) ayrı ayrı hissələrin bir bütöv halında birləşdirilməsi
- B) təkmilləşdirilmə

- C) idarəetmə
- D) beynəlxalq əmək bölgüsünün dərinləşməsi
- E) elementlərin ayrı – ayrı hissələrə bölünməsi

498) Sual: ASEAN investisiya zonasının formalasdırılması haqqında müqavilə imzalanıb:

- A) 1998
- B) 2005
- C) 1993
- D) 1991
- E) 1992

499) Sual: Afrikada integrasiya prosesləri nə vaxt başlayıb?

- A) XX əsrin 60- cı illərinin əvvəllərində
- B) XIX əsrin 60- cı illərinin əvvələrində
- C) XX əsrin 90- cı illərinin sonlarında
- D) XIX əsrin 90- cı illərinin sonlarında
- E) XIX əsrin 70 ci illərinin əvvəllərində

500) Sual: ASEAN-ın 1967-ci il Bangkok deklarasiyasında müəyyən olunmuş əsas məqsədləri:

- A) ümumi məhsul, xidmət, kapital bazarının yaradılması
- B) Cənub-Şərqi Asiya ölkələrində hərbi- siyasi stabillik; gömrük birliyinin yaradılması, ölkələrin iqtisadi artımına köməklik
- C) iqtisadı, valyuta və siyasi birliyin formalasdırılması
- D) 10 il ərzində ticarət vasitəsilə tariflərin ləğv olunaraq azad iqtisadi zonanın yaradılması
- E) əhalinin sosial rifahının artırılması, milli iqtisadiyyatların yaxınlaşdırılması

501) Sual: 1991-ci il Seul deklarasiyasında göstərilmiş, ATES Forumunun fəaliyyat hədəfləri;

- A) bütün cavablar düzdür
- B) ölkələrin yüksək iqtisadi qarşılıqlı asılılığını nəzərə alaraq ticarətin çoxtərəfli sisteminin bərkidilməsi
- C) ticarət liberizasiyasının keçirilməsi
- D) ölkələrin iqtisadi artımına kömək
- E) investisiya liberizasiyasının keçirilməsi

502) Sual: Göstərilən ölkələrdən hansı Asiya-Sakit Okean regionuna aid deyil?

- A) Danimarka, Hollandiya
- B) Avstraliya, Rusiya
- C) İndoneziya, Filippin
- D) Çin, İtaliya
- E) Çin, Rusiya

503) Sual: Kanada və ABŞ arasında ticarətin əsasını təşkil edir:

- A) elektronika
- B) inşaat materialları
- C) kənd təsərrüfatı malları

D) avtomobil və nəqliyyat avadanlıqları

E) gübrə

504) Sual:NAFTA-nın tərkibinə daxildir: 1.ABŞ 2.Kanada 3.Argentina 4. Almaniya 5.Belçika 6.

Meksika

A) 1,2,6

B) 2,3,5

C) 1,3,4

D) 1,2,5

E) 3,4,5

505) Sual:1988-ci ildən, Meksikaya qoyulan xarici investisiyaların 80%-i hansı ölkə tərəfindən qoyulmuşdur?

A) Kanada

B) ABŞ

C) Yaponiya

D) Almaniya

E) Latın Amerikası ölkələri

506) Sual:NAFTA-nın yaradılması müqaviləsinin principial əsasları:

A) etaplı, 15 il ərzində gömrük tariflərinin və qeyri ticari qadağaların aradan qaldırılması

B) investisiya rejiminin liberallaşdırılması

C) intellektual mülkiyyətin yüksək səviyyədə müdafiəsinin təmin edilməsi

D) ətraf mühitin qorunmasına dair layihənin, birgə hazırlanması

E) bütün sadalanan bəndlər

507) Sual:NAFTA –nın yaradılmasından sonra gəlirlərin zəmanətli artması Amerika iqtisadiyyatının bu sektorunda gözlənilir:

A) elektronika istehsalı

B) kompyuter təchizatı

C) inşaat materialları

D) avtomobil ehtiyat hissələri

E) yuxarıda sadalanmışların hamısı

508) Sual:ABŞ, Kanada, Meksika hansı integrasiya qruplaşmasına aiddirlər:

A) ATES

B) MERKOSUR

C) ASEAN

D) NAFTA

E) ŞOS

509) Sual:1988-ci ildə azad ticarət zonasının yaradılması barədə NAFTA razılığı imzalandı:

A) ABŞ və Kanada arasında;

B) Meksika və ABŞ arasında;

C) Kanada və Meksika arasında;

- D) Meksika, Kanada və ABŞ arasında;
- E) ABŞ və Braziliya arasında.

510) Sual:Meksika üçün NAFTA çərçivəsində mənfi tərəflər:

- A) Kapitalın miqrasiyasının liberallaşdırılması hesabına böyük maliyyə axılarının qəbulu
- B) Meksikada məşgulluğun artımı və yeni texnologiyaların gəlisi;
- C) ABŞ və Kanada tərəfdən yüksək rəqabət;
- D) əməktutumlu, elmtutumlu və çirkli istehsalın Meksikaya keçirilməsi
- E) Bazarın yeni məhsullarla (mallarla) təmini

511) Sual:NAFTA-nın iqtisadi lideri:

- A) ABŞ
- B) Kanada
- C) Meksika
- D) Argentina
- E) hamısı bərabərdir.

512) Sual:NAFTA şərait yaratır:

- A) Amerika qitəsində vahid bazar sahəsinin yaradılmasına
- B) Kanada və Meksika arasında rüsumsuz ticarətə
- C) NAFTA ölkələrinin milli iqtisadiyyatlarında xarici ölkələrin effektiv funksiyalaşdırılması
- D) Bütün ölkələr arasında yeganə idarəetmə valyutasının yaradılması;
- E) NAFTA və AB ölkələrinin iqtisadiyyatlarının yaxınlaşması.

513) Sual:NAFTA-nın əsas vəzifələrinə aid deyil:

- A) Dünya Neft bazarlarında qiymətlərin stabilliyinin təşkili;
- B) məhdudiyyətlərdən azadolma
- C) 1994-cü ilin əvvəllərindən başlayaraq sənaye və ərzaq mallarının rüsumunun 65% endirilməsi;
- D) 15 il ərzində 3 üzv arasında bütün ticari maneələrin aradan qaldırılması;
- E) Hazır məhsulların qarşılıqlı ticarəti

514) Sual:NAFTA-nın fərqli xüsusiyyətlərinə aid deyil:

- A) Üzv ölkələrin qarşılıqlı əməkdaşlığı əsasında iqtisadi, sosial, mədəni inkişafın sürətlənməsi;
- B) Yüksək inkişaf etmiş (ABŞ və Kanada) və inkişaf etməkdə olan Meksika arasında inkişafın surətinin assimetriyası;
- C) İkitərəfli iqtisadi əlaqələrin intensivlik assimetriyası (ABŞ-Kanada, ABŞ-Meksika)
- D) ABŞ-ın UDM-nin təqribən 85% və digər 3 ölkənin istehsalının assimetrik xarakteri;
- E) Kanada və Meksika arasında yükaək iqtisadi münasibətlərin olmaması.

515) Sual:NAFTA-nın əsas məqsədi:

- A) Regionda sülhün ve sabitliyin yaradılması, BMT prinsiplərinə riayət olunması;
- B) İnvestisiyaların cəlb olunması və üzv ölkələr arasında mal ticarətinin aparılmasında maneələrin aradan qaldırılması;
- C) Tərəflər arasında mövcud münasibətlərin möhkəmləndirilməsi və regionlararası assosasiyaların yaradılmasını mümkün edən şərtlərin həyata keçirilməsi;

- D) GATT/WTO(UTT) normalarına əsasən azad, açıq ticarət rejiminin təşkili;
E) Proteksionizm siyasetinin yaradılması.

516) Sual: MERKOSUR-un yaranma sazişində nəzərə alınmışdır:

- A) Üzv ölkələrin ticari-siyasi münasibətlərinin tənzimlənməsi
B) Bütün rüsum və tariflərin ləğvi
C) İqtisadi inkişaf
D) Latın Amerikasının bütün ölkələrində azad ticarət
E) Gömrük rüsumlarının tətbiqi

517) Sual: ASEAN-ın Baş qərargahı hansı şəhərdə yerləşir?

- A) Sinqapurda
B) Cakartada
C) Kanberrada
D) Tokioda
E) Seulda

518) Sual: ASEAN-ın ali orqanıdır:

- A) Üzv ölkələrin liderlərinin sammiti
B) Üzv ölkələrin xarici işlər nazirləri
C) Üzv ölkələrin maliyyə nazirləri
D) Üzv ölkələrin səfirləri
E) Üzv ölkələrin rəhbərlərinin Şurası

519) Sual: ASEAN-a hansı ölkələr daxildir?

- A) İndoneziya, Vyetnam, Yeni Zenlandiya
B) Tayland, Vyetnam, Çin
C) Bruney, Vyetnam, Filippin
D) Sinqapur, Yaponiya, Yeni Zenlandiya
E) Sinqapur, Bruney, Cənubi Koreya

520) Sual: YUNKTAD nədir?

- A) Ticarət və İnkişaf üzrə BMT Konfransı
B) Şimali Amerika Azad Ticarət Birliyi
C) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
D) Cənubi Asiya ölkələr Birliyi
E) Karib hövzəsi ölkələrinin birliyi

521) Sual: ərəb Məğribi İttifaqına daxil olan ölkələr hansılardır?

- A) Küveyt, Qatar, Konqo
B) Çad, MAR, Ekvatorial Qvineya
C) Qabon, Kamerun, Konqo
D) Əlcəzair, Liviya, Mavritaniya, Mərakeş, Tunis
E) Küveyt, Konqo, MAR, Tunis

522) Sual:Sakit Okeanda Azad ticarət zonalarının yaradılması haqqında programın əsas istiqamətləri:

- A) Ticarət və investisiya sahəsində informasiya mübadiləsi, kadrların hazırlanması
- B)** Rüsumların azaldılması, xidmətlərlə ticarətin liberallaşdırılması, sənaye standartlarının uyğunlaşdırılması
- C) Texnoparkların yaradılması, rüsumların azaldılması
- D) Kapital bazارının liberallaşdırılması, kadrların hazırlanması
- E) Gömrük rüsumlarının artırılması

523) Sual:Asiya-Sakit Okean İqtisadi Birliyinin strukturu

- A) Katiblik, Ticarət və Sərmayələr üzrə Komitə, Yüksək nümayəndələr qrupu, İşçi qrupu
- B) Təhlükəsizlik Şurası, Katiblik, Baş Assambleya, Ticarət və Sərmayələr üzrə Komitə
- C) Qəyyumluq Şurası, İşçi qrupları, İxtisaslaşmış İdarələr
- D) Ticarət və Sərmayələr üzrə Komitə, Təhlükəsizlik Şurası, Beynəlxalq məhkəmə, Sosial Şura
- E) Qəyyumluq Şurası, İşçi qrupları, Beynəlxalq məhkəmə

524) Sual:ASEAN-a daxil olan ölkələr qrupunu seçin:

- A) Singapur, İndoneziya, Hindistan, Tayland
- B) Tayland, Laos, Çin, Malayziya
- C)** Kamboca, İndoneziya, Tayland, Malayziya
- D) Bruney, Avstraliya, Tayland, Malayziya
- E) Çin, Kamboca, Singapur

525) Sual:YUNKTAD-a üzvlük hansı ölkələr üçün açıqdır?

- A) Yalnız keçid iqtisadiyyatlı ölkələr üçün
- B) Yalnız inkişaf etmiş ölkələr üçün
- C) Yalnız İEOÖ üçün
- D)** BMT-nin üzvü olan istənilən ölkə üçün
- E) Yalnız Aİ ölkələri üçün

526) Sual:BMT sistemində YUNKTAD hansı rolü daşıyır?

- A) Vahid gömrük qaydalarının işlənməsi
- B) Xüsusi sahibkarlığın inkişafına yardım göstərir
- C) YUNKTAD-ın sənədlərini təsdiq edir
- D)** Davamlı inkişafın, maliyyələrin, texnologiyaların, investisiyaların və ticarətin inkişafi problemləri üzrə koordinasiya mərkəzi rolunu
- E) Sadalanmış variantların heç biri düzgün deyil

527) Sual:YUNKTAD-ın icraçı orqanı:

- A) Üzv olan ölkələrin konfransı
- B)** İnkişaf və Ticarət üzrə Şura
- C) Beynəlxalq Ticarət Palatası
- D) Beynəlxalq Ticarət üzrə Mərkəz
- E) YUNKTAD-ın Beynəlxalq Bürosu

528) Sual: YUNKTAD-ın əsas məsələlərindən biri aşağıdakidir:

- A) Beynəlxalq münasibətlərin inkişafı məsələlərində məsləhətlərin işlənməsi
- B) Əmtəə və xidmətlərlə ticarətin liberallaşdırılması
- C) Bütün ölkələr üçün bərabər ticarət şərtlərinin təminatı
- D) Vahid gömrük qaydalarının işlənməsi
- E) Sadalanmış varianların heç biri

529) Sual: YUNKTAD harada yerləşir?

- A) Cenevrədə
- B) Parisdə
- C) Vyanada
- D) Londonda
- E) Nyu-Yorkda

530) Sual: YUNKTAD – belə təşkilatdır: 1. Nümayəndəlik 2. Hərtərəfli 3. Ticari-iqtisadi 4. Muxtar

- A) 1,2,3
- B) 1,2,4
- C) 3,4,5
- D) 2,4,5
- E) 1,2,5

531) Sual: YUNKTAD-ın ali idarəedici orqanı:

- A) Üzv olan ölkələrin konfransı
- B) İnkişaf və ticarət Şurası
- C) Beynəlxalq Ticarət Palatası
- D) Beynəlxalq Ticarət üzrə Mərkəz
- E) YUNKTAD-ın Beynəlxalq Bürosu

532) Sual: YUNKTAD neçənci ildə yaranıb?

- A) 1950
- B) 1952
- C) 1948
- D) 1960
- E) 1964

533) Sual: YUNKTAD tərəfindən qəbul edilmiş ümumi prefirensiya sistemi nəyi nəzərdə tutur?

- A) İEÖ-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin endirilməsini
- B) İştirakçı ölkələrə məsləhətlərin təqdim olunmasını
- C) İEÖ-lə ticarətdə bütün İEOÖ tərəfindən qarşılıqsız əsaslarda gömrük tariflərinin endirilməsini və ya ləğvini
- D) İEÖ-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin ləğvini
- E) İEÖ-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin artırılmasını

534) Sual: Federativ konsepsiyanın əsasları :

- A) interasiyanı iqtisadi və siyasi yox, federativ kimi qiymətləndirir

- B) vahid regional istehsalat komplekslərinin formallaşmasına kömək edir
- C) vahid iqtisadi zonanın və gömrük birliyinin yaradılmasının vacibliyini qeyd edir
- D) integrasiyanı, hökumətin əməkdaşlığının nəticəsi və prosesi kimi əsaslandırır
- E) iki – üç lokomotiv ölkə varlığı və onlarda integrasiya məkanının forlamaşması

535) Sual: İqtisadi integrasiyanın struktur konsepsiyasının əsasına aiddir :

- A) vahid regional istehsalat komplekslərinin formallaşmasına kömək edir
- B) vahid iqtisadi məkanın və gömrük birliyinin yaradılmasının vacibliyini qeyd edir
- C) integrasiyanı, hökumətin əməkdaşlığının nəticəsi və prosesi kimi əsaslandırır
- D) iki – üç lokomotiv ölkə varlığı və onlarda integrasiya məkanının forlamaşması
- E) interasiyanı iqtisadi və siyasi yox, federativ kimi qiymətləndirir

536) Sual: İqtisadi integrasiyanın konsepsiyasına aiddir :

- A) bazar konsepsiyası
- B) marjinal konsepsiyası
- C) liberal konsepsiya
- D) marksist konsepsiya
- E) keynes konsepsiyası

537) Sual: İqtisadi integrasiyanın konsepsiyasına aiddir :

- A) gömrük birliyi konsepsiyası
- B) bazar konsepsiyası
- C) dirijizm konsepsiyası
- D) struktur konsepsiyası
- E) liberal konsepsiya

538) Sual: İntegrasiyanın bazar konsepsiyasının mahiyyəti :

- A) vahid regional istehsalat komplekslərinin formallaşmasına kömək edir
- B) əsasların yaradılması nəzərdə tutulur
- C) vahid iqtisadi zonanın və gömrük birliyinin yaradılmasının vacibliyini qeyd edir
- D) integrasiyanı, siyasi və iqtisadi yox, federativ kimi görür
- E) integrasiyaya, bazar gücünün milli və dövlət sərhədlərindən kənara çısması kimi baxır

539) Sual: Tərkisiləh olmaq haqqında məsələlər nə vaxt yarandı?

- A) 80 - ci illərdə
- B) 50 – ci illərdə
- C) 60 – ci illərdə
- D) 70 – ci illərdə
- E) 40 – ci illərdə

540) Sual: İqtisadi integrasiyanın əsas məqsədinə aid deyil :

- A) istehsalda daha böyük effektə nail olmaq
- B) əlverişli xarici mühitin yaradılmasına
- C) transmilli xərclərin azaldılması və bazarın genişləndirilməsi hesabına iqtisadi üstünlükldən istifadə

- D) ticarət siyasetinin məsələlərinin həlli
- E) beynəlxalq konfliktlərin aradan qaldırılması

541) Sual: İnteqrasiya prosesinin iştirakçılara və təşkilatçılara aid deyil :

- A) Partiyalar
- B) Hökumət
- C) Siyasi təşkilatlar
- D) İctimai təşkilatlar
- E) TMK

542) Sual: Sadalanan faktorlardan hansıları dezinteqrasiya faktorlarına aid deyil?

- A) TMK
- B) ideoloji fikir ayrılığı
- C) siyasi qeyri- sabitlik
- D) ölkələrarası ənənəvi konfliktlər
- E) dünyavi dinlər

543) Sual: Sadalanan faktorlardan hansı dezinteqrasiya faktorlarına daxildir?

- A) Dövlətlər arasında ənənəvi konfliktlər
- B) TMK
- C) ETİ
- D) BƏB
- E) uzunmüddətli əməkdaşlıq

544) Sual: Beynəlmiləşdirmənin inkişafına nə şərait yaradır?

- A) TMK
- B) siyasi təşkilatlar
- C) ETT
- D) digər hökumətlərin milli iqtisadiyyata qarışması
- E) ETİ

545) Sual: İqtisadi integrasiya sadalanan hansı faktorlarla müəyyən olunmur?

- A) rəqabət səviyyəsinin aşağı salınması
- B) milli iqtisadiyyatın açıqlıq səviyyəsinin artırılması
- C) öz xarakterinə uyğun ümumdünyavi elmi – texniki inqilab
- D) BƏB – in dərinləşdirilməsi
- E) təsərrüfat həyatının daha da beynəlmiləlləşdirilməsi

546) Sual: İqtisadi integrasiya :

- A) təsərrüfat mexanizmlərinin yaxınlaşdırılmasını, beynəlxalq təşkilatlarla tənzimlənməsi qəbul olunmuş və beynəlxalq razılışma formasına uyğunlaşdırılması üçün, ölkələrin qarşılıqlı əlaqələrinin prosesi
- B) beynəlxalq əmək bölgüsünün dərinləşməsi
- C) hökumət birliklərinin yaradılması
- D) konfederativ və federativ hökumətlərin yaradılma prosesi

E) ölkələrdə ETT – nin stimullaşdırılması

547) Sual:Hansı nəzəriyyə keçid iqtisadiyyatlı ölkələrə aiddir?

- A) “bərabərsürətli integrasiya”nəzəriyyəsi
- B) təqibetmə inkişafı nəzəriyyəsi
- C) “öz gücünə kollektiv dayaq” nəzəriyyəsi
- D) gömrük birliyi nəzəriyyəsi
- E) Dirijizm nəzəriyyəsi

548) Sual:İnkişaf etməkdə olan ölkələrin integrasiya nəzəriyyəsinə hansı nəzəriyyələri aid etmək olar?

- A) öz gücünə kollektiv istinad və təqibetmə inkişafı nəzəriyyələri
- B) Ribçinski və Hekşer- Olin nəzəriyyəsi
- C) Neokeynes və Neoliberalizm nəzəriyyələri
- D) Monetarizm və Dirijizm nəzəriyyələri
- E) “öz gücünə kollektiv dayaq” və Merkantilizm nəzəriyyəsi

549) Sual:Təqibetmə inkişafı harda həyata keçirilir?

- A) Şərqi Avropa ölkələrində
- B) Qərbi Avropa ölkələrində
- C) Afrika ölkələrində
- D) Şimali Amerika ölkələrində
- E) Latin Amerika ölkələrində

550) Sual:Təqibetmə inkişafı nəzəriyyəsinin məzmunu :

- A) iki – üç lokomotiv ölkə varlığı və onlarda integrasiya məkanının forlamaşması
- B) yeni inkişaf mənbələrinin formalaşması üçün iki və daha artıq ölkənin təsərrüfatının birləşdirilməsi
- C) vahid regional istehsal birliklərinin formalandırılmasının vacibliyi
- D)** inkişaf etməkdə olan ölkələrin səviyyəsinə çatmaq üçün , kasib, inkişaf etməmiş ölkələrin öz bazarlarının birləşdirməsi
- E) digər ölkələrin milli iqtisadiyyata qarışması

551) Sual:Gömrük birliyi konsepsiyası nəyi irəli sürür?

- A) inkişaf etməkdə olan ölkələrin səviyyəsinə çatmaq üçün , kasib, inkişaf etməmiş ölkələrin öz bazarlarının birləşdirməsi
- B) yeni artım mənbələrinin yaradılması məqsədilə 2 və daha çox ölkənin təsərrüfatlarının birləşdirilməsi
- C)** vahid iqtisadi məkanın və vahid gömrük sahəsinin yaradılmasının vacibliyi
- D) vahid regional istehsal kompleklərinin yaradılmasının vacibliyi
- E) digər hökumətlərin milli iqtisadiyyata qarışması

552) Sual:Dirijit konsepsiyasının mahiyyəti :

- A) hökumətin iqtisadiyyata qarışmaması
- B)** integrasiyanın, hökumətin qarşılıqlı əlaqəsinin nəticəsi və prosesi kimi əsaslandırılması
- C) vahid iqtisadi məkanın və vahid gömrük sahəsinin yaradılmasının vacibliyinin qeyd olunması

D) yeni artım mənbələrinin yaradılması məqsədilə 2 və daha çox ölkənin təsərrüfatlarının birləşdirilməsi

E) digər hökümətlərin milli iqtisadiyyata qarışması

553) Sual: Latın dilindən tərcümədə - integratio- terminin mənası;

A) ayrı ayrı hissələrin bir bütöv halında birləşdirilməsi

B) təkmilləşdirilmə

C) idarəetmə

D) beynəlxalq əmək bölgüsünün dərinləşməsi

E) elementlərin ayrı – ayrı hissələrə bölünməsi

554) Sual: 2003 – cü il Baltik sammitində ASEAN hansı qərarı qəbul edib?

A) 2020- ci ilə ASEAN- nın iqtisadi, siyasi və sosial birlik kimi formalaşdırılması haqqında tarixi qərar verilib

B) 15 il ərzində AFTA- nın azad iqtisadi zona kimi forlaşdırılmasının həlli

C) 2020 – ci ilə qədər Şərqi Asiya birliyinin formalaşdırılması haqqında prinsipial qərar qəbul edilib

D) Cənubi Amerika xalqlarının birliyinin formalaşdırılmasının həlli

E) NAFTA-nın yaradılması haqqında qərarın qəbulu

555) Sual: ASEAN investisiya zonasının formalaşdırılması haqqında müqavilə imzalanıb:

A) 1998

B) 2005

C) 1993

D) 1991

E) 1992

556) Sual: Afrikada integrasiya prosesləri nə vaxt başlayıb?

A) XX əsrin 60- ci illərinin əvvəllərində

B) XIX əsrin 60- ci illərinin əvvələrində

C) XX əsrin 90- ci illərinin sonlarında

D) XIX əsrin 90- ci illərinin sonlarında

E) XIX əsrin 70-ci illərinin əvvəllərində

557) Sual: ATES ölkələrinin 2010- 2020-ci illərdə azad iqtisadi zona və kapitalın hərəkətinin yaradılmasına hazır olması nə vaxt qəbul olunub?

A) 1994 – cü ildə Boqor sammiti

B) 1996 – ci ildə Filippin sammiti

C) 1992 – ci ildə Sinqapur sammiti

D) 2003 – cü ildə Baliya sammiti

E) 2005 – ci ildə Bangkok sammiti

558) Sual: ASEAN- nın 1967-ci il Bangkok deklarasiyasında müəyyən olunmuş əsas məqsədləri:

A) ümumi məhsul, xidmət, kapital bazarının yaradılması

B) Cənub-Şərqi Asiya ölkələrində hərbi- siyasi stabillik; gömrük birliyinin yaradılması, ölkələrin iqtisadi artımına köməklik

- C) iqtisidadi, valyuta və siyasi birliyin formalaşdırılması
- D) 10 il ərzində ticarət vasitəsilə tariflərin ləğv olunaraq azad iqtisadi zonanın yaradılması
- E) əhalinin sosial rifahının artırılması, milli iqtisadiyyatların yaxınlaşdırılması

559) Sual: 1991-ci il Seuldeklarasiyasında göstərilmiş, ATES Forumunun fəaliyyathədəfləri;

- A) bütün cavablar düzdür
- B) ölkələrin yüksək iqtisadi qarşılıqlı asılılığını nəzərə alaraq ticarətin çoxtərəfli sisteminin bərkidilməsi
- C) ticarət və investisiya liberizasiyasının keçirilməsi
- D) ölkələrin iqtisadi artımına kömək
- E) ATES ölkələri arasında ticarətin genişləndirilməsi

560) Sual: Dünyaüzrə mal ixracının neçəfaizi ATES ölkələrinin payına düşür?

- A) 50%
- B) 31%
- C) 21%
- D) 45%
- E) 75%

561) Sual: Dünyaüzrə ÜDM-nin neçəfaizi ATES ölkələrinin payına düşür?

- A) 95%
- B) 50%
- C) 35%
- D) 25%
- E) 75%

562) Sual: Göstərilən ölkələrdən hansı Asiya-Sakit Okean regionuna aid deyil?

- A) Danimarka, Hollandiya
- B) Avstraliya, Rusiya
- C) İndoneziya, Filippin
- D) Çin, İtaliya
- E) Çin, Rusiya

563) Sual: NAFTA yaradıcılarının planı nagörə, Şimali Amerika ümumibazarı hansı ilə təsadüf edir?

- A) 2010
- B) 2005
- C) 2000
- D) 2020
- E) 2002

564) Sual: Kanada və ABŞ arasındakarətinə səsini itəşkiledir:

- A) elektronika
- B) inşaat materialları
- C) kəndtəsərrüfatı malları
- D) avtomobil və nəqliyyat və danlıqları

E) gübrə

565) Sual:NAFTA-nıntərkibinədaxildir: 1.ABŞ 2.Kanada 3.Argentina 4. Almaniya 5.Belçika 6. Meksika

- A) 1,2,6
- B) 2,3,5
- C) 1,3,4
- D) 1,2,5
- E) 3,4,5

566) Sual:1988-ci ildən, Meksikaya qoyulan xarici investisiyaların 80%-i hansı ölkətərəfindən qoyulmuşdur?

- A) Kanada
- B) ABŞ**
- C) Yaponiya
- D) Almaniya
- E) Latın Amerikası ölkələri

567) Sual:NAFTA-nınyaradılmasında müqaviləsinin principialəsasları

- A) etaplı, 15 ilərzində gömrük tariflərinin və qeyri ticari qadağalarınaradan qaldırılması
- B) investisiyarejiminin liberallaşdırılması
- C) intellektual mülkiyyətin yüksək səviyyədə müdafiəsi nəticəsindən edilməsi
- D) ətraf mühitin qorunması nadair layihənin, birləşmənin hazırlanması
- E) bütünsadalanınbəndlər**

568) Sual:NAFTA – nınyaradılmasında ona ragələrinin zəmanətli artması Amerikaiqtisadiyyatının busektorundagözlənilir

- A) elektronika istehsalı
- B) kompyutertəchizatı
- C) inşaat materialları
- D) avtomobilehtiyyathissələri
- E) yuxarıda sadalanmışlar inhamısı**

569) Sual:ABŞ, Kanada, Meksika hansı integrasiya qruplaşmasına aiddirlər:

- A) ATES
- B) MERKOSUR
- C) ASEAN
- D) NAFTA**
- E) SOS

570) Sual:NAFTA-dan, əvvəlcə ən az xeyir götürür :

- A) ABŞ və Meksika
- B) ABŞ
- C) Meksika
- D) Göstərilənlərdən heç biri**

E) Kanada

571) Sual:NAFTA çərçivəsində Kanadaya aid deyil :

- A) yetişdirilmiş 60% kənd təsərrüfatı məhsullarının rəqabət gücünün itirməsi
- B) Meksikayla əməkdaşlıqda lqot şərtlər
- C) Kanada üçün ixracın artırılma imkanları
- D) əmək xərclərinin azaldılması
- E) Kanada və ABŞ arasında daha sıx əlaqələr yaranır

572) Sual:Niyə görə Kanada öncə NAFTA-dan daha az faydalana bilir?

- A) Kanadanın NAFTA-da iştirakda marağının olmaması;
- B) ABŞ-la düşmən münasibətlər;
- C) Kanadanın MERKSOUR-a integrasiyası;
- D) Bu razılıqda pssiv iştirak etdiyinə görə;
- E) iqtisadiyyatı ABŞ-la yaxından əlaqəli, Meksika ilə isə nəzərə carpmır

573) Sual:1988-ci ildə azad ticarət zonasının yaradılması barədə NAFTA razılığı imzalandı:

- A) ABŞ və Kanada arasında;
- B) Meksika və ABŞ arasında;
- C) Kanada və Meksika arasında;
- D) Meksika, Kanada və ABŞ arasında;
- E) ABŞ və Braziliya arasında.

574) Sual:NAFTA müqaviləsi imzalanana qədər Meksika və Kanada çəkinirdilər:

- A) Pul vahidlərinin devaluasiyasından;
- B) Belə əməkdaşlıqda iqtisadi azadlığın itirilməsi**
- C) “AĞ KÖYNƏKLƏRİN” (mütəxəssislərin) emiqrasiyasından
- D) Yerli kompaniyaların ABŞ investorları tərəfindən ö
- E) yeni malların axını.

575) Sual:Meksika üçün NAFTA çərçivəsində mənfi tərəflər:

- A) Kapitalın miqrasiyasının liberallaşdırılması hesabına böyük maliyyə axılarının qəbulu
- B) Meksikada məşğulluğun artımı və yeni texnologiyaların gəlişi;
- C) ABŞ və Kanada tərəfdən yüksək rəqabət;**
- D) amaktutumlu, elmtutumlu və çirkli istehsalın Meksikaya keçirilməsi
- E) Bazarın yeni məhsullarla (mallarla) təminini

576) Sual:NAFTA-nın iqtisadi lideri:

- A) ABŞ**
- B) Kanada
- C) Meksika
- D) Argentina
- E) hamısı bərabərdir.

577) Sual:NAFTA şərait yaradır:

- A) Dünya neft bazarlarında qiymətlərin stabilliyinin təşkilinə
- B) Kanada və Meksika arasında rüsumsuz ticarətə
- C) NAFTA ölkələrinin milli iqtisadiyyatlarında xarici ölkələrin effektiv funksiyalaşdırılması
- D) Bütün ölkələr arasında yeganə idarəetmə valyutasının yaradılması;
- E) NAFTA və AB ölkələrinin iqtisadiyyatlarının yaxınlaşması

578) Sual: NAFTA-nın əsas vəzifələrinə aid deyil:

- A) Dünya Neft bazarlarında qiymətlərin stabilliyinin təşkili;
- B) məhdudiyyətlərdən azadolma
- C) 1994-cü ilin əvvəllərindən başlayaraq sənaye və ərzaqmallarının rüsumunun 65% endirilməsi;
- D) 15 il ərzində 3 üzv arasında bütün ticari maneələrin aradan qaldırılması;
- E) Hazır əl işlərinin alış verisi

579) Sual: NAFTA razılaşması imzalanmışdır:

- A) 1993
- B) 1991
- C) 1992
- D) 1995
- E) 1998

580) Sual: NAFTA-nın əsas məqsədi:

- A) Regionda sülhün ve sabitliyin yaradılması, BMT prinsiplərinə riayət olunması;
- B) İnvestisiyaların cəlb olunması və üzv ölkələr arasında mal ticarətinin aparılmasında maneələrin aradan qaldırılması;
- C) Tərəflər arasında mövcud münasibətlərin möhkəmləndirilməsi və regionlararası assosasiyaların yaradılmasını mümkün edən şərtlərin həyata keçirilməsi;
- D) GATT/WTO(UTT) normlarına əsasən azad, açıq ticarət rejiminin təşkili;
- E) Proteksionizm siyasetinin yaradılması.

581) Sual: Cərc Buşun təşəbbüsü nəyə istiqamətlənirdi?

- A) ABŞ-ın istehsalını dünya səviyyəsinə çıxartmaq
- B) ABŞ-ın iqtisadiyyatını inkişaf etdirmək
- C) Şimali Amerikada ABŞ-ın iqtisadiyyatını möhkəmləndirmək
- D) ABŞ-ın mövqeyini bütün dünyada möhkəmləndirmək
- E) ABŞ-ın mövqeyini Latin Amerikasında möhkəmləndirmək

582) Sual: MERKOSUR-un yaranma sazişində nəzərə alınmışdır:

- A) Üzv ölkələrin ticari-siyasi münasibətlərinin tənzimlənməsi
- B) Bütün rüsum və tariflərin ləğvi
- C) İqtisadi inkişaf
- D) Latin Amerikasının bütün ölkələrində azad ticarət
- E) Gömrük rüsumlarının tətbiqi

583) Sual: Asiya dördbucağı hansıdır?

- A) Yaponiya-Çin-Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı-ASEAN

- B)** Yaponiya-Çin-Koreya-ASEAN
- C)** Yaponiya-Çin-YSÖ-ASEAN
- D)** Yaponiya-Koreya-YSÖ-Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı
- E)** Koreya-Çin-YSÖ-ASEAN

584) Sual: ASEAN-ın Baş qərargahı hansı şəhərdə yerləşir?

- A)** Sinqapurda
- B)** Cakartada
- C)** Kanberrada
- D)** Tokioda
- E)** Seulda

585) Sual: 1989-cu ildə Kanberrada (Avstraliya) keçirilən Asiya Sakit Okean iqtisadi əməkdaşlığının Nazirlər konfransında hansı təsisçi ölkələr iştirak etmişdir?

- A)** Avstraliya, ABŞ, Yaponiya
- B)** Avstraliya, Yeni Zenlandiya, Meksika
- C)** Cənubi Koreya, Meksika, Argentina
- D)** ABŞ, Yaponiya, Hindistan
- E)** Avstraliya, ABŞ, Argentina

586) Sual: ASEAN-ın ali orqanıdır:

- A)** Üzv ölkələrin liderlərinin sammiti
- B)** Üzv ölkələrin xarici işlər nazirləri
- C)** Üzv ölkələrin maliyyə nazirləri
- D)** Üzv ölkələrin səfirləri
- E)** Üzv ölkələrin rəhbərlərinin Şurası

587) Sual: ASEAN-a hansı ölkələr daxildir?

- A)** İndoneziya, Vyetnam, Yeni Zenlandiya
- B)** Tayland, Vyetnam, Çin
- C)** Bruney, Vyetnam, Filippin
- D)** Sinqapur, Yaponiya, Yeni Zenlandiya
- E)** Sinqapur, Bruney, Cənubi Koreya

588) Sual: YUNKTAD-a daxil olan ölkələr

- A)** İspaniya, Çad, Kanada
- B)** Əlcəzair, Avstraliya, Konqo, İtaliya
- C)** Qabon, Kamerun, Konqo, MAR, Çad, Ekvatorial Qvineya
- D)** Kamerun, Avstriya, Qabon
- E)** Qabon, Konqo, Vyetnam

589) Sual: YUNKTAD nədir?

- A)** Mərkəzi Afrikanın Gömrük və İqtisadi İttifaqı
- B)** Şimali Amerika Azad Ticarət Birliyi
- C)** İqtisadi Əməkdaşlıq və İnnişaf Təşkilatı

- D) Cənubi Asiya ölkələr Birliyi
- E) Karib hövzəsi ölkələrinin birlüyü

590) Sual: Ərəb Məğribi İttifaqına daxil olan ölkələr hansılardır?

- A) Küveyt, Qatar, Konqo
- B) Çad, MAR, Ekvatorial Qvineya
- C) Gabon, Kamerun, Konqo
- D) Əlcəzair, Liviya, Mavritaniya, Mərakeş, Tunis**
- E) Küveyt, Konqo, MAR, Tunis

591) Sual: Qızıl inkişaf üçbucağı na daxil olan ölkələr:

- A) ABŞ, Yaponiya, ÇXR
- B) Venesuela, Kolumbiya, Sinqapur
- C) İndoneziya, Malayziya, Sinqapur**
- D) Yaponiya, Meksika, Çili
- E) ABŞ, İndoneziya, Çili

592) Sual: Sakit Okeanda Azad ticarət zonalarının yaradılması haqqında programın əsas istiqamətləri:

- A) Ticarət və investisiya sahəsində informasiya mübadiləsi, kadrların hazırlanması
- B) Rüsumların azaldılması, xidmətlərlə ticarətin liberallaşdırılması, sənaye standartlarının uyğunlaşdırılması**
- C) Texnoparkların yaradılması, rüsumların azaldılması
- D) Kapital bazارının liberallaşdırılması, kadrların hazırlanması
- E) Gömrük rüsumlarının artırılması

593) Sual: Asiya-Sakit Okean İqtisadi Birliyinin strukturu

- A) Katiblik, Ticarət və Sərmayələr üzrə Komitə, Yüksək nümayəndələr qrupu, İşçi qrupu
- B) Təhlükəsizlik Şurası, Katiblik, Baş Assambleya, Ticarət və Sərmayələr üzrə Komitə
- C) Qəyyumluq Şurası, İşçi qrupları, İxtisaslaşmış İdarələr
- D) Ticarət və Sərmayələr üzrə Komitə, Təhlükəsizlik Şurası, Beynəlxalq məhkəmə, Sosial Şura**
- E) Qəyyumluq Şurası, İşçi qrupları, Beynəlxalq məhkəmə

594) Sual: Azad Ticarət Zonası layihəsi ilk dəfə neçənci ildə yaradılmışdır?

- A) 1987**
- B) 1988
- C) 1990
- D) 1980
- E) 1995

595) Sual: ASEAN-a daxil olan ölkələr qrupunu seçin:

- A) Sinqapur, İndoneziya, Hindistan, Tayland
- B) Tayland, Laos, Çin, Malayziya
- C) Kamboca, İndoneziya, Tayland, Malayziya**
- D) Bruney, Avstraliya, Tayland, Malayziya

E) Çin, Kamboca, Sinqapur

596) Sual: YUNKTAD-a üzvlük hansı ölkələr üçün açıqdır?

- A) Yalnız keçid iqtisadiyyatlı ölkələr üçün
- B) Yalnız inkişaf etmiş ölkələr üçün
- C) Yalnız İEOÖ üçün
- D) BMT-nin üzvü olan istənilən ölkə üçün**
- E) Yalnız Aİ ölkələri üçün

597) Sual: BMT sistemində YUNKTAD hansı rolü daşıyır?

- A) Vahid gömrük qaydalarının işlənməsi
- B) Xüsusi sahibkarlığın inkişafına yardım göstərir
- C) YUNKTAD-ın sənədlərini təsdiq edir
- D) Davamlı inkişafın, maliyyələrin, texnologiyaların, investisiyaların və ticarətin inkişafi problemləri üzrə koordinasiya mərkəzi rolunu**
- E) Sadalanmış varianların heç biri düzgün deyil

598) Sual: İnkişaf və Ticarət üzrə Şura:

- A) YUNKTAD-ın siyasetinin əsas istiqamətlərinə təyin edir
- B) Konfransın sessiyalararası dövründə işin fasıləsizliyini təmin edir**
- C) Beynəlxalq əlaqələrin inkişafı məsələləri üzrə təkliflər hazırlayır
- D) YUNKTAD-ın sənədlərini təsdiq edir
- E) Ölkələrin mövqeyinə dair müzakirədə forum rolunda çıxış edir

599) Sual: YUNKTAD-ın icraçı orqanı:

- A) Üzv olan ölkələrin konfransı
- B) İnkişaf və Ticarət üzrə Şura**
- C) Beynəlxalq Ticarət Palatası
- D) Beynəlxalq Ticarət üzrə Mərkəz
- E) YUNKTAD-ın Beynəlxalq Büros

600) Sual: YUNKTAD-ın əsas məsələlərindən biri aşağıdakıdır:

- A) Beynəlxalq münasibətlərin inkişafı məsələlərində məsləhətlərin işlənməsi**
- B) Əmtəə və xidmətlərlə ticarətin liberallaşdırılması
- C) Bütün ölkələr üçün bərabər ticarət şərtlərinin təminatı
- D) Vahid gömrük qaydalarının işlənməsi
- E) Sadalanmış varianların heç biri

601) Sual: YUNKTAD harada yerləşir?

- A) Cenevrədə**
- B) Parisdə
- C) Vyanada
- D) Londonda
- E) Nyu-Yorkda

602) Sual: YUNKTAD – belə təşkilatdır: 1. Nümayəndəlik 2. Hərtərəfli 3. Ticari-iqtisadi 4. Muxtar

- A) 1,2,3
- B) 1,2,4
- C) 3,4,5
- D) 2,4,5
- E) 1,2,5

603) Sual: YUNKTAD-ın ali idarəedici orqanı:

- A) Üzv olan ölkələrin konfransı
- B) İnkişaf və ticarət Şurası
- C) Beynəlxalq Ticarət Palatası
- D) Beynəlxalq Ticarət üzrə Mərkəz
- E) YUNKTAD-ın Beynəlxalq Bürosu

604) Sual: YUNKTAD neçənci ildə yaranıb?

- A) 1950
- B) 1952
- C) 1948
- D) 1960
- E) 1964

605) Sual: YUNKTAD tərəfindən qəbul edilmiş ümumi prefirensiya sistemi nəyi nəzərdə tutur?

- A) İEÖ-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin endirilməsini
- B) İştirakçı ölkələrə məsləhətlərin təqdim olunmasını
- C) İEÖ-lə ticarətdə bütün İEOÖ tərəfindən qarşılıqsız əslənlərə gömrük tariflərinin endirilməsini və ya ləğvini
- D) İEÖ-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin ləğvini
- E) İEÖ-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin artırılmasını

606) Sual: ABŞ-da hər il struktur yenidənqurmaya nə qədər pul xərclənir?

- A) 70-100 mlrd.dol.
- B) 20-40 mlrd.dol.
- C) 40-60 mlrd.dol.
- D) 100-200 mlrd.dol.
- E) 30-70 mlrd.dol.

607) Sual: ABŞ-da xarici birbaşa kapital qoyuluşları üçün qurulmuşdur?

- A) Milli rejim
- B) Bütün vergilərin ləğvi
- C) Xarici rejim
- D) Beynəlxalq rejim
- E) Yeni rejimin qəbulu

608) Sual: Hansı ildən başlayaraq Amerikanın birbaşa investisiyalarının yarısı yerli şərklərlə qarışq müəssisələr formalasmasında həyata keçirilir?

- A) 1965-ci il
- B) 1977-ci il**
- C) 1943-cü il
- D) 1959-cu il
- E) 1948-ci il

609) Sual: ABŞ-ın nəhəng ticarət şərkləri hansı ölkələrdir?

- A) Kanada, Meksika, Yaponiya, Almaniya, Cin
- B) Qatar, Küveyt, Banqladeş, Efiopiya, Yaponiya
- C) Çad, Somali, Braziliya, Argentina, Meksika
- D) Bruney, Qatar, Britaniya, Küveyt, BƏΘ
- E) İngiltərə, Meksika, Rusiya, Qazaxistan

610) Sual: alıcılıq qabiliyyətinin pariteti üzrə hansı iki ölkə Yaponiyadan geri qalır?

- A) ABŞ, Cin
- B) ABŞ, Almaniya**
- C) Almaniya, Cin
- D) Almaniya, Hindistan
- E) ABŞ, Hindistan

611) Sual: Yaponiyada istehlak tələbinin əhəmiyyətli genişlənməsi ilə nəticələnən islahatlar.

- A) Pul islahatı
- B) Aqrar islahat**
- C) Vergi islahatı
- D) Hərbi islahat
- E) Ticarət islahatı

612) Sual: Yapon iqtisadi modelinin mahiyyəti

- A) Xarici investisiyalar üçün iqtisadiyyatın açıqlığı və eyni zamanda xüsusi sektor üzərində dövlətin nəzarətinin zəiflədilməsi
- B) Sahibkarlıqfəaliyyətinin həvəsləndirilməsi
- C) Xüsusi biznes marağının məhdudlaşdırılması
- D) İxracə meyllənən iqtisadi siyasət
- E) İqtisadiyyatın bağlılığı

613) Sual: Müharibədən sonrakı vaxtda Yaponiya iqtisadiyyatının inkişaf mərhələlərinin ardıcılılığı 1. islahatların həyata keçirilməsi 2. 90-cı illərin böhranı və ondan növbəti çıxış 3. bərpa dövrü 4. Yüksək artım tempi dövrü 5. Yanacağın qiymət artımına adaptasiyası və iqtisadiyyatın beynəlmiləlləşməsi dövrü

- A) 1.3.4.2.5.
- B) 1.3.5.4.2.
- C) 3.4.1.5.2.
- D) 5.2.3.1.4.
- E) 3.1.4.5.2.**

614) Sual: Yapon möcüzəsinin başlıca iqtisadi hərəkətverici qüvvəsi: 1. Daxili istehlakın artımı 2.

Böyük miqdarda malların ixracı 3. Aparıcı texnologiyaların ixracı 4. Kapital qoyuluşunun artımı 5. amerikanın iqtisadi köməyi

- A) 2,3
- B) 1,4**
- C) 1,5
- D) 4,5
- E) 2,4

615) Sual:ABŞ-in ümumi idxalının dəyərində elm tutumlu məhsulların payı.

- A) 28%
- B) 22%
- C) 47%
- D) 35%
- E) 14%**

616) Sual:Bu ölkələrdən hansı elm tutumlu məhsulların nəhəng ixracatçısıdır?

- A) ABŞ**
- B) İsvəçrə
- C) Gürcüstan
- D) Somali
- E) Yunanistan

617) Sual:Şərqi Asyanın hansı 2 ölkəsi Yaponiyanın dünya bazarında mövqeyinin möhkəmlənməsindən sonra onun iqtisadi siyasetini ümumiləşdirdi və istifadə etdi: 1. Çin 2. Koreya Respublikası 3. KXDR 4. Tayvan 5. Vyetnam

- A) 1,3
- B) 2,4**
- C) 2,3
- D) 1,2
- E) 1,4

618) Sual:İsvəçrə modeli üçün nə xarakterikdir?

- A) Əmək məhsuldarlığının artımından əhalinin həyat səviyyəsinin geri qalmasıxarakterizə olunur.
- B) Yüksək həyat səviyyəsinin təminatı funksiyasının xüsusi müəssisələrin üzərinə düşməsi
- C) Əhalinin az təminatlı təbəqəsinin xeyrinə milli gəlirin yenidən bölüşdürülməsi hesabına əmlak qeyri-bərabərliyinin ixtisarı**
- D) Orta və kiçik sahibkarlığın inkişafı
- E) Sahibkarlığın həvəsləndirilməsi

619) Sual:Aşağıda adlandırılanlar hansı modelə aid edilir? 1. Ölkələnin sabit iqtisadi inkişafına nail olan olmağa əsaslanan 2. fəal sosial siyasetin hazırlanmasına 3. Orta və kiçik sahibkarlığın inkişafına

- A) Amerika
- B) Alman**
- C) Yapon
- D) İsvəçrə
- E) Asiya

620) Sual:Amerika modeli sistemi əsaslanır?

- A) Sahibkarlığın həvəsləndirilməsinə
- B) Əmək məhsuldarlığının artımı ilə əmək haqqı arasında böyük fərqə.
- C) Ölkənin sabit iqtisadi inkişafına nail olmağa
- D) Əhalinin gəlirlərinin səviyyəsində fərqlərin aşağı salınmasına istiqamətlənən,fəalsosialsiyasətə
- E) Sosial bərabərlik məsələlərinin yerinə yetirilməsinə

621) Sual:İnkişafın Amerika modelinə nələr aid deyil?

- A) Sahibkarlıq fəaliyyətinin hərtərəfli həvəsləndirilməsi sisteminin qurulmasına
- B) Əmək məhsuldarlığının yüksək səviyyəsinə əsaslanmaqla
- C) Sosial bərabərlik məsələsinin qoyulmasına
- D) Az təminatlı qrupa əlverişli həyat səviyyəsinin yaradılmasına
- E) Sahibkarlığın həvəsləndirilməsinə

622) Sual: Açıq iqtisadiyyat nəyi nəzərdə tutur?

- A) Milli istehsalçılar arasında rəqabət zəiflənməsinə
- B) Ticarət balansının enməsini
- C) İxtisaslaşma və kooperasiyalışmanın dərinləşməsini
- D) İxrac göndərişlərinin ixtisar edilməsini
- E) Əhalinin həyat səviyyəsinin pisləşməsini

623) Sual: Açıq iqtisadiyyatın sahələri qiymətləndirilə bilər.

- A) İşçi qüvvəsinin miqrasiyasıvəkapital qaçışının göstəricilərinə əsasən
- B) Kapital cəlbinin emiqrasiyavə milli istehsala xarici texnologiyanın tətbiqi göstəricilərinə əsasən.
- C) İxrac kvotası və adambaşına düşən ixracın həcmi göstəricilərinə əsasən
- D) İstehsal amillərinin mobilliyi və istehsalın təmərküzləşməsi göstəricilərinə əsasən
- E) Elmi Tədqiqat və Təcrübi Konstruktur işlərinə ayrılan vəsaitlərə əsasən

624) Sual:Qarışiq iqtisadiyyatın hansı modeli çox böyük olmayan sosial istiqamətə malikdir?

- A) Alman
- B) Amerika
- C) Yaponiya
- D) İsveçrə
- E) Asiya

625) Sual:İstehsal resurslarının təcrübi istifadəsini ənənələrlə, adətlərlə müəyyən edən iqtisadi sistem.

- A) Bazar
- B) Ənənəvi
- C) Amirlik
- D) Demokratik
- E) Feodal

626) Sual:İqtisadi sistemlərin dörd tipi:

- A) Ənənəvi, bazar, mərkəzləşdirilmiş, qarışıq
- B) Demokratik, anarxiya, avtoritar, totalitar
- C) Quldarlıq, feodal, kapitalist, kommunist
- D) İnkışaf edən, inkışaf etmiş, durğunlaşan, çürüyən
- E) Quldarlıq, feodal, demokratik, anarxiya

627) Sual:bazar iqtisadiyyatı amirlikdən onunla fərqlənir ki, onda...

- A) Nə istehsal etməyi istehsalçı özü qərarlaşdırır
- B) Bölgü üzrə bütün müəssisələrin həllini idarəetmənin mərkəzi orqanları yerinə yetirir
- C) Əhalinin həyat səviyyəsi adambaşına düşən istehsalın həcmindən asılı olur
- D) Dövlət istehsal olunan bütün nemətləri bölüşdürür
- E) İstehsalın mühüm amili əməkdir

628) Sual:qarışıq iqtisadiyyatda təsərrüfat subyekti kimi dövlət etməlidir:

- A) Yalnız xüsusi biznesi investisiyalasdırmalı
- B) Xüsusi kapitalın mənfaətini məhdudlaşdırırmalı
- C) Vahid mərkəzdən xüsusi biznesin müəssisələrini idarə etməli
- D) Xüsusi biznesin həyata keçirə bilmədiyi işləri öz üzərinə götürməli
- E) Yalnız xarici investisiyalasdırmalı

629) Sual:İnzibati-amirlik iqtisadi sisteminin əlamətlərinə nələr aid deyil?

- A) Vahid mərkəzdən bütün müəssisələrin birbaşa idarə edilməsi
- B) Dövlət məhsulların istehsalına və bölgüsünə tam nəzarət edir
- C) Dövlət aparatı əsasən inzibati bölüşdurmə metodlarının köməyilə təsərrüfat fəaliyyətinə rəhbərlik edir
- D) İqtisadiyyatın liberallaşması
- E) Xüsusi mülkiyyətin olmaması

630) Sual:Bazar iqtisadiyyatının əlamətlərinə hansılar aid deyil?

- A) Şəxsi mənafeyə əsaslanan
- B) Hökumətin rolunu məhdudlaşdırıran
- C) Dövlət planlaşdırması vasitəsilə iqtisadiyyata rəhbərliyin mərkəzləşdirilməsi
- D) Xüsusi mülkiyyətə əsaslanan
- E) Təsərrüfatın inkişafının yalnız qiymət mexanizmi ilə tənzimlənməsi

631) Sual:Xüsusi mülkiyyətə əsaslanan hansı iqtisadi sistemdə təsərrüfatın inkişafi tamamilə qiymət mexanizmi ilə tənzimlənir:

- A) Bazar
- B) İnzibati-amirlik
- C) Anarxiya
- D) Feodal
- E) Ənənəvi

632) Sual:hansı iqtisadiyyatda iqtisadi problemlərin bir hissəsi bazarla, digər hissəsi isə hökumətlə həll edilir.

- A) Totalitar
- B) Ənənəvi
- C) Quldarlıq
- D) Qarışıq**
- E) Avtoritar

633) Sual: ənənəvi iqtisadiyyat sisteminin xarakterik cəhətləri hansılardır?

- A) Dövlətin iqtisadiyyata müdaxilə etməməsi
- B) Vahid iqtisadi mərkəzin mövcudluğu
- C) İqtisadi əlaqələrin açıqlığı
- D) Fərdlərin özlərinin əvvəlki birləşmələrinə (icmalarına) malik olmaları**
- E) Texnika və texnologiyanın yüksək inkişafı

634) Sual: BP ekspertlərinin təqdimatı üzrə hansı ildə Azərbaycanda xarici şirkətlərin investisiya fəaliyyətinin qanun layihəsi yenidən tərtib edilmişdir?

- A) 2006-ci ildə
- B) 2004-cü ildə
- C) 2005-ci ildə**
- D) 2007-ci ildə
- E) 2003-cü ildə

635) Sual: Fransa iqtisadi modelinin ənənəvi xüsusiyyətləri:

- A) dövlət sektorunun bir qədər az payı
- B) xüsusi sektorun böyük payı
- C) İxracdan güclü asılılıq
- D) düzgün cavab yoxdur
- E) dövlət sektorunun böyük payı**

636) Sual: Dünya istehsalında İtaliyanın payı:

- A) 6%
- B) 1%
- C) 4,5%
- D) 3%**
- E) 10%

637) Sual: Aşağıda adı çəkilənlərdən hansılar ABŞ-ın sahibkarlar cəmiyyəti modelinə aiddir?

- A) Xüsusi sahibkarlığa azadlıq
- B) Liberallaşma prinsipi**
- C) Bazar rəqabəti
- D) Dövlət və bələdiyyə infrastrukturunun inkişafı
- E) Neoliberallaşma prinsipi

638) Sual: Dünyanın 2Nəli iqtisadiyyatı:

- A) Çin**
- B) ABŞ

- C) ABŞ
- D) Kanada
- E) Avstraliya

639) Sual:Ölkələrin açıq iqtisadiyyatının dərəcəsi çox hallarda aslidir: 1. Ölkənin coğrafi mövqeyindən 2. Sənayenin inkişaf səviyyəsindən 3. Təbii resurslarla təminatından 4. əhalinin sayından 5. əhalinin tədiyyə qabiliyyətli tələbindən

- A) 2.4.5
- B) 1.2.3
- C) 1.4.5
- D) 3.4.5**
- E) 1.3.5

640) Sual:Fransa sənayesində xarici kapitalın payı.

- A) 40%**
- B) 10%
- C) 25%
- D) 15%
- E) 5%

641) Sual:Hansı ölkənin valyutası vahid etalon sayılır ki, onunla bütün İEÖ-in valyutası bərabərləşdirilir?

- A) İngiltərə
- B) Rusiya
- C) Norveç
- D) Bruney
- E) ABŞ**

642) Sual:Bu ölkə ayaqqabı istehsalı üzrə dünyada 2-ci yeri, ixracı üzrə isə 1-ci yeri tutur?

- A) İtaliya**
- B) İspaniya
- C) Koreya
- D) Ekvador
- E) Portuqaliya

643) Sual:Böyük Britaniyanın ÜMM-da dövlət xərclərinin xüsusi çəkisi:

- A) 13,4
- B) 20,5
- C) 30,1
- D) 42,3**
- E) 35,7

644) Sual:Beynəlxalq ixtisaslaşma və kooperasiyalasmanın səviyyəsi nədə özünü göstərir?

- A) Iqtisadi artım
- B) Texniki tərəqqi**

- C) Təhsil səviyyəsi
- D) Iqtisadi tərəqqi**
- E) Real əmək haqqı

645) Sual: Avropa ölkələrindən hansı atom elektrikstansiyasında istehsal etdiyi elektrik enerjisinin yüksək hissəsini ayırır (75%)?

- A) İtaliya
- B) İsveç
- C) Fransa**
- D) Hollandiya
- E) Norveç

646) Sual: Avropada kənd təsərrüfatı məhsulları istehsalının həcmində Fransanın tutduğu yer.

- A) 5-ci yer
- B) 10-cu yer
- C) 1-ci yer**
- D) 4-cü yer
- E) 3-cü yer

647) Sual: Aşağıdakı xarakteristika hansı ölkəyə aiddir? Məşhur aqrar ölkədir; kənd təsərrüfatı məhsullarının böyük ixracatçısıdır; taxıl istehsalı üzrə dünyada 4-cü, Avropada 1-cidir; üzüm istehsalı üzrə dünyada və Avropada 2-cidir; yetişdirilən donuzların sayına görə dünyada və Avropada 9-cudur; KPC-nin mövcudluğuna görə dünyada 13-cü və Avropada 2-ci yerdədir.

- A) Albaniya
- B) Portuqaliya
- C) Böyük Britaniya
- D) Fransa**
- E) İspaniya

648) Sual: Asyanın yeni sənaye ölkəsi hansıdır?

- A) Monqolustan
- B) Yaponiya
- C) Çin
- D) Cənubi Koreya**
- E) Tayvan

649) Sual: 3 güc mərkəzlərindən birini göstərin.

- A) Cənubi Asiya
- B) Şimali Afrika
- C) Avstraliya
- D) Latin Amerikası**
- E) Qərbi Avropa

650) Sual: 2010-cu ildə ABŞ-ın ÜMM-da dövlət xərclərinin xüsusi çəkisi

- A) 37,1**
- B) 15,4

- C) 17,6
- D) 20,5
- E) 25,4

651) Sual:Qərbi Avropanın sosial-iqtisadi modelinin Amerika və Yaponiya modelindən fərqləri: 1. Üçukladlı təsərrüfat mexanizmində yuxarı yarus (dövlət tənzimlənməsi səviyyəsi) digər mərkəzi qüvvələrə nisbətən böyük rol oynayır. 2. Qərbi Avropanın ictimai-iqtisadi sisteminin meylliyi dünyada daha yüksəkdir. 3. dünya təsərrüfatına və təsərrüfat həyatının beynəlmiləlləşməsinə açıqlığı bir qədər aşağı səviyyədədir. 4. əgər ABŞ və Yaponianın sosial-iqtisadi sistemi çərçivəsində fərdiçilik prinsipi kimi və ictimai həyatın əsas qaydası kimi həmrəyliyi üstələyirsə, Qərbi Avropada isə həmrəylik prinsipi fərdiçilik prinsipindən üstün tutulur.

- A) 2.3.4
- B) 1.2**
- C) 3.4
- D) 1.3.4
- E) 2.3.

652) Sual:Dünya xidmətlər ixracının neçə %-ni Böyük Britaniya həyata keçirir?

- A) 10%**
- B) 15%
- C) 20%
- D) 7%
- E) 11%

653) Sual:Aşağıda adı çəkilən ölkələrdən hansılar Böyük Britaniyanın nəhəng ticarət şərkləri adlanır?

- A) Fransa, İsvəçrə, Rusiya
- B) Yunanistan, ABŞ, Fransa
- C) Hollandiya, ABŞ, Fransa**
- D) Qazaxıstan, Meksika, Hollandiya
- E) Çili, Bolqarıstan, Almaniya

654) Sual:2006-cı ilin sonuna Böyük Britaniyanın qızıl valyuta rezervinin həcmi?

- A) 84 mlrd.dol.**
- B) 54 mlrd.dol.
- C) 75 mlrd.dol
- D) 96 mlrd.dol
- E) 47 mlrd.dol

655) Sual:ÜDM-un həcminə görə Kanada dünyada neçənci yerdədir?

- A) 12
- B) 14
- C) 10
- D) 18
- E) 8**

656) Sual:Kanada dünyada hansı məhsullar üzrə nəhəng istehsalçıdır?

- A) Nikkel
- B) Almaz
- C) Dəmir filizi
- D) Qaz
- E) Neft

657) Sual:Britaniya əməkdaşlığına hansı ölkələr daxildir? 1. Kanada 2. Yeni Zenlandiya 3. Vatikan
4. İtaliya 5. Florensiya

- A) 1.5.
- B) 2.4.
- C) 1.3.
- D) 1.2.**
- E) 3.4.

658) Sual:BM-də inkişaf etmiş ölkələrinin formal keyfiyyətlərini göstərin: 1. Hazır məmulatların dünya istehsalının 80%-ni 2. dünya sənaye istehsalının 57%-ni 3. adambaşına düşən ÜDM orta dünya səviyyəsini 5 dəfə ötmüşdür. 4. dünya kənd təsərrüfatı istehsalının 40%-ni 5. dünya elmi-tədqiqat işlərinin 90%-nə yaxın

- A) 1.3**
- B) 2.4.
- C) 2.5
- D) 4.5
- E) 2.3

659) Sual:ÜDM-un 10%-dən az ixrac payı ilə nisbətən qapalı iqtisadiyyatlı ölkələr:

- A) Şimali Koreya,Kuba
- B) Konqo, Səudiyyə Ərəbistanı
- C) İsveçrə, İran
- D) Çin, Portuqaliya
- E) Sayılanlardan heç biri

660) Sual:Dünya Bankı açıq iqtisadiyyatın dərəcəsi üzrə ölkələri neçə qrupa ayırır?

- A) 5**
- B) 3
- C) 2
- D) 4
- E) 6

661) Sual:Qapalı iqtisadiyyatlı ölkənin açıq iqtisadi ölkədən fərqləri: 1. malları və xidmətləri idxlədir 2. malları və xidmətləri ixrac etmir 3. istehsal amillərinin beynəlxalq hərəkətində iştirak edir 4. istehsal amillərinin beynəlxalq hərəkətində iştirak etmir 5. beynəlxalq maliyyə münasibətlərindən kənarda dayanır

- A) 3.4.5
- B) 1.3.5
- C) 2.4.5**

D) 1.2.3

E) 1.2.4

662) Sual:Açıq iqtisadiyyatın üstünlükleri hansılardır? 1. birbaşa xarici investisiyaların cəlb olunması imkanlarının artırılması 2. iş yerlerinin artırılması 3. malların və xidmətlərin çeşidinin və nomenklaturasının genişləndirilməsi 4. bəzi sahələrin inhisarlaşmasının qurulması 5. istehsalın ixtisaslaşmasının və kooperasiyalasmasının dərinləşməsi

A) 2.4.5

B) 1.2.3

C) 1.3.4

D) 3.4.5

E) 1.3.5

663) Sual:Müasir dövrdə Yaponiyanın makroiqtisadi qeyri-tarazlığının əsas səbəbləri: 1.sinf münaqişə, 2.əmək haqqının qeyri-çevik dərəcələri, 3.investisiyalasmanın inkar olunması, 4.biznesə təzyiq, 5.qeyri-çevik qiymətlər.

A) 1.3.5

B) 1.2.3

C) 3.4.5

D) 2.3.4

E) 2.3.5

664) Sual:Qızıl valyuta ehtiyatına malik olmaqla dünyanın 5 nəhəngi sıralarına daxil olan Şərqi Asyanın ada ölkəsi hansıdır?

A) Çin]

B) Tayvan

C) Vyetnam

D) Koreya Respublikası

E) Heç biri

665) Sual:Koreya Respublikası hansı sahələr üzrə dünya bazارında güclü mövqe tutur?

A) Elektronika və informasiya sistemləri istehsalı

B) Ağac emalı sənayesi

C) Robotlar istehsalı

D) Neft sənayesi

E) Yüngül sənaye

666) Sual:Özünün yarıməsrlik mövcudluğu dövründə zəif inkişaf etmiş ölkədən, daha sonra isə yeni sənayeləşmiş ölkədən inkişaf etmiş ölkəyə çevrilən ölkə hansıdır?

A) KXDR

B) Koreya Respublikası

C) Sinqapur

D) Malayziya

E) İndoneziya

667) Sual:Yaponiya elmə çəkilən xərclərin həcmində görə dünya ölkələri içərisində neçənci yerdədir?

- A) 3-cü yer
- B) 5-ci yer
- C) 1-ci yer
- D) 2-ci yer
- E) 4-cü yer

668) Sual: Yaponiyada ETTKİ-nə çəkilən xərcin həcmi və onun dünyada tutduğu yer?

- A) 110 mlrd. 4-cü yer
- B) 100 mlrd. 5-cü yer
- C) 150 mlrd. 1-cü yer
- D) 140 mlrd. 2-cü yer
- E) 130 mlrd. 3-cü yer

669) Sual: Robotların istehsalı və istifadəsi üzrə dünyada birinci yeri hansı ölkə tutur?

- A) Yaponiya
- B) ABŞ
- C) Almaniya
- D) Böyük Britaniya
- E) Fransa

670) Sual: Avtomobil istehsalı üzrə dünyada ən böyük Yapon şirkəti hansıdır?

- A) Lexus
- B) Nissan
- C) Hundai
- D) Toyota
- E) Heç biri

671) Sual: Dünyanın hansı ölkəsində fəhlə vaxta görə ən yüksək əmək haqqı alır?

- A) Norveç
- B) Almaniya
- C) ABŞ
- D) Yaponiya
- E) Böyük Britaniya

672) Sual: Hansı ölkədə ÜDM-un daha çox həcmi vardır?

- A) ABŞ
- B) Səudiyyə Ərəbistanı
- C) Küveyt
- D) Banqladeş
- E) Almaniya

673) Sual: Hansı məhsulun ixracı Braziliyanı dünya miqyasında lider etmişdir?

- A) Kakao
- B) Qəhvə
- C) Düyü

- D) Pambıq
- E) Qarğıdalı

674) Sual: ABŞ-in ÜDM-un böyük hissəsini təşkil edir:

- A) Xidmət sferası
- B) Yüngül sənaye
- C) Neft məhsulları
- D) Ağır sənaye**
- E) Kənd təsərrüfatı

675) Sual: Hansı ölkə son onillikdə neft iddxalatçısından ixracatçasına çevrilmişdir?

- A) Avstraliya
- B) Çin
- C) Rusiya
- D) Böyük Britaniya**
- E) Braziliya

676) Sual: Hansı ölkə son vaxtlar enerji resursları ixracatçısından idxlətçisəna çevrilərək dünyada 2-ci yeri tutmuşdur?

- A) Almaniya
- B) ABŞ
- C) Hindistan
- D) Rusiya
- E) Çin**

677) Sual: Çin ixracının əsas məhsulları 1. Paltar, 2. Neft məhsulları, 3. Avtomobil, 4. Telekommunikasiya avadanlığı, 5. dəniz məhsulları

- A) 1.3.4**
- B) 1.2.3
- C) 1.4.5
- D) 3.4.5
- E) 2.3.4

678) Sual: Çin ixracın həcmində görə dünyada hansı yeri tutur?

- A) 1**
- B) 2
- C) 3
- D) 4
- E) 5

679) Sual: Dünyanın 1 №li iqtisadiyyatı:

- A) Almaniya
- B) Çin
- C) ABŞ**
- D) Kanada

E) Avstraliya

680) Sual:Böyük Britaniyanın makroiqtisadi inkişafının başlıca xüsusiyyətləri:

- A) Liberal model
- B) Qitə modeli
- C) Cənubi Amerika modeli
- D) Neoliberal-qitə modeli
- E) Anqlosakson modeli**

681) Sual:Anqlosakson modelində sövdələşmənin ödənilməsinin hakim metodu:

- A) Qiymətli kağızlar, hibrid formalar**
- B) Pul vəsaitləri
- C) Hibrid formalar, pul vəsaitləri
- D) Pul vəsaitləri, qiymətli kağızlar
- E) Hibrid formalar.

682) Sual:Beynəlxalq uçot sistemi modeli necə mövcuddur?

- A) Britan-amerika
- B) ŞimaliAmerika
- C) Anqlosakson, qitəvə Cənubi Amerika**
- D) Cənubi Amerika
- E) Qitə, Şimali Amerika

683) Sual:Hansı ölkələr anqlo-sakson modeli ilə işləyirlər?

- A) ABŞ, Böyük Britaniya, Meksika**
- B) Meksika, İsveç, Avstriya
- C) Argentina, Hollandiya, Yunanistan
- D) İtaliya, ABŞ, İsveçrə
- E) Kanada, Çili, Böyük Britaniya

684) Sual:ABŞ-in ÜDM-un neçə %-i istehlakı təşkil edir?

- A) 50%
- B) 45%
- C) 70%**
- D) 58%
- E) 85%

685) Sual:2010-cu ildən 2011-ci ilə ABŞ-in xarici investisiyalarının həcmi nə qədər olmuşdur?

- A) 1,7 trl.dollar**
- B) 3 trl.dollar
- C) 2,9 trl.dollar
- D) 4,2 trl.dollar
- E) 2,2 trl.dollar

686) Sual:Dünyanın aviakosmik istehsalında hansı ölkənin payına 55% satış həcmi düşür?

- A) ABŞ
- B) Yaponiya
- C) Almaniya
- D) Fransa
- E) İsveç

687) Sual: 2011-ci ildə ABŞ-ın ÜDM-un həcmi:

- A) 8 trl.dollar
- B) 10 trl.dollar
- C) 20,5 trl.dollar
- D) 15,2 trl.dollar**
- E) 14,7 trl.dollar

688) Sual: 2004-cü ildə Böyük Britaniyanın ÜDM-un həcmi nə qədər olmuşdur?

- A) 1606 mlrd. Dollar**
- B) 1800 mlrd. Dollar
- C) 955 mlrd. Dollar
- D) 2123 mlrd. Dollar
- E) 1009 mlrd. Dollar

689) Sual: Kənd təsərrüfatı məhsulları istehsalının həcminə görə birinci yeri tutur?

- A) Rusiya
- B) ABŞ**
- C) Ukrayna
- D) Qazaxıstan
- E) Çin

690) Sual: Bu məhsulun bütün dünya ixracının 10%-ni Böyük Britaniya ixrac edir.

- A) Xidmət**
- B) Neft məhsulları
- C) Avtomobil
- D) Kənd təsərrüfatı məhsulları
- E) Qaz

691) Sual: Hansı ölkənin iqtisadiyyatında planlaşdırma mövcuddur?

- A) Fransa**
- B) Almaniya
- C) ABŞ
- D) Kanada
- E) İspaniya

692) Sual: Hansı ölkənin ÜDM-un 2/3 hissəsini xidmət sferası təşkil edir?

- A) Cənubi Koreya**
- B) Çin
- C) Braziliya

- D) Meksika
- E) Hindistan

693) Sual: Avtomobil istehsalı üzrə dünya lideri.

- A) Almaniya
- B) Çin**
- C) Yaponiya
- D) ABŞ
- E) Rusiya

694) Sual: Türkiyə iqtisadiyyatının əsas sahələrindən biri:

- A) Kosmos
- B) Gəmiqayırma
- C) Kimya sənayesi
- D) Turizm**
- E) Kənd təsərrüfatı

695) Sual: MDB-də ÜDM-un artımına görə birinci yeri tutan ölkə:

- A) Azərbaycan**
- B) Rusiya
- C) Qazaxıstan
- D) Ukrayna
- E) Belarus

696) Sual: İqtisadiyyatın artımına görə 4 liderdən 1-ci (Çini ötməklə) olan ölkə:

- A) ABŞ
- B) Almaniya
- C) Türkiyə**
- D) Fransa
- E) Yaponiya

697) Sual: Turizm iqtisadiyyatının əsas maddələrindən biridir:

- A) Türkiyə**
- B) Çin
- C) Yaponiya
- D) Rusiya
- E) Azərbaycan

698) Sual: Hansı ölkədə xidmət sferası üstün mövqeyə (50%-dən çox) malikdir, lakin inkişaf etmiş ölkə adlanır?

- A) Azərbaycan
- B) Türkiyə**
- C) Çin
- D) Çexiya
- E) KXDR

699) Sual:Bütün energetikasının 99%-i SES-na əsaslanan ölkə:

- A) Braziliya
- B) Rusiya
- C) ABŞ
- D) Kanada
- E) Avstraliya

700) Sual:Birbaşa xarici investisiyaların cəlb edilməsi üzrə dünya lideri:

- A) Almaniya
- B) Çin
- C) ABŞ
- D) Rusiya
- E) Türkiyə